

0708y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0708Y Tədiyyə balansı**

1 Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsi ... məqsəd daşıyır:

- ☐ kənar müdaxilələrin qarşısının alınması
- ☒ likvidliyin nizamlaşdırılması
- ☐ kredit ekspansiyasının genişləndirilməsi
- ☐ kapitalın artırılması
- ☐ resursların artımının qarşısını alınması

2 Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....asılı deyil.

- ☐ Vergilərdən
- ☒ Bankın ixtisaslaşmasından
- ☐ Mərkəzi Bankın uçot dərəcəsi
- ☐ Banklar arasındakı kreditə görə orta faiz dərəcəsi
- ☐ Cəlb olunmuş resursların dəyərindən

3 Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- ☐ sosial müdafiə fondu
- ☒ kommersiya bankları
- ☐ region depozitarları
- ☐ hesablaşma kassa mərkəzləri
- ☐ bankomatlar

4 Ödəniş dövriyyəsi həyata keçirilir:

- ☐ Dünya Bankının qaydaları əsasında
- ☒ nağd və nağdsız qaydada
- ☐ yalnız nağdsız qaydada
- ☐ yalnız nağd qaydada
- ☐ AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında

5 Akkreditivin nağd pulla ödənilməsinə:

- ☐ icazə verilir
- ☒ icazə verilmir
- ☐ yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
- ☐ emitent bankın icazəsi zamanı icazə verilir

6 İnflyasiyanı birbaşa sürətləndirən amil nədir?

- ☐ Maliyyə sistemi
- ☒ Üzən kurs sistemi
- ☐ Bank sistemi
- ☐ Vergi sistemi
- ☐ Gömrük sistemi

7 Ölkənin xarici aləmdə etdiyi əməliyyatlar hansı xarakterli olur?

- ☒ Kredit və ya debet xarakterli olur
- ☐ Beynəlxalq Bank əməliyyatları xarakterli olur
- ☐ BVF-nin kreditləri xarakterində olur
- ☐ Xarici investisiyalar xarakterli olur

- ☐ Maliyyə və birbaşa sərmayə xarakterli olur

8 Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur?

- ☐ BVF-nin əsas göstəriciləri
- ☒ Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir
- ☐ Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir
- ☐ Avro və pul vahidlərinin nisbətidir
- ☐ Ölkənin tədiyyə balansının nisbətidir

9 Beynəlxalq iqtisadi əməliyyatlarda hansı pul vahidlərindən istifadə olunur?

- ☐ Heç biri
- ☒ ABŞ dolları, sterlinq, Avro və qızıl
- ☐ Dollar, sterlinq
- ☐ Qızıl, dollar
- ☐ Avro və qızıl

10 Beynəlxalq iqtisadi əməliyyatlarda maliyyə və xidmətlərlə yanaşı istehsal faktorları necə rol oynayır?

- ☐ Yalnız bir neçəsi əhəmiyyətlidir.
- ☒ Beynəlxalq iqtisadi əməliyyatlarda istehsalat faktorlarının rolu əvəzsizdir
- ☐ İkinci dərəcəli hesab olunur
- ☐ Heç bir rol oynamır
- ☐ Çox böyük əhəmiyyətə malikdir

11 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansının funksiyası:

- ☐ Ölkəyə daxil olan valyuta
- ☒ Kredit və debet hissələrinin nisbətidir
- ☐ Kredit və borclar hissəsinin nisbətidir
- ☐ Milli valyutanın yoxluğu
- ☐ Daxili və xarici valyuta hissəsinin nisbətidir

12 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansının funksiyası:

- ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
- ☒ Beynəlxalq maliyyə, birbaşa sərmayə investisiyaları, beynəlxalq işçi miqrasiyasları, texnologiya hərəkətləri və s. anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ Mərkəzi bankların valyuta bazarına müdaxiləsi anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ Ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ Ölkənin istehsaldan əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir

13 Beynəlxalq iqtisadi əməliyyatların müxtəlifliyi hansı sənədlərdə öz əksini tapır?

- ☐ Bank sənədlərində
- ☒ Tədiyyə balansında öz əksini tapır
- ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
- ☐ Kredit və debet hissələrin nisbəti öz əksini tapır
- ☐ Ölkəyə daxil olan valyuta ödənişlərində öz əksini tapır

14 Cari əməliyyatlarını üçüncü alt qrupuna nə daxildir?

- ☐ Kommersiya kreditləri
- ☒ Qarşılıqsız yardımlar
- ☐ Alqı – satqı əməliyyatları
- ☐ Rəqabət sferası
- ☐ Bank əməliyyatları

15 Ölkəyə daxil olan valyuta ödənişləri harada əks olunur?

- ☐ Heç yerdə əks olunmur
- ☒ Tədiyyə balansının kreditində əks olunur
- ☐ Xarici valyuta ödənişləri ilə əks olunur
- ☐ Avro və dollar kimi pul vahidlərində əks olunur
- ☐ Məhsul və xidmətlərin ixracı ilə əks olunur

16 Əmtəə ticarəti hansı əməliyyatlar sisteminə daxildir?

- ☐ Belə bir əməliyyat yoxdur
- ☒ Cari əməliyyatlar hesabı sisteminə daxildir
- ☐ Tədiyyə balansının ümumi saldosuna daxildir
- ☐ Valyuta əməliyyatları sisteminə daxildir
- ☐ Kapitalın və malın hərəkət hesabında daxildir

17 Cari əməliyyatlar qrupunda yer alan ikinci qrup əməliyyatlar hansılardır?

- ☐ Belə bir əməliyyat yoxdur
- ☒ Beynəlxalq xidmətlər sahəsindəki ticarət
- ☐ Əmtəə ixracı
- ☐ Banklar arasındakı rəqabət
- ☐ Elmi texniki əməkdaşlıq

18 Xarici ticarət balansını necə təhlil edilir?

- ☐ BVF-nin göstəricilərinə əsasən
- ☒ İqtisadiyyatda uzun müddətli struktur dəyişikliyinə və ya rəqabət gücünün göstəricisi olaraq qeyd olunur
- ☐ Bu termin tədiyyə balansına aiddir
- ☐ Mərkəzi bankın göstəricisi olaraq qeyd edilir
- ☐ Valyuta axınının göstəricisi olaraq göstərilir

19 Xarici ticarət balansını hansı əməliyyata deyilir?

- ☐ Tədiyyə balansının xüsusi strukturuna deyilir
- ☒ Mal ixracatı ilə idxalının meydana gətirdiyi fərqə deyilir
- ☐ Tədiyyə balansının ümumi strukturuna deyilir
- ☐ Belə bir əməliyyat yoxdur
- ☐ Ümumi Daxili Məhsullar Bazarındakı fərqə deyilir

20 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansını necə qruplaşdırırlar?

- ☐ Beynəlxalq – iqtisadi əlaqələrinə görə qruplaşdırılır
- ☐ Tədiyyə balansının tarazlığına görə
- ☐ Necə alınarsa o cür qruplaşdırılır
- ☒ Bir birlərinə olan bənzərliklərinə və iqtisadi təsirlərinə görə qruplaşdırılır
- ☐ Mal ixracı prosesinə görə qruplaşdırılır

21 Valyuta siyasətinin istiqamətləri hansılardır?

- ☐ Beynəlxalq iqtisadi əlaqələr
- ☒ Valyuta nəzarəti, xarici borcların idarə olunması, diskont siyasəti
- ☐ Maliyyə nəzarəti, dövlətin informasiya – məlumat xarakterli fəaliyyəti və s
- ☐ Tədiyyə balansının tarazlığı, ölkənin strateji potensialının inkişafı və s
- ☐ İqtisadi – inzibati, diskont siyasəti, kapitalın çıxardılmasına məhdudiyyət və s

22 Valyuta məzənnəsinə hansı amillər təsir edir?

- ☐ BVF-nin qərarları

- ☒ Daxili və xarici qiymət səviyyəsi, xarici ticarət balansına aid göstəricilər, ixracat artımı, və s amillər təsir edir
- ☐ Daxili bazarın sabitliyi amillər təsir edir
- ☐ Xarici ticarət balans, daxili sosial – iqtisadi göstərici amillər təsir edir
- ☐ Beynəlxalq iqtisadi əlaqələr amillər təsir edir

23 Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmi necə adlanır?

- ☐ Beynəlxalq səmərəlilik
- ☒ Beynəlxalq likvidlik
- ☐ Xarici amillər
- ☐ Sosial – iqtisadi göstəricilər
- ☐ Daxili amillər

24 Qızılın beynəlxalq valyuta hesablaşma əməliyyatlarından sıxışdırılıb çıxarılması səbəbi nədir?

- ☐ BVF rəsmi qərarı idi
- ☒ Son zamanlar qızıl ehtiyatının yavaş – yavaş azalmasıdır
- ☐ Rəsmi qızıl ehtiyatı yüksək likvidlik məhsul olmasıdır
- ☐ Beynəlxalq rəsmi ehtiyatlar qeyri – qızıl mənbələrinə üstünlük verirlər
- ☐ Mərkəzi banklar rəsmi ehtiyatlarını qızılla saxlamırlardır

25 Rəsmi qızıl – valyuta ehtiyatları:

- ☐ Beynəlxalq əlaqələr sistemidir
- ☒ Ölkənin beynəlxalq maliyyə öhdəlikləri üzrə, həmin ölkənin ödəmə qabiliyyətinin təmin olunması üçün nəzərdə tutulan ehtiyatlardır
- ☐ Gələcəkdə yarana biləcək iqtisadi sabitliyin saxlanması vasitəsidir
- ☐ Ölkənin gələcək təminatının əsasını təşkil edir
- ☐ Ölkə daxilində sabitliyin qorunub saxlanmasıdır

26 Beynəlxalq likvidlik nədir?

- ☐ beynəlxalq xidmətlər sahəsindəki ticarət
- ☒ Ölkələrin malik olduqları xarici ehtiyatların cəmidir
- ☐ Beynəlxalq əlaqələr sistemidir
- ☐ Beynəlxalq bank əməliyyatları prosesidir
- ☐ Beynəlxalq əlaqələr prosesidir

27 Valyutada məzənnə siyasət hansı funksiyanı yerinə yetirir?

- ☐ Heç birini
- ☒ Milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasında vasitəçilik edir
- ☐ Xarici valyuta olan tələb və təklif əsasında realizə edir
- ☐ Məhdud olan malın qiymətinin aşağı tutur
- ☐ Ölkənin dünya bazarında məzənnə siyasətinə təsir edir

28 Valyuta siyasəti nədir?

- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər
- ☒ Valyuta nəzarəti, valyuta bazarının optimal strukturu, xarici burların idarə olunması, tədiyyə balansının tarazlığı, diskont siyasət, valyuta böhranına qarşı alınacaq tədbirlər, xarici burların idarə olunması, kapitalın çıxışına məsuliyyət, valyuta nəzarəti və s.
- ☐ Elmi texnologiyalara qoyulan valyuta bazasıdır
- ☐ Ölkənin daxili siyasətinin əsasına yönəldilən valyuta tənzimləməsidir
- ☐ Ölkənin daxili və xarici iqtisadi problemlərinin həllinə yönəldilən, valyuta tənzimləməsidir

29 Ölkənin ehtiyat aktivlərini izah edin.

- ☐ Ümumi debet və kredit sərmayə balansıdır.
- ☒ Zəruri halda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir

- ☐ Xarici ölkədən əldə etdiyi valyuta gəlirləridir
- ☐ Kapitalın hərəkət hesabıdır
- ☐ Mərkəzi bankların valyuta bazasıdır

30 Kapitalın və maliyyənin hərəkət hesabı necə izah olunur?

- ☐ Cari əməliyyatlar hesabı beynəlxalq xidmətlər sahəsindəki ticarət kimi
- ☒ Ölkənin xarici ölkələrlə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan investisiyalar kimi
- ☐ Birbaşa xarici sərmayə investisiyaları ilə xarici istiqraz vəərəqləri və cəhim sənədlərinin alqı – satqısı üznmüddətli sərmayə əməliyyatları kimi
- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər kimi
- ☐ Xarici ticarətin maliyyələşməsi istiqamətində beynəlxalq kapital maliyyə hərəkəti kimi

31 Cari əməliyyatlar hesabı nəyə deyilir?

- ☐ Ümumi debet və kredit sərmayə balansı
- ☒ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlarının əhəmiyyətli bir qrupu olmaqla ölkənin ümumi məhsullarının bir hissəsini meydana gətirir
- ☐ Ehtiyat aktivlərinin zahiri hallarda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☐ Cari əməliyyatlar hesabı beynəlxalq xidmətlər sahəsindəki ticarətdir
- ☐ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları, tədiyyə balansının sərmayə balansı bölməsinə deyilir

32 Tədiyyə balansının strukturu əsas hesab qrupları hansılardır?

- ☐ Heç biri deyil
- ☒ Cari əməliyyatlar hesabı, kapital hərəkəti hesabı, ehtiyat aktivlər hesabı
- ☐ Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar, tədiyyə balansının ümumi saldosu
- ☐ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlar sistemi, cari əməliyyatlar sistemi, xarici ticarət əməliyyatları
- ☐ Kapitalın maliyyətinin hərəkət hesabı, Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar

33 Valyuta ehtiyatlarının artırılması üçün verilən kreditlər hansı məqsədə xidmət edir:

- ☐ Bütçə defisitinin azalmasına
- ☐ İnflyasiyanın artırılmasına
- ☒ Valyuta kursun kəskin artıbazalmasına aradan qaldırılmasına
- ☐ milli gəlirin artırılmasına
- ☐ idxal-ixracın artırılmasına

34 Azərbaycan Respublikasında valyuta nəzarəti necə həyata keçirilir?

- ☐ Xarici banklar vasitəsi ilə
- ☐ Valyuta mübadiləsinin nağdlaşdırılması formasında
- ☒ Valyuta nəzarət orqanları vasitəsilə
- ☐ Lisenziya və icazələrin olması şəklində
- ☐ Daxili banklar hesabına

35 Valyuta bazarının əsas vasitəçi qurumları hansılardır?

- ☐ Beynəlxalq valyuta-kredit təşkilatları
- ☐ Xarici banklar
- ☐ Özəl banklar
- ☐ Beynəlxalq banklar
- ☒ Kommersiya bankları

36 Mərkəzi banklar nə vaxt bazarda alqı – satqı əməliyyatları aparırlar?

- ☐ İdxal – ixrac proseslərində
- ☐ İnflyasiya zamanı

- ☐ Bankları sıxışdırmaq məqsədi ilə
- ☐ Carı əməliyyatların hesabı zamanı
- ☒ Valyuta məzənnəsinə müdaxilə etmək üçün

37 İxracat və idxal əməliyyatlarında hesablaşmalar, ölkə xaricinə sərmayə göndərilməsi kimi əməliyyatlar hansı ödəmə formasında yerinə yetirilir?

- ☐ Bütün valyuta formalarında yerinə yetirilir.
- ☐ Bank valyutası formasında yerinə yetirilir
- ☐ Valyuta bazarında nağd ödəmə formasında yerinə yetirilir
- ☒ Nağdsız ödəmə formasında yerinə yetirilir
- ☐ Fərqli pul vahidi formasında yerinə yetirilir

38 Məzənnədə azalma bankın valyuta ehtiyatlarına necə təsir edir?

- ☐ Bankın valyuta ehtiyatları xaricə axın edir.
- ☐ Əhəmiyyətli təsir edərək, bank faizini aşağı salır
- ☐ Bank riski azalır
- ☒ Bankın valyuta ehtiyatlarının dəyərini azaldaraq banka zərər vurur
- ☐ Bankın valyuta ehtiyatlarının dəyərini azaldaraq banka xeyir verir

39 Valyuta əməliyyatlarında banklar nə ilə qarşılaşırlar?

- ☐ Müştərilərin itirilməsi
- ☐ İnflyasiya qorxusu
- ☐ Lisenziyanın alınması qorxusu
- ☐ Alqısatqı prosesinin yanlışlığı
- ☒ Risk və gözlənilməz məzənnə dəyişikliyi

40 Beynəlxalq valyuta hesablaşmaları nələr vasitəsi ilə həyata keçirilir?

- ☐ Daxili bazarlar hesabına
- ☐ Valyuta mübadiləsi ilə
- ☐ BVF vasitəsi ilə
- ☐ Birja vasitəsi ilə
- ☒ Banklar vasitəsi ilə

41 Banklararası valyuta birjası aşağıdakılardan hansının həyata keçirilməsinə lisenziyaya malik deyil:

- ☒ standartlaşdırılmış əmtəələr üzrə birja ticarəti;
- ☐ manatın alqısatqısı və imzalanan sazişlər üzrə hesablaşmaların aparılması;
- ☐ standart kontraktlar üzrə birja ticarəti;
- ☐ qiymətli kağızlar bazarında ticarətin təşkil olunması;
- ☐ xarici valyutanın xarici valyutaya alqısatqısı;

42 SWIFT şəbəkəsində işləmək istifadəçiyə hansı üstünlükləri verir?

- ☐ Heç bir üstünlüyü yoxdur
- ☐ Öz üzvlərinə maliyyə təhlükəsizliyinə zəmanət verir
- ☐ Mesajların ötürülməsinin etibarlılığını təmin etmək
- ☒ Göndərilən məlumatların tam qorunması və gizliliyini təmin edir
- ☐ Təhlükəsizliyin fiziki, texniki və təşkilati metodlarının çoxsəviyyəli kombinasiyasını tam təhlükəsizliyi təmin edir

43 SWIFTin üzvü ola bilər:

- ☐ Yüz milyon manat nizamnamə kapitalı olan bank
- ☐ Əlli milyon manat nizamnamə kapitalı olan bank
- ☐ On milyon avro nizamnamə kapitalı olan bank
- ☐ Beş milyon avro nizamnamə kapitalı olan bank

- ☒ Milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq bank əməliyyatlarını həyata keçirmək hüququ olan istənilən bank

44 Birbaşa investisiyaları qeyri kommersiya risklərindən sığortalanmasını həyata keçirir.

- ☐ Beynəlxalq Maliyyə Korporasiyası
☐ Beynəlxalq Valyuta Fondu
☐ Avropa İnvestisiya Bankı
☒ İnvestisiya zəmanəti üzrə agentlik.
☐ Avropa İnkişaf Fondu

45 Üzən valyuta kursu – bu:

- ☐ Dünya Bankı tərəfindən müəyyən olunmuş məzənnədir.
☐ BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir.
☐ müəyyən valyutanın ehtiyat valyutaya nisbətidir;
☒ valyuta bazarında tələb və təklifdən asılı olaraq dəyişən valyuta məzənnəsidir;
☐ BMT tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir.

46 İqtisadi nöqteyi nəzərdən valyuta sistemi – bu:

- ☒ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu valyutaiqtisadi əlaqələridir.
☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu hüquqi əlaqələridir;
☐ heç biri doğru deyil
☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu pul əlaqələridir;
☐ təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu siyasi əlaqələridir;

47 Milli valyutanın kursu adətən tədiyyə balansında yüksəlir.

- ☐ Müləyim
☐ Defisit
☐ Passiv
☒ Aktiv
☐ Balanslaşdırılmış

48 Valyuta –xarici valyutada və yaxud beynəlxalq valyuta vahidlərinin timsalında həmin ölkənin pul vahidinin qiymətidir.

- ☐ Səviyyəsi
☐ Pariteti
☐ Dəmpinqi
☐ Rejimi
☒ Kursu

49 İxrac və idxal arasındakı fərq göstərir.

- ☐ Vergilərin dəyişdiyini göstərir.
☐ Rəsmi ehtiyatlarda dəyişmələri göstərir
☐ Tədiyyə balansının defisitini göstərir.
☒ Ticarət balansının saldosunu göstərir.
☐ Tədiyyə balansının profitini göstərir.

50 Cari tədiyyə balansının saldosu müəyyən edilir.

- ☐ Hamısı birlikdə
☐ Beynəlxalq ehtiyatlar həcmi ilə
☐ Maliyyə alətləri hesabının saldosunun həcmi ilə
☒ Ticarət balansının saldosunun həcmi ilə
☐ Kapital hesabı saldosunun həcmi ilə

51 Əgər olarsa ölkənin cari əməliyyatlar balansının defisit göstərəcəkdir

- ☐ $Ex > Im$
- ☐ Heç biri doğru deyil
- ☒ $Im > Ex$
- ☐ $Ex - Im = 1$
- ☐ $Ex = Im$

52 Doğru olmayanı göstərin.

- ☒ əmtəə və xidmət ixracı debet əməliyyatları bölməsində göstərilir.
- ☐ əmtəə və xidmət idxalı debet əməliyyatları bölməsində qeyd olunur
- ☐ Heç biri doğru deyil
- ☐ əmtəə və xidmət idxalı ödəniş olaraq debet əməliyyatları bölməsində göstərilir
- ☐ əmtəə və xidmətlər xarici alıcıdan daxil olan valyuta daxilolmaları olaraq göstərilir

53 əmtəə və xidmət idxalı hansı əməliyyatlar bölməsinə aiddir?

- ☒ Debet

54 tədiyyə balansının tərtib edilməsinə prinsipi daxildir.

- ☐ Cari əməliyyatlar
- ☐ Kredit
- ☐ Bir tərəfli
- ☒ İkiqat qeydiyyat
- ☐ Kapital hərəkəti

55 Azərbaycan valyuta tənzimlənməsi qanunvericiliyinə əsasən rezidentlər hesab olunur

- ☐ Bütün cavablar doğrudur.
- ☒ Bu ölkədə daimi yaşayan və həmçinin müvəqqəti olaraq ölkə xaricində yaşayan fiziki şəxslər
- ☐ Milli mənsubiyyətindən asılı olmayaraq, təsərrüfat maraqlarının mərkəzi bu ölkədə yerləşən fiziki və hüquqi şəxslər, müəssisələr və s.
- ☐ Ölkədə yaşayan vətəndaşlar və bütün hökumət təşkilatları, milli şirkətlər
- ☐ Azərbaycan milliyətinə mənsub fiziki və hüquqi şəxslər

56 Azərbaycan valyuta tənzimlənməsi qanunvericiliyinə əsasən rezidentlər hesab olunur

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Milli mənsubiyyətindən asılı olmayaraq, təsərrüfat maraqlarının mərkəzi bu ölkədə yerləşən fiziki və hüquqi şəxslər, müəssisələr və s.
- ☐ Ölkədə yaşayan vətəndaşlar və bütün hökumət təşkilatları, milli şirkətlər
- ☒ Bu ölkədə daimi yaşayan və həmçinin müvəqqəti olaraq ölkə xaricində yaşayan fiziki şəxslər
- ☐ Azərbaycan milliyətinə mənsub fiziki və hüquqi şəxslər

57 Doğru olanı göstərin.

- ☐ Aktivlərin satışı-kapital çıxışıdır.
- ☐ Aktivlərin mübadiləsi- kapital çıxışıdır
- ☐ Aktivlərin alışı – kapital girişi.
- ☒ Aktivlərin satışı- kapital girişi.
- ☐ Hamısı doğrudur.

58 Mərkəzi banklar nə vaxt bazarda alqı – satqı əməliyyatları aparırlar?

- ☐ İdxal – ixrac proseslərində
- ☐ İnflyasiya zamanı
- ☐ Cari əməliyyatların hesabatı zamanı
- ☒ Valyuta məzənnəsinə müdaxilə etmək üçün

59 Nəyin nəticəsində ölkənin tədiyyə balansı pozula bilər?

- ☐ Vergi dərəcələrin yüksəldilməsi nəticəsində
- ☐ İnvestisiyaların axınının ölkəyə azalması nəticəsində
- ☐ Gömrük rüsumların yüksəldilməsi nəticəsində
- ☒ Ölkəyə kapital ixracatının istifadəsi nəticəsində

60 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur
- ☒ Tətbiq edilməsindən asılı olaraq üç əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları və cari əməliyyatlar
- ☐ Tətbiq edilməsindən asılı olaraq üç əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları, cari əməliyyatlar və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə
- ☐ Tətbiq edilməsindən asılı olaraq iki əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə
- ☐ Tətbiq edilməsindən asılı olaraq üç əsas valyuta məhdudiyyəti vardır: cari əməliyyatlar və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə

61 Doğru olmayanı göstərin.

- ☐ Valyuta məhdudiyyətləri iki əsas sferanı əhatə edir.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☒ BVF-nin əsasnaməsinin 6-cı maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dövrli valyutanın tətbiqi və bütün beynəlxalq kapital əməliyyatları üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsini nəzərdə tutur.
- ☐ Heç biri doğru deyil.

62 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil.
- ☒ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst dövrliliyini nəzərdə tutur.
- ☐ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsini nəzərdə tutur.
- ☐ Əmtəənin milli valyuta ilə ixracının qadağan edilməsi cari əməliyyatlar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

63 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☒ Valyuta məhdudiyyətlərinin tətbiq edilməsi səbəblərindən biri tədiyyə balansının tarazlaşdırılmasıdır.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri ikinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dövrli valyutanın tətbiqi və bütün beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dövrli valyutanın tətbiqi və bütün beynəlxalq ehtiyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.

64 Doğru olmayanı göstərin.

- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☒ Valyuta məhdudiyyətlərindən biri liberalizmdir.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dövrli valyutanın tətbiqi və bütün əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ Valyuta məhdudiyyətlərinin tətbiqi məqsədlərindən biri valyuta qiymətlilərinin dövlətin əlində mərkəzləşdirilməsi olmuşdur.

65 Doğru olmayanı göstərin.

- ☐ Valyuta məhdudiyyətləri heç vaxt tətbiq edilməmişdir.
- ☒ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dövrli valyutanın tətbiqi və bütün əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri ikinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir

- ☐ Valyuta məhdudiyyətlərinin tətbiqi məqsədlərindən biri tədiyyə balansının tarazlaşdırılmasıdır.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

66 Doğru olmayanı göstərin.

- ☐ Valyuta məhdudiyyətləri heç vaxt tətbiq edilməmişdir.
- ☒ İlk dəfə valyuta məhdudiyyətləri ikinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.
- ☐ Valyuta məhdudiyyətlərinin tətbiqi məqsədlərindən biri tədiyyə balansının tarazlaşdırılmasıdır.
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

67 Doğru olanı göstərin.

- ☐ Heç bir öhdəlikləri yoxdur
- ☒ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ BVF-nin əsasnaməsinin 6-cı maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və bütün əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər
- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər
- ☐ BVF-nin əsasnaməsinin 6-cı maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq beynəlxalq kapital əməliyyatları üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər

68 BVF-nin əsasnaməsinin neçənci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər?

- ☐ 4-cü
- ☒ 8-ci
- ☐ 6-cı
- ☐ 10-cu
- ☐ 9-cu

69 BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr üzərlərinə hansı öhdəliklər götürmüşlər?

- ☐ Heç bir öhdəlikləri yoxdur
- ☒ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin götürülməsi
- ☐ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq cari əməliyyatlar və kapital hərəkəti üzrə məhdudiyyətlərin götürülməsi
- ☐ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq kapital əməliyyatları üzrə məhdudiyyətlərin götürülməsi
- ☐ Sərbəst dönərli valyutanın tətbiqi və beynəlxalq valyutalar üzrə məhdudiyyətlərin götürülməsi

70 Doğru olmayanı göstərin.

- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☒ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi cari hesab üzrə məhdudiyyətlərə aiddir.
- ☐ Xarici borcların tam və ya hissə-hissə ödənilməsinin dayandırılması və ya onun milli valyuta ilə ödənilməsi maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ İdxalçılara məhdud xarici valyuta satışı, maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Heç biri aid deyil

71 Doğru olmayanı göstərin.

- ☐ Heç biri aid deyil
- ☒ İdxalçılara məhdud xarici valyuta satışı, maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin tam və ya hissə-hissə mərkəzi banka və ya səlahiyyətli banklara məcburi satışı maliyyə hesabları üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Valyuta kurslarının çoxluğu-valyuta kursu nisbətlərinin differensiallaşdırılması cari hesablar üzrə valyuta məhdudiyyətlərinə aiddir.

- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi maliyyə hesabı üzrə məhdudiyyətlərə aiddir.

72 Doğru olmayanı göstərin.

- ☐ Heç biri aid deyil
- ☒ Milli ixracatçıların valyuta gəlirlərinin tam və ya hissə-hissə mərkəzi banka və ya səlahiyyətli banklara məcburi satışı
- ☐ Valyuta kurslarının çoxluğu-valyuta kursu nisbətlərinin differensiallaşdırılması cari hesablar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ İdxalçılara məhdud xarici valyuta satışı, cari hesablar üzrə valyuta məhdudiyyətlərinə aiddir.
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi maliyyə hesabı üzrə məhdudiyyətlərə aiddir.

73 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Valyuta kurslarının çoxluğu-valyuta kursu nisbətlərinin differensiallaşdırılması
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

74 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ əməliyyatların məhdudlaşdırılması məqsədi ilə idxal və ixrac ödənişlərinin müddətinin tənzimlənməsi
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

75 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Bəzi əmtəələrin idxalının xarici valyuta ilə idxalının qadağan edilməsi
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

76 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Əmtəə idxalının milli valyuta ilə ixracının qadağan edilməsi
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

77 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ İdxalatçılara xarici valyuta satışının məhdudlaşdırılması
- ☐ Milli və xarici valyuta, qızıl, qiymətli kağızların çıxışının limitləşdirilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq

78 Aşağıdakılardan hansı tədiyyə balansının maliyyə əməliyyatlarındakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Milli ixracatçıların valyuta gəlirlərinin tam və ya hissə-hissə mərkəzi banka məcburi satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

79 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət edilməsi
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

80 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Xarici borcların tam və ya hissə-hissə ödənilməsi və ya onun milli valyuta ilə ödənilməsi
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

81 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☒ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması və ya onların valyuta ilə satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

82 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi
- ☐ Heç biri aid deyil
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☒ Xarici valyuta, qızıl, qiymətli kağızlar və milli valyutanın çıxarılmasının qadağan edilməsi

83 Aşağıdakılardan hansı tədiyyə balansının cari əməliyyatlardakı valyuta məhdudiyyətlərinə aid deyil?

- ☐ Heç biri aid deyil
- ☐ Milli ixracatçıların valyuta gəlirlərinin mərkəzi banka məcburi satışı
- ☐ əmtəə ixracının milli valyuta ilə satışının qadağan edilməsi
- ☒ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakını məhdudlaşdırmaq
- ☐ əmtəə idxalının xarici valyuta ilə ödənilməsinin qadağan edilməsi

84 Valyuta məhdudiyyətlərinin tətbiq edildiyi sferalardan biri

- ☐ Heç biri deyil
- ☐ Beynəlxalq qızıl-valyuta ehtiyatlarıdır.
- ☐ Tədiyyə balansının yalnız maliyyə əməliyyatlarıdır.
- ☒ Tədiyyə balansının cari və maliyyə əməliyyatlarıdır.
- ☐ Tədiyyə balansının yalnız cari əməliyyatlarıdır.

85 Doğru olanı göstərin. Valyuta məhdudiyyətlərinə aiddir.

- ☐ İqtisadiyyatın liberallaşdırılması
- ☐ Xarici valyutanın sərbəst alqı-satqısı
- ☐ Hamısı aiddir.
- ☐ Sərbəst dönərliliyin tətbiq edilməsi
- ☒ Valyutanın dönərliliyinin məhdudlaşdırılması

86 Valyuta məhdudiyyəti prinsiplərnə aid deyil.

- ☐ Valyuta əməliyyatlarının lisenziyalaşdırılması
- ☐ Mərkəzi və səlahiyyətli banklarda valyuta əməliyyatlarının mərkəzləşdirilməsi
- ☐ Heç biri aid deyil
- ☐ Dövlət tərəfindən tam və ya qismən valyuta hesablarının bloklaşdırılması
- ☒ Sərbəst dönərli valyutanın tətbiq edilməsi

87 Doğru olmayanı göstərin

- ☒ Valyuta məhdudiyyətləri liberalizm tədbirlərinə aiddir..
- ☐ Valyuta məhdudiyyətləri proteksionist tədbirlərə aiddir.
- ☐ Heç biri doğru deyil.
- ☐ Valyuta məhdudiyyətlərinin məqsədi valyuta kursunun saxlanılması üçün istifadə edilir.
- ☐ Valyuta məhdudiyyətləri tədiyyə balansını tarazlaşdırmaq üçün istifadə edilir.

88 Valyuta məhdudiyyətləri formalarından biridir.

- ☐ Sosial valyuta siyasəti
- ☐ Liberal valyuta siyasəti
- ☐ Mərkəzləşdirilmiş valyuta siyasəti
- ☒ Proteksionist valyuta siyasəti
- ☐ Heç birinə aid deyil

89 Doğru olmayanı göstərin. Valyuta məhdudiyyətinə aid deyil:

- ☐ Heç biri
- ☐ Valyuta kursunun dəstəklənməsi
- ☐ Tədiyyə balansının tarazlaşdırılması
- ☒ Valyuta qiymətlilərin sərbəst dövriyyəsinin təmin edilməsi
- ☐ Valyuta qiymətlilərinin dövlətin əlində toplanması

90 Valyuta məhdudiyyəti

- ☐ Valyuta və valyuta qiymətlilərinin qanunən möhkəmləndirilməsidir
- ☐ Valyuta və valyuta qiymətlilərinin satışının icazəsidir
- ☐ Heç biri deyil
- ☐ Valyuta və valyuta qiymətlilərinin qanunən vergiyə cəlb edilməsidir.
- ☒ Valyuta və valyuta qiymətlilərinin limitləşdirilməsi, qanuni və inzibati qadağaların qoyulmasıdır.

91 Valyuta və valyuta qiymətlilərinin limitləşdirilməsi, qanuni və inzibati qadağaların qoyulması

- ☐ Valyuta sistemi
- ☐ Valyuta sistemidir.
- ☐ Valyuta bazarıdır.
- ☒ Valyuta məhdudiyyəti
- ☐ Valyuta müdaxiləsi

92 Valyuta məhdudiyyəti.....

- ☐ Blokada siyasəti formalarından biridir.
- ☐ Kredit siyasəti formalarından biridir.
- ☐ Vergi siyasəti formalarından biridir.

- ☐ Məhdudiyyət siyasəti formalarından biridir.
- ☒ Valyuta siyasəti formalarından biridir.

93 Nominal valyuta kursu

- ☐ Heç biri doğru deyil
- ☐ Bir ölkənin əmtəəsinin digər ölkənin əmtəəsi ilə dəyişdirilməsi nisbətidir
- ☐ Müxtəlif ölkələrdə istehsal edilən əmtəələrin nisbi qiymətidir.
- ☒ Milli valyutanın xarici valyuta ilə ifadə olunmuş nisbətidir.
- ☐ Bir ölkədə istehsal olunan əmtəə və xidmətlərin miqdarıdır.

94 SDR valyuta səbətinə daxildir

- ☐ ABŞ dolları, avro, yuan
- ☐ ABŞ dolları, avro, iena
- ☐ ABŞ dolları, avro, marka, fransız frankı
- ☒ ABŞ dolları, avro, funt sterlinq, iena
- ☐ ABŞ dolları, avro, funt stelinq, fransız frankı

95 Valyuta kursuna bilavasitə təsir edən amil:

- ☐ Ölkədəki kommersiya banklarının sayı
- ☐ İnflyasiya
- ☐ Qızıl
- ☐ Qiymətli kağızların gəlirliliyi
- ☒ Tədiyyə balansının saldosu

96 SDR nağd şəkildə buraxıla bilərmi?

- ☐ Pul çatışmamazlığı olarsa
- ☐ Vergilər yüksəlsə
- ☐ Ekstremal hallarda
- ☐ Bəli
- ☒ Xeyr

97 BVF kapital hərəkəti üzrə beynəlxalq əməliyyatların məhdudlaşdırılması üzrə tənzimləmə həyata keçirirmi?

- ☐ Vergilər yüksəlsə
- ☐ BVF-nin vəzifəsi deyil
- ☐ Bəli
- ☒ Xeyr
- ☐ Ekstremal hallarda

98 BVF cari beynəlxalq əməliyyatlar üzrə tənzimləmə həyata keçirirmi?

- ☐ Ekstremal hallarda
- ☐ Xeyr
- ☐ Vergilər yüksəlsə
- ☒ Bəli
- ☐ BVF-nin vəzifəsi deyil

99 Avro-nun emitenti kimdir?

- ☐ AR Mərkəzi Bankı
- ☐ BVF
- ☐ Dünya Bankı
- ☒ Avropa Mərkəzi Bankı
- ☐ Beynəlxalq bank

100 SDR-in emitenti kimdir?

- ☒ BVF
- ☐ Beynəlxalq bank
- ☐ Dünya Bankı
- ☐ AR Mərkəzi Bankı
- ☐ Avropa Mərkəzi Bankı

101 BVF-nin əsasnaməsinin 8-ci maddəsinə qoşulan ölkələr öhdəlik götrürlər:

- ☐ Vergiləri yüksəltməmək
- ☒ Cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etməmək
- ☐ Heç bir məhdudiyyət tətbiq etməmək
- ☐ Cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etmək
- ☐ Kapital hərəkəti üzrə beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etməmək

102 BVF-nin əsasnaməsinin 8-ci maddəsinə qoşulan ölkələrə aiddir:

- ☐ Yarım dönərlilik
- ☒ Cari beynəlxalq əməliyyatların dönərliliyi (sərbəst dönərlilik)
- ☐ Daxili dönərlilik
- ☐ Tam dönərlilik
- ☐ Xarici dönərlilik

103 Xarici valyuta dönərliliyi:

- ☐ Heç biri doğru deyil
- ☒ Milli valyutanın xarici valyutaya (qeyri-residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın xarici valyutaya (residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın qızıla dəyişdirilməsi imkanı
- ☐ Cari ölkənin valyutasının SDR-ə dəyişdirilməsi imkanı

104 Daxili valyuta dönərliliyi:

- ☐ Heç biri doğru deyil
- ☒ Milli valyutanın xarici valyutaya (residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın xarici valyutaya (qeyri-residentlər üçün) dəyişdirilməsi imkanı
- ☐ Milli valyutanın qızıla dəyişdirilməsi imkanı
- ☐ Cari ölkənin valyutasının SDR-ə dəyişdirilməsi imkanı

105 Valyutanın dönərliliyi asılıdır:

- ☐ Vergilərin həcmindən
- ☒ Valyuta miqdarı və məhdudiyyətlərindən
- ☐ Valyuta kursundan
- ☐ Heç nədən asılı deyil
- ☐ Faiz dərəcəsiindən

106 Beynəlxalq ödəmə vasitəsinə aiddir:

- ☐ Çin yuani
- ☒ SDR
- ☐ ABŞ dolları
- ☐ Avro
- ☐ İsveçrə frankı

107 Bir ölkənin pul vahidinin xarici valyutada ifadə edilməsi adlanır.

- ☐ Dəyər

- ☒ Kurs
- ☐ Rejim
- ☐ Standart
- ☐ Paritet

108 Avropa valyuta sistemi ilk vaxtlar standartına əsaslanırdı.

- ☐ bürünc
- ☒ EKYU
- ☐ Qızıl külçə
- ☐ Gümüş
- ☐ Qızıl monet (pul)

109 Bretton Vud sistemi standartı əsasında yaranmışdır.

- ☐ bürünc
- ☒ Qızıl deviz
- ☐ Qızıl külçə
- ☐ Gümüş
- ☐ Qızıl monet (pul)

110 İkinci dünya valyuta sistemi olan Genuya sistemi standartı əsasında yaranmışdır.

- ☐ bürünc
- ☒ Qızıl deviz
- ☐ Qızıl külçə
- ☐ Gümüş
- ☐ Qızıl monet (pul)

111 İmzalanmış dünya valyuta razılaşmalarını ardıcılıqlı ilə göstərin.

- ☐ Yamayka, Paris, Bretton Vud, Genuya,
- ☒ Paris, Genuya, Bretton Vud, Yamayka,
- ☐ Genuya, Yamayka, Paris, Bretton Vud,
- ☐ Bretton Vud, Yamayka, Genuya, Paris

112 Bu valyuta kursunda, valyuta kursu bazardakı tələb və təklifin təsiri altında təyin olunur.

- ☐ Heç birində
- ☒ Üzən
- ☐ Dəyişən
- ☐ Bazar
- ☐ Müəyyən edilmiş

113 Hər hansı bir valyuta məhdudiyyəti tətbiq edilən ölkə valyutası Adlanır

- ☐ Heç biri
- ☒ Qismən dönərli
- ☐ Sərbəst dönərli
- ☐ Qapalı
- ☐ Dönərli olmayan

114 Hansı valyuta kursunda valyuta kursunun dəyişməsinə yol verilmir?

- ☐ Heç birində
- ☒ Müəyyən edilmiş
- ☐ Üzən
- ☐ Bazar
- ☐ Dəyişən

115 Birinci dünya valyuta sistemi standartı əsasında qurulmuşdur.

- ☐ Bürünc
- ☒ Qızıl monet (pul)
- ☐ Qızıl deviz
- ☐ SDR standartı
- ☐ Gümüş

116 Milli valyutanın xarici valyutaya və ya beynəlxalq valyuta vahidlərinə nisbətə kursunun yüksəldilməsi adlanır.

- ☐ İnflyasiya
- ☒ Revalvasiya
- ☐ Devalvasiya
- ☐ Sıfırlaşdırma
- ☐ Denominasiya

117 Azərbaycanda rəsmi olaraq hansı valyuta rejimi tətbiq olunur?

- ☐ Milli valyutanın xarici valyutaya əsasən müəyyən edilməsi
- ☒ Sərbəst üzən milli valyuta
- ☐ Dollarlaşma
- ☐ Formal
- ☐ İdarə olunan

118 Azərbaycanda valyuta tənzimlənməsini həyata keçirən orqan hansıdır?

- ☐ İqtisadiyyat Nazirliyi
- ☐ Gömrük Komitəsi
- ☐ Hökumət
- ☐ Maliyyə Nazirliyi
- ☒ Mərkəzi Bank

119 Azərbaycanda maliyyə bazarlarına nəzarət edən orqan hansıdır?

- ☐ Gömrük Komitəsi
- ☒ Maliyyə Bazarlarına Nəzarət Palatası
- ☐ Mərkəzi Bank
- ☐ Hökumət
- ☐ Maliyyə Nazirliyi

120 Valyuta riski nədir?

- ☐ Hamısı doğrudur
- ☒ Xarici valyuta kursunda dəyişmələrlə əlaqədar olaraq zərərə uğramaq imkanı
- ☐ Faiz dərəcəsinin dəyişməsi ilə əlaqədar olaraq zərərə uğramaq imkanı
- ☐ Sözdələşmə zamanı qiymətli kağızların qiymətinin dəyişməsi nəticəsində tərəflərdən birinin zərərə uğraması
- ☐ Xarici ticarət kontragentinin ödəmə qabiliyyətinin itirməsi ilə əlaqədar zərərə uğramaq imkanı

121 Bakı Banklararası Valyuta Birjası neçənci ildə yaradılmışdır?

- ☐ 2001.0
- ☒ 1992.0
- ☐ 1988.0
- ☐ 1994.0
- ☐ 2000.0

122 Aşağıdakılardan hansı müasir valyuta bazarının xüsusiyyətlərinə aid deyil?

- ☐ Heç biri
- ☒ İqtisadi və siyasi xəbərlərə sabit və zəif həssaslıq
- ☐ Valyuta bazarının qloballaşması
- ☐ əməliyyatların fasiləsizliyi
- ☐ İnternet texnologiyaların inkişafı

123 Valyuta bazarı adı altında nə nəzərdə tutulur?

- ☐ Heç biri düz deyil.
- ☒ Kursu tələb və təklifin əsasında formalaşan və xarici valyuta ilə milli valyutanın alqı satqısı həyata keçirilən rəsmi mərkəzlər
- ☐ Beynəlxalq, maliyyə, kredit, valyuta, qiymətli kağızlarla əməliyyatları həyata keçirən maliyyə təşkilatlarının məcmusudur.
- ☐ Qiymətli kağızlarla sövdələşmə aparılan yer
- ☐ Dünya maliyyə vəsaitlərinin hərəkətinin banklar, kredit, maliyyə qurumları, fond birjalrı vasitəsi ilə həyata keçirilməsinin məcmusu

124 Dövlətlərarası müqavilələrlə və milli qanunvericiliklə müəyyən edilmiş valyuta münasibətlərinin tənzimlənməsi və təşkili forması adlanır.

- ☐ Kredit bazarı
- ☒ Valyuta sistemi
- ☐ Dünya valyuta sistemi
- ☐ Valyuta münasibətləri
- ☐ Valyuta bazarı

125 Bretton Vud valyuta sisteminə ideoloji ilham verən bu şəxs olmuşdur.

- ☐ Con Travolta
- ☒ Con Keyns
- ☐ Devid Rikardo
- ☐ İrvinq Fişer
- ☐ Milton Fridman

126 Bretton Vud valyuta sistemi bu ildə rəsmiləşdirilmişdir.

- ☐ 1915-ci ildə beynəlxalq konfransda
- ☒ 1944-cü ildə beynəlxalq konfransda
- ☐ 1976-cı ildə beynəlxalq konfransda
- ☐ 1920-ci ildə beynəlxalq konfransda
- ☐ 1922-ci ildə beynəlxalq konfransda

127 Qızıl deviz standartı sistemi rəsmi olaraq bu şəhərdə və bu ildə rəsmiləşdirilmişdir.

- ☐ Vaşinqton konfransı, 1913
- ☒ Genuya konfransı, 1922
- ☐ Yamayka konfransı, 1976
- ☐ Bretton Vud konfransı, 1944
- ☐ Paris konfransı, 1867

128 Qızıl monet standartı sistemi rəsmi olaraq bu şəhərdə və bu ildə rəsmiləşdirilmişdir.

- ☐ Vaşinqton konfransı, 1913
- ☒ Paris konfransı, 1867
- ☐ Yamayka konfransı, 1976
- ☐ Bretton Vud konfransı, 1944
- ☐ Genuya konfransı, 1922

129 Valyuta kursu.....

- ☐ Milli valyutanın EKYU-ya nisbəti
- ☒ Bir ölkənin pul vahidinin xarici valyutada ifadə edilmiş qiymətidir.
- ☐ Milli valyutanın avroya nisbəti
- ☐ Milli valyutanın ABŞ dollarına nisbəti
- ☐ Milli valyutanın SDR-ə nisbəti

130 Üzən valyuta kursu hansıdır?

- ☐ EKYU ilə nisbətdə olan valyuta kursu
- ☒ Valyuta bazarında tələb və təklifin dəyişməsinə bağlı olaraq dəyişən valyuta kursu
- ☐ SDR-lə nisbətdə olan valyuta kursu
- ☐ BVF tərəfindən müəyyən edilən
- ☐ Valyuta kurslarının dollarla nisbəti

131 Müəyyən edilmiş valyuta kursu hansıdır?

- ☒ Dar çərçivədə dəyişən valyuta kursu
- ☐ BVF tərəfindən müəyyən edilən kurs
- ☐ EKYU ilə nisbətdə olan valyuta kursu
- ☐ Valyuta kurslarının dollarla nisbəti
- ☐ SDR-lə nisbətdə olan valyuta kursu

132 Dönərliklik dərəcəsinə görə müəyyən edilir:

- ☐ Dəyişən və sabit qalan
- ☒ Tam dönərli, qismən dönərli və dönərli olmayan (qapalı) valyutalar
- ☐ Sərbəst dönərli və sərbəst dönərli olmayan valyuta
- ☐ Sərbəst və qapalı
- ☐ Möhkəm və yumşaq valyuta

133 Beynəlxalq valyuta sistemi

- ☐ Heç biri doğru deyil
- ☒ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş beynəlxalq valyuta münasibətləridir.
- ☐ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş dünya kredit münasibətləridir.
- ☐ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş dünya banklararası münasibətləridir.
- ☐ Beynəlxalq müqavilələr əsasında müəyyən edilmiş dünya hesablaşmalar münasibətləridir.

134 Milli valyuta sistemi

- ☐ əsas komponent olmaqla, vergi sisteminin nisbətən müstəqil hissəsidir.
- ☒ əsas komponent olmaqla, pul sisteminin nisbətən müstəqil hissəsidir.
- ☐ əsas komponent olmaqla, kommersiya sisteminin nisbətən müstəqil hissəsidir.
- ☐ əsas komponent olmaqla, kredit sisteminin nisbətən müstəqil hissəsidir.
- ☐ əsas komponent olmaqla, bank sisteminin nisbətən müstəqil hissəsidir.

135 Valyuta

- ☐ Heç biri deyil.
- ☒ Beynəlxalq əməliyyatlarda istifadə edilən milli pul vahididir.
- ☐ Milli pul vahididir
- ☐ Dönərli olmayan pul vahididir.
- ☐ Xarici pul vahididir.

136 İstənilən ölkənin Beynəlxalq yenidənqurma və inkişaf bankına daxil olmanın şərti hansıdır?

- ☐ Nyu-Yorkda
- ☒ BVF-yə üzv olmaq
- ☐ Moskvada

- ☐ Berlində
- ☐ Londonda

137 BVF-nin idarəetmə mərkəzi yerləşir.

- ☐ Avropa İnkişaf Bankı
- ☐ Avrasiya İnkişaf Bankı
- ☐ Dünya İnkişaf Bankı
- ☒ Vaşinqtonda
- ☐ Avropa İnvestisiya Bankı

138 Bu təşkilat BMT-nin ixtisaslaşmış status almış təşkilatıdır.

- ☐ Avropa Mərkəzi Bankı
- ☒ BVF
- ☐ Avropa yenidənqurma bankı
- ☐ Dünya Bankı

139 Bu 1930-cu ildə yaranmış ilk dövlətlərarası bankdır.

- ☒ Beynəlxalq hesablaşmalar bankı
- ☐ Dünya Bankı
- ☐ BVF

140 BVF-nin ayırdığı kreditlərin müddəti arasındadır.

- ☐ 50 ilə 100 il
- ☒ 3 ilə 5 il
- ☐ 1 il
- ☐ 5 ilə 10 il
- ☐ 20 ilə 25 il

141 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının BVF-dən aldığı bir çox kreditləri

- ☐ Heç biri
- ☒ Uzunmüddətlidir
- ☐ Qısa müddətlidir
- ☐ Orta müddətlidir
- ☐ Faizsizdir.

142 Tədiyyə balansının kəsiri olarsa BVF-nin iştirakçı ölkələri valyuta vəsaitlərini ala bilərlər.

- ☐ Heç ala bilməzlər.
- ☒ Ehtiyat mövqə həddində
- ☐ Müəyyən edilmiş limit çərçivəsində
- ☐ Məhdudiyyətsiz
- ☐ Bərpa olunan kredit xətti hesabına

143 Azərbaycan ildən Dünya Bankının üzvüdür.

- ☐ 1996.0
- ☒ 1992.0
- ☐ 1976.0
- ☐ 1922.0
- ☐ 1944.0

144 Dünya Bankı qrupuna daxildir:

- ☐ Beynəlxalq Maliyyə Korporasiyası

- ☒ Beynəlxalq yenidənqurma və inkişaf bankı və onun üç filialı
- ☐ BVF
- ☐ Amerika inkişaf bankı
- ☐ Avropa Yenidənqurma və İnkişaf Bankı

145 Azərbaycan ildən BVF-nin üzvüdür.

- ☐ 1996.0
- ☒ 1992.0
- ☐ 1976.0
- ☐ 1922.0
- ☐ 1944.0

146 BVF və Dünya Bankı Qrupu razılaşması çərçivəsində yaradılmışdır.

- ☐ London
- ☒ Bretton Vud
- ☐ Genuya
- ☐ Yamayka
- ☐ Paris

147 Yamayka valyuta sistemi ilk vaxtlar əsaslanırdı.

- ☐ Gümüş standartına
- ☒ SDR standartına
- ☐ Qızıl külçə standartına
- ☐ Qızıl monet standartına
- ☐ EKYU standartına

148 Üçüncü dünya valyuta sistemi qızıl deviz standartı və iki ehtiyat valyuta, ABŞ dolları və əsasında qurulmuşdur.

- ☐ İtalyan lirəsi
- ☒ İngilis funt sterlinqi
- ☐ İsveçrə frankı
- ☐ Yapon ienası
- ☐ Alman markı

149 Milli valyutanın kursu adətən tədiyyə balansında yüksəlir.

- ☐ Açıq
- ☒ Aktiv
- ☐ Defisit
- ☐ Passiv
- ☐ Balanslaşdırılmış

150 Valyuta cari ölkənin pul vahidinin xarici valyutada ifadə edilməsidir.

- ☐ Müdaxiləsi
- ☒ Kursu
- ☐ Pariteti
- ☐ Rejimi
- ☐ Dəmpinqi

151 Avropa valyuta sistemi ilk vaxtlar əsaslanırdı.

- ☐ Gümüş standartına
- ☒ EKYU standartına
- ☐ Qızıl monet standartına

- ☐ SDR standartına
- ☐ Qızıl külçə standartına

152 İkinci dünya valyuta sistemi standartı üzərində qurulmuşdur.

- ☐ Bürünc
- ☒ Qızıl deviz
- ☐ Qızıl külçə
- ☐ Qızıl monet
- ☐ Gümüş

153 dönərli valyutada rezidentlər üçün valyuat məhdudiyyətləri tətbiq edilir.

- ☐ Dəyişkən
- ☒ Xarici
- ☐ Sərbəst
- ☐ Daxili
- ☐ Banklararası

154 valyuta kursunda, valyuta kursu bazarda tələb və təklifin təsiri ilə müəyyən edilir.

- ☐ Qapalı
- ☒ Üzən
- ☐ Dəyişən
- ☐ Bazar
- ☐ Yüksələn

155 valyuta, valyuta məhdudiyyətləri tətbiq edilən ölkələrin valyutasıdır.

- ☐ Açıq
- ☐ Dönərli olmayan
- ☐ Sərbəst dönərli
- ☒ Qismən dönərli
- ☐ Ehtiyat

156 valyuta kursunda valyuta kursunda dəyişmələrə yol verilmir.

- ☐ Dəyişən
- ☒ Müəyyən edilmiş
- ☐ Yüksələn
- ☐ Bazar
- ☐ Üzən

157 Birinci dünya valyuta sistemi standartı üzərində qurulmuşdur.

- ☐ Bürünc
- ☐ Qızıl deviz
- ☐ Qızıl külçə
- ☒ Qızıl monet
- ☐ Gümüş

158 Manat valyutadır.

- ☐ Açıq
- ☐ Ehtiyat
- ☐ Dönərli olmayan
- ☐ Sərbəst dönərli
- ☒ Qismən dönərli

159 valyuta bir ölkə daxilində istifadə edilən və digər xarici valyutalar ilə mübadilə edilməyən valyutadır.

- ☐ Açıq
- ☐ Qismən dönərli
- ☐ Sərbəst dönərli
- ☒ Dönərli olmayan
- ☐ Qapalı

160 Hansı valyuta məhdudiyyətsiz xarici ölkələrin valyutası ilə mübadilə edilir?

- ☐ Açıq
- ☐ Qismən dönərli
- ☐ Dönərli olmayan
- ☒ Sərbəst dönərli
- ☐ Qapalı

161 Milli pul vahidi milli valyutaya çevrilir.

- ☐ Tam sərbəst dönərli olması təmin edildikdə
- ☐ Dönərli olduqda
- ☐ Qismən dönərliliyi təmin edildikdə
- ☒ Beynəlxalq iqtisadi əlaqələrdə istifadə edildikdə
- ☐ BVF icazə verdikdə

162 Valyuta sistemi tənzimlənən valyuta münasibətlərinin təşkili formasıdır.

- ☒ Milli qanunvericilik və ya dövlətlərarası müqavilələrlə
- ☐ Yalnız dövlətlərarası müqavilələrlə
- ☐ Yalnız Dünya Bankı ilə
- ☐ Bank adət və ənənələri ilə
- ☐ Yalnız BVF vasitəsi ilə

163 Beynəlxalq valyuta münasibətləri, dünya təsərrüfatında məcmu ictimai əlaqələrdə fəaliyyət göstərməkdir.

- ☐ Gümüşün
- ☐ Qiymətli daş-qaşların
- ☐ Qiymətli kağızların
- ☒ Milli pul vahidlərinin
- ☐ Qızılın

164 Ehtiyat valyuta

- ☐ Heç biridir.
- ☐ SDR-dir.
- ☐ EKYU-dur.
- ☐ “Möhkəm” sərbəst dönərli valyutadır.
- ☒ Beynəlxalq ödəniş və ehtiyat vəsaitləri funksiyasını yerinə yetirən sərbəst dönərli valyutadır.

165 Aşağıdakılardan hansını müasir valyuta bazarının xüsusiyyətlərinə aid etmək olmaz?

- ☐ Heç birini
- ☐ Internet texnologiyalarının intensiv inkişafı
- ☐ Valuta bazarının qloballaşması
- ☒ İqtisadi və siyasi hadisələrə sabit və zəif həssaslıq
- ☐ əməliyyatların fasiləsizliyi

166 Valyuta kursu nədir?

- ☐ İki valyuta arasında qanunvericilik çərçivəsində müəyyən edilmiş nisbətidir.
- ☐ Milli valyutanın xarici valyuta ilə mübadiləsidir.
- ☐ Müxtəlif ölkələrin valyutaları ilə dəyər nisbətidir.
- ☒ Bir ölkənin pul vahidinin xarici pul vahidləri və ya beynəlxalq hesablaşma vahidləri ilə ifadə olunmasıdır.
- ☐ Heç biri doğru deyil.

167 Azərbaycanın tədiyyə balansını kim tərtib edir?

- ☐ İqtisadiyyat Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☐ Hökumət
- ☒ Mərkəzi Bank
- ☐ BVF

168 Tədiyyə balansı nədir?

- ☐ Ölkənin tələb və öhdəliklərinin müəyyən tarixə tərtib edilməsidir.
- ☐ Heç biri deyil.
- ☐ Rezidentlərin müəyyən dövr ərzində gəlirlərinin uçotudur.
- ☒ Müəyyən dövr ərzində ölkələr arasında əmtəə və xidmətlərin hərəkətinin qiymətlə ifadəsidir.
- ☐ Ölkənin beynəlxalq aktiv və passivləri və maliyyə mövqeyidir.

169 Aşağıdakılardan hansı, dövlətlərin beynəlxalq tələb və pul öhdəliklərinin ölçülməsində istifadə edilən şərti pul vahididir?

- ☐ Beynəlxalq kollektiv valyuta
- ☐ Klirinq valyutası
- ☐ Ehtiyat valyuta
- ☒ SDR
- ☐ Fövqəladə valyuta

170 Digər ölkələrin, inkişaf etmiş ölkələrin (ABŞ, İsveçrə və s.) pul vahidlərində valyuta ehtiyatlarını saxlaması

- ☐ Fövqəladə valyuta
- ☐ Beynəlxalq kollektiv valyuta
- ☐ SDR
- ☒ Ehtiyat valyuta
- ☐ Klirinq valyutası

171 Avropa valyuta sisteminə aiddir.

- ☐ Qızıl standart
- ☐ Qızıl deviz standartı
- ☐ Sadə valyuta standartı
- ☐ SDR standartı
- ☒ EKYU standartı

172 Paris valyuta sistemi hansı valyuta kursu ilə səciyyələndirilir?

- ☐ Ortaq müəyyən edilmiş və üzən
- ☐ Heç biri ilə
- ☒ Sərbəst üzən
- ☐ Sərbəst rejimli
- ☐ Müəyyən edilmiş

173 Bretton Vuds valyuta sistemi hansı valyuta kursu ilə səciyyələndirilir?

- ☐ Ortaq müəyyən edilmiş və üzən

- ☐ Sərbəst rejimli
- ☒ Müəyyən edilmiş
- ☐ Heç biri ilə
- ☐ Sərbəst üzən

174 SDR hansı valyuta sistemində tətbiq edilmişdir?

- ☐ Paris valyuta sistemində
- ☐ Heç birinə
- ☐ Avropa valyuta sistemində
- ☒ Yamayka valyuta sistemində
- ☐ Genuya valyut sistemində

175 Qızıl və valyuta ehtiyatlarının qızilla mübadilə edilməsi standartı hansıdır?

- ☐ SDR standartı
- ☐ EKYU standartı
- ☒ Qızıl deviz standartı
- ☐ Qızıl monet standartı
- ☐ Çoxvalyutalı standart

176 Müəyyən edilmiş valyuta kursu hansı sistemə aiddir?

- ☐ Heç birinə
- ☒ Bretton Vud valyuta sistemində
- ☐ Avropa valyuta sistemində
- ☐ Paris valyuta sistemində
- ☐ Genuya valyut sistemində

177 EKYU hansı sistemə aiddir

- ☐ Genuya valyut sistemində
- ☐ Heç birinə
- ☐ Bretton Vud valyuta sistemində
- ☐ Paris valyuta sistemində
- ☒ Avropa valyuta sistemində

178 Rəsmi demonetizasiya hansı sistem çərçivəsində həyata keçirilmişdir?

- ☐ Heç birində
- ☐ Paris valyuta sistemində
- ☐ Bretton Vud valyuta sistemində
- ☒ Yamayka valyuta sistemində
- ☐ Genuya valyut sistemində

179 Sərbəst üzən valyut kursu hansı sistemə aiddir?

- ☐ Heç birinə
- ☐ Genuya valyuta sistemində
- ☐ Yamayka valyuta sistemində
- ☐ Bretton Vud valyuta sistemində
- ☒ Paris valyuta sistemində

180 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☐ MB-ın müdaxilə növünə virtual daxildir.
- ☐ Sterilizasiya milli valyutanın tənzimlənməsidir.
- ☒ Real müdaxiləyə birbaşa və gizli metod aiddir.

- ☐ Valyut müdaxiləsi növünə inflyasiya aiddir.

181 Doğru olmayanı göstərin.

- ☐ Sterilizasiya metodu vekselin MB-ın veksəl satışıdır.
☐ Sterilizasiya metodu vekselin MB-ın veksəl satışıdır.
☐ Sterilizasiya metodu vekselin MB-ın istiqraz satışıdır.
☐ MB-ın iqtisadiyyatdan pul vəsaitlərinin bir hissəsinin çıxarması prosesi sterilizasiya prosesi adlanır.
☒ MB-ın iqtisadiyyatdan pul vəsaitlərinin bir hissəsinin çıxarması prosesi çıxarılma prosesi adlanır.

182 Doğru olmayanı göstərin.

- ☐ MB valyuta müdaxiləsinə verbal və real aiddir.
☐ Müdaxilə növlərinə deflyasiya aid deyil.
☐ Heç biri doğru deyil.
☐ Real müdaxiləyə birbaşa və gizli aiddir.
☒ Real müdaxiləyə birbaşa və dolaylı aiddir.

183 Valyuta müdaxiləsi

- ☐ MB-ın qiymətli kağızlar satmasıdır.
☐ MB-ın qiymətli kağızlar almasıdır.
☐ Heç biri deyil.
☐ MB-ın istiqraz buraxmasıdır.
☒ MB-ın xarici valyuta satması və almasıdır.

184 Mərkəzi Bankın valyuta müdaxiləsi növünə aid deyil.

- ☐ virtual
☐ Verbal
☐ Gizli
☒ Deflyasiya
☐ Real

185 Doğru olanı göstərin.

- ☐ Hamısı düzdür
☐ MB böyük miqdarda xarici valyuta alırsa, milli valyutanın kursu yüksəlir.
☐ Uçot dərəcəsinin azaldılması qısamüddətli xarici kapitalın cəlb edilməsinə səbəb olur.
☒ Uçot dərəcəsinin yüksəldilməsi qısamüddətli xarici kapitalın cəlb edilməsinə səbəb olur.
☐ MB böyük miqdarda xarici valyuta satırsa, milli valyutanın kursu aşağı düşür.

186 Doğru olmayanı göstərin.

- ☐ Milli valyutanın kursunu möhkəmləndirmək üçün MB böyük miqdarda xarici valyuta satır
☐ Sterilizasiya qiymətli əhəmiyyət daşıyan sənədlərin alınmasıdır.
☐ Heç biri doğru deyil.
☐ Real müdaxilə birbaşa və gizli olmaq üzərə ikiye ayrılır.
☒ MB-ın faktiki olaraq valyuta bazarında əməliyyat keçirmədən müdaxiləsi virtual müdaxilə adlanır.

187 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
☒ Sterilizasiya metodu MB-ın istiqrazlarının satılmasıdır.
☐ Sterilizasiya metodu bankın müştəriyə faiz ödəməsidir.
☐ Sterilizasiya metodu MB-ın istiqrazlarının alınmasıdır.
☐ Sterilizasiya metodu MB-ın veksəl almasıdır.

188 Pul kütləsinin sterilizasiyası

- ☐ Hamısı doğrudur.
- ☐ Valyuta müdaxilələri mexanizminin növüdür.
- ☐ Qiymətli əhəmiyyət daşıyan sənədlərin alınmasıdır.
- ☐ MB uçot dərəcəsinin dəyişdirilməsidir.
- ☒ MB iqtisadiyyatdan pul vəsaitlərinin bir hissəsinin çıxarması prosesidir.

189 MB-ın birbaşa müdaxiləsi

- ☐ MB-ın müdaxilə etməsinə dair yaydığı şəiiyədir
- ☐ MB-ın kommersiya banklarındakı agentləri vasitəsi ilə fəaliyyətidir.
- ☐ Heç biri doğru deyil.
- ☐ MB birbaşa birjalar vasitəsilə əmtəələrin satışıdır.
- ☒ MB öz adından müdaxilə həyata keçirir.

190 Doğru olmayanı göstərin.

- ☐ Pul kütləsinin sterilizasiya metoduna MB-ın istirazları satması aiddir.
- ☐ Uçot dərəcəsinin artırılması ölkəyə qısamüddətli xarici kapitalın cəlb edilməsinə səbəb olur
- ☐ Milli valyutanın kursunu möhkəmləndirmək üçün MB böyük miqdarda xarici valyuta satır
- ☒ MB valyuta müdaxilələrinə virtual müdaxilə aiddir.
- ☐ Heç biri doğru deyil

191 Doğru olanı göstərin.

- ☐ Pul kütləsinin sterilizasiya metoduna birbaşa və gizli metodlar aiddir.
- ☐ Milli valyutanın kursunu zəiflətmək üçün MB böyük miqdarda xarici valyuta satır
- ☒ Valyuta müdaxilələrinə real müdaxilə metodu aiddir
- ☐ MB valyuta müdaxilələrinə real müdaxilələr aiddir.
- ☐ Milli valyutanın kursunu möhkəmləndirmək üçün MB böyük miqdarda xarici valyuta alır

192 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☐ MB valyuta müdaxilələrinə real müdaxilələr aiddir.
- ☐ Milli valyutanın kursunu möhkəmləndirmək üçün MB böyük miqdarda xarici valyuta satır
- ☐ Uçot dərəcəsinin artırılması ölkəyə qısamüddətli xarici kapitalın cəlb edilməsinə səbəb olur
- ☒ Pul kütləsinin sterilizasiya metoduna real metod aiddir.

193 Sterilizasiya üsuluna aid deyil.

- ☐ MB-nin istiqraz satışı
- ☐ MB-nin veksəl satışı
- ☐ Pul kütləsinin cəlb edilməsi
- ☐ Heç biri
- ☒ Valyuta müdaxiləsi

194 Mərkəzi Bankın iqtisadiyyatdan pul vəsaitlərinin bir hissəsini çıxarması..... adlanır.

- ☒ Sterilizasiya
- ☐ Uçot dərəcəsinin artırılması
- ☐ Manipulyasiya
- ☐ Müdaxilə
- ☐ Uçot dərəcəsini azaldılması

195 Mərkəzi Bankın valyuta müdaxiləsinə aid deyil.

- ☐ Gizli
- ☐ Birbaşa
- ☐ Heç biri

- ☐ Real
- ☒ Virtual

196 Doğru olmayanı göstərin. Milli valyutanın kursuna təsir edtmək üçün Mərkəzi Bank valyuta müdaxiləsini həyata keçirir.

- ☐ Üfüqi
- ☐ Real
- ☐ gizli
- ☐ Şaquli
- ☒ Dolaylı

197 Mərkəzi Bank manatın kursunu zəiflətmək üçün

- ☐ Heç nə etmir.
- ☒ Böyük miqdarda xarici valyuta alır
- ☐ Böyük miqdarda xarici valyuta satır
- ☐ Dünya Bankı ilə kursun zəiflətmək üçün müqavilə bağlayır.
- ☐ BVF ilə kursun zəiflətmək üçün müqavilə bağlayır.

198 Mərkəzi Bank manatın kursunu möhkəmləndirmək üçün

- ☐ Heç nə etmir.
- ☒ Böyük miqdarda xarici valyuta satır
- ☐ Böyük miqdarda xarici valyuta alır
- ☐ Dünya Bankı ilə kursun möhkəmləndirilməsi üçün müqavilə bağlayır.
- ☐ BVF ilə kursun möhkəmləndirilməsi üçün müqavilə bağlayır.

199 Milli valyutanın kursunun saxlanması üçün Mərkəzi Bankın valyuta müdaxilələri hesabına baş verir.

- ☐ Heç biri
- ☒ Ölkənin valyuta ehtiyatlarına
- ☐ Kommersiya banklarının vəsaitləri
- ☐ Hüquqi şəxslərin hesabdakı vəsaitləri
- ☐ Fiziki şəxslərin əmanətləri

200 Doğru olmayanı göstərin

- ☐ Heç biri
- ☒ Uçot dərəcəsinin azaltmaqla Mərkəzi Bank tədiyyə balansını aktivləşdirir.
- ☐ Uçot dərəcəsinin artırmaqla Mərkəzi Bank xarici kapitalı cəlb edir.
- ☐ Uçot dərəcəsinin azaltmaqla Mərkəzi Bank kapital axınına səbəb olur.
- ☐ Uçot dərəcəsinin artırmaqla Mərkəzi Bank tədiyyə balansını aktivləşdirir.

201 Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması səbəb olur.

- ☐ heç biri
- ☒ Ölkədən qısamüddətli kapitalın axınına
- ☐ Kapitalın gizlədilməsinə
- ☐ Kapital axınına
- ☐ əmtəə ixracı ödənişlərinin artmasına

202 Mərkəzi Bankın uçot dərəcəsini qaldırması səbəb olur.

- ☐ heç biri
- ☒ Ölkəyə qısamüddətli xarici kapitalın cəlb edilməsinə
- ☐ Kapitalın gizlədilməsinə
- ☐ Kapital axınına

- ☐ əmtəə ixracı ödənişlərinin artmasına

203 Tədiyyə balansı hesabına aktivləşir.

- ☐ Uçot dərəcəsinin aşağı salınması
☐ Uçot dərəcəsinə dondurduqda
☐ Uçot dərəcəsinin daraldılması
☒ Uçot dərəcəsinə qaldırıqda
☐ Daxili kreditlərin uçot stavkası

204 Mərkəzi Bank tədiyyə balansına təsir edir.

- ☐ Heç təsir etmir
☒ Uçot dərəcəsinə qaldırıqda
☐ Rezidentlər üçün əlavə depozit açdıqda
☐ Rezidentlər üçün depozit açdıqda
☐ Rezidentlər üçün kreditin həcmi qaldırıqda

205 Mərkəzi Bankın əsas funksiyalarına aid deyil.

- ☐ Hesablaşma mərkəzi
☒ Kommersiya banklarının gəlirlərinin bölüşdürülməsi
☐ Banklar bankı
☐ Ölkənin valyuta mərkəzi olması
☐ Emissiya

206 Doğru olmayanı göstərin.

- ☐ Heç biri
☒ Həyat qabiliyyətli olmayan ikitərəfli klirinq aiddir.
☐ Valyuta klirinqinə çoxtərəfli forma aiddir.
☐ Valyuta klirinqinə beynəlxalq forma aiddir.
☐ Həyat qabiliyyətli olmayan birtərəfli klirinq aiddir.

207 Doğru olanı seçin.

- ☐ Heç biri
☒ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi SWIFT -dir.
☐ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi STEP-dır.
☐ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi SVOP-dır.
☐ Hal-hazırda istifadə edilən bank köçürmələri sistemi STAR-dır.

208 Həyat qabiliyyətli olmayan klirinq növü hansıdır?

- ☐ Heç biri
☒ Bir tərəfli
☐ İki tərəfli
☐ Beynəlxalq
☐ Çox tərəfli

209 İştirakçı ölkələrin sayından asılı olmayaraq klirinqin formalarına aid deyil.

- ☐ Heç biri
☒ Çox tərəfli
☐ Müxtəlif
☐ Beynəlxalq
☐ İki tərəfli

210 Hansı beynəlxalq ödəniş bir tərəfdən ödəmə şərti, digər tərəfdən hesablaşma forması kimi baxılır.

- ☐ Lori
- ☒ Avans
- ☐ Akkreditiv
- ☐ Bank köçürməsi
- ☐ Inkasso

211 Beynəlxalq ödənişlərdə ödəniş zamanəti adlanır.

- ☐ lori
- ☒ Aval
- ☐ Loro
- ☐ Qaranto
- ☐ Nostro

212 Beynəlxalq hesablaşmalara aid deyil.

- ☐ Vergi tapşırığı
- ☒ Akkreditasiya
- ☐ Inkasso
- ☐ avans
- ☐ ev tapşırığı

213 Müştərinin istəyi üzrə üçüncü şəxsin sənəd təqdim etməsi və müqavilədə nəzərdə tutulan şərtlərlə ödəniş etməsi lazım olan bank öhdəliyi adlanır.

- ☐ Vergi tapşırığı
- ☒ Akkreditiv
- ☐ Inkasso
- ☐ Hesab faktura
- ☐ Ödəniş tapşırığı

214 İdxalatçının öhdəliyinin ödənilməsi üçün istifadə edilən valyuta adlanır.

- ☐ Valyuta fondu
- ☒ Ödəniş valyutası
- ☐ Qiymətli valyuta
- ☐ Bağlanma valyutası
- ☐ Beynəlxalq valyuta

215 Əmtəənin valyutada müəyyən edilən qiyməti adlanır.

- ☐ Valyuta fondu
- ☒ Qiymət valyutası
- ☐ Qiymətli valyuta
- ☐ Ödəniş valyutası
- ☐ Beynəlxalq valyuta

216 xarici bankda cari bankın hesabının açılması necə adlanır?

- ☐ Lari
- ☐ Loro
- ☒ Nostro
- ☐ Lara
- ☐ luri

217 Cari bankda xarici bankın hesabının açılması necə adlanır?

- ☐ luri
- ☒ Loro

- ☐ Lara
- ☐ Lari
- ☐ Nostro

218 kapital axının ölçülərinin dəyərləndirilməsi metodu deyildir.

- ☐ hamısı
- ☒ ənənəvi metod
- ☐ özəl sektorun borcu metodu
- ☐ dərinləşdirilmiş təhlil metodu
- ☐ dolaylı metod

219 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən istifadə edilir.

- ☐ Bütün cavablar səhvdir
- ☒ Bütün cavablar doğrudur
- ☐ Ölkənin xarici borclarının ödənilməsi
- ☐ Qızıl-valyuta ehtiyatlarının artması
- ☐ Kapital ixracı

220 Sərbəst dönərli vakyuta ilə olan rəsmi ehtiyatlar balanslaşdırılmasına xidmət edir.

- ☐ Heç biri ilə
- ☒ Sonuncu metodla
- ☐ Müvəqqəti metodla
- ☐ Köməkçi metodla
- ☐ ənənəvi metodla

221 Tədiyyə balansının kəsirinin bağlanması üçün istifadə edilən müvəqqəti metoda aid deyil.

- ☐ Heç biri
- ☒ Qızıl-valyuta ehtiyatları
- ☐ Güzəştli kreditlər
- ☐ Qısamüddətli kreditlər
- ☐ BVF kreditləri

222 ABŞ-ın tədiyyə balansının defisitinin bağlanması üçün istifadə olunur.

- ☐ Heç biri
- ☒ Milli valyuta
- ☐ Xarici valyuta
- ☐ ABŞ-ın tədiyyə balansı hər zaman profisit
- ☐ 50% milli, 50% xarici valyuta

223 ABŞ-ın tədiyyə balansının xüsusiyyətləri

- ☐ Bütün hamısı
- ☒ Xroniki və böyük defisit
- ☐ Sıfır saldo
- ☐ Xroniki və böyük profisit
- ☐ Böyük imkanlar vəd etməsi

224 Kapital axının qarşısının alınmasına aid deyil.

- ☐ Demokratik islahatlar
- ☒ Uzunmüddətli kapitalın sığortalanması
- ☐ Milli valyutaya inam
- ☐ Ölkədə iqtisadi və siyasi sabitlik
- ☐ Korrupsiya ilə mübaizə

225 Tədiyyə balansına təsir etməyən amili göstərin

- ☐ islahatlar
- ☒ Ölkənin qızıl-valyuta ehtiyatları
- ☐ Mərkəzləşmə
- ☐ Liberalizm
- ☐ İnflyasiya

226 Kapital axını tədiyyə balansına necə təsir edir?

- ☐ orta
- ☒ Mənfi
- ☐ Heç cür
- ☐ Şərtlərə bağlı olaraq
- ☐ Müsbət

227 Portfel investisiyaları şəklində həyata keçirilir.

- ☐ Nağd
- ☒ Qiymətli kağızlar
- ☐ Texnologiya
- ☐ İxtisaslı kadrlar
- ☐ Bazar

228 Portfel investisiyalarına aiddir.

- ☐ Dövlət əmlakının özəlləşdirilməsidir.
- ☒ Nəzarət hüququ olmadan qiymətli kağızların əldə edilməsidir.
- ☐ Heç biri doğru deyil
- ☐ Xarici ölkəyə ixracat məqsədi ilə kapital qoyuluşudur.
- ☐ Nəzarət hüququ olmaqla qiymətli kağızların əldə edilməsidir.

229 Doğru olmayanı göstərin. Devalvasiya.....

- ☐ heç biri
- ☒ Tədiyyə balansının vəziyyətinə təsir etmir.
- ☐ Tədiyyə balansına təsir edən amildir.
- ☐ İxracı stimullaşdırır.
- ☐ milli valyutanın xarici valyutaya nisbətən zəifləməsidir

230 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ denominasiya
- ☒ Bankların kredit ekspansiyası
- ☐ Revalvasiya
- ☐ Devalvasiya
- ☐ İnflyasiya

231 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ Revalvasiya ixracı stimullaşdırır.
- ☐ İnflyasiya tədiyyə balansına mənfi təsir göstərir.
- ☐ Devalvasiya ixracı stimullaşdırır.
- ☐ Revalvasiya ixracı yavaşladır.

232 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları

- ☒ İqtisadiyyatda dəyişmələr
- ☐ Xarici dövlət borcunun artması
- ☐ Dünya iqtisadiyyatının qloballaşması
- ☐ Maliyyə qloballaşması

233 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
- ☐ Dünya iqtisadiyyatının qloballaşması
- ☐ Xarici dövlət borcunun artması
- ☒ Ölkənin demoqrafik quruluşu
- ☐ Maliyyə qloballaşması

234 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
- ☒ Ölkədəki kommersiya banklarının sayı
- ☐ Xarici dövlət borcunun artması
- ☐ Dünya iqtisadiyyatının qloballaşması
- ☐ Maliyyə qloballaşması

235 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
- ☒ demoqrafiya
- ☐ devalvasiya
- ☐ inflyasiya
- ☐ regionallaşma

236 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
- ☒ Kommersiya banklarına ödənilməyən kreditlərin miqdarı
- ☐ Xarici dövlət borcunun artması
- ☐ Dünya iqtisadiyyatının qloballaşması
- ☐ Maliyyə qloballaşması

237 Tədiyyə balansına təsir etməyən amil:

- ☐ Vergi islahatları
- ☒ İşsizliyin artması
- ☐ Xarici dövlət borcunun artması
- ☐ Dünya iqtisadiyyatının qloballaşması
- ☐ Maliyyə qloballaşması

238 Azərbaycan Rusiyadan hərbi təyyarə alır. Bu sövdələşmə Türkiyənin tədiyyə balansında necə əks olunacaq?

- ☐ Dövrüyyə vəsaitlərinin artması
- ☒ Heç cür əks olunmur
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Beynəlxalq ehtiyatların artması ilə
- ☐ Kapital hərəkəti hesabının artması

239 Doğru olanı göstərin.

- ☐ Heç biri
- ☒ Kapital idxalı kreditdə göstərilir.
- ☐ əmtəə və xidmət ixracı debet əməliyyatlarına qeyd olunur.

- ☐ Kapital ixracı kredit üzrə göstərilir.
- ☐ əmtəə və xidmət idxalı kredit əməliyyatlarına qeyd olunur.

240 Kapital ixracı üzrə görsənir.

- ☐ Heç biri
- ☒ Debet (-)
- ☐ Kredit (+)
- ☐ Kredit (-)
- ☐ Debet (+)

241 Doğru olmayanı göstərin. Milli Hesablar Sistemində.....

- ☐ Sosial sığorta ödənişləri bölüşdürmə əməliyyatlarına aiddir.
- ☐ əmək haqqı ödənişləri bölüşdürmə əməliyyatlarına aiddir.
- ☐ İstehsalat əmtəə və xidmət əməliyyatlarına aiddir.
- ☐ Heç biri düz deyil.
- ☒ Kredit əməliyyatları bölüşdürmə əməliyyatlarına aiddir.

242 Milli Hesablar Sisteminin bölüşdürmə əməliyyatlarına aiddir.

- ☐ ixracat
- ☒ Sosial sığorta ödənişləri
- ☐ Maliyyə əməliyyatları
- ☐ Kredit əməliyyatları
- ☐ İstehsal

243 SDR aiddir.

- ☐ heç birinə
- ☒ Beynəlxalq ehtiyatlara
- ☐ Maliyyə hesabına
- ☐ əmtəə ixracına
- ☐ kapital hərəkətinə

244 Azərbaycan Boeing 707 təyyarəsi alırsa, bu sövdələşmə tədiyyə balansında öz əksini necə tapacaqdır?

- ☐ Heç cür əksini tapmır.
- ☒ Cai əməliyyat hesabının azalması
- ☐ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının artması

245 Tədiyyə balansının səhv və buraxılmalar maddəsi göstərir.

- ☐ Vergi dəyişmələrini
- ☒ Tədiyyə balansının tərtibində buraxılan səhvləri
- ☐ Barter əməliyyatlarını
- ☐ Qeydə alınmayan qızıl valyuta ehtiyatlarını
- ☐ Ölkələr arasında klirinq hesablaşmalarını

246 Tədiyyə balansının saldosuna birbaşa təsir edən əməliyyatlar maddələrində əks olunur.

- ☐ qapalı
- ☒ əsas
- ☐ Balanslaşdırılmış
- ☐ Dəyişkən
- ☐ Mövsümi

247 Tədiyyə balansının passiv saldusunun örtülməsinin sonuncu metodunaaiddir

- ☐ Vergi hesabı
- ☒ Ölkənin qızıl-valyuta ehtiyatları
- ☐ SDR hesabı
- ☐ BVF kreditləri
- ☐ EKYU hesabı

248 Milli valyutanın revalvasiyası tədiyyə balansında tətbiq edilir.

- ☐ Cəlbəedici
- ☒ Aktiv
- ☐ Bağlı
- ☐ Passiv
- ☐ Balanslaşdırılmış

249 Valyuta ödənişləri valyuta daxilolmalarını üstələyirsə tədiyyə balansı

- ☐ Cəzbedicidir.
- ☒ Passivdir
- ☐ Aktivdir
- ☐ Açıqdır
- ☐ Bağlıdır

250 Tədiyyə balansının maddələri bölünür.

- ☐ cari və gələcək
- ☒ əsas və balanslaşdırılmış
- ☐ daimi və mövsümi
- ☐ Milli və xarici iqtisadiyə
- ☐ nisbi və mütləq

251 Tədiyyə balansının görünməz əməliyyatlarına daxildir.

- ☐ Vergi əməliyyatları
- ☒ Xidmət və qeyri-kommersiya ödənişləri
- ☐ Cari əməliyyatlar
- ☐ Kapital və kredit hərəkəti
- ☐ Rəsmi valyuta ehtiyatları ilə əməliyyatlar

252 Mənfə saldo tədiyyə balansının xarakterli xüsusiyyətidir.

- ☐ Harmonik
- ☒ Passiv
- ☐ Balanslaşdırılmış
- ☐ İxrac
- ☐ Aktiv

253 Tədiyyə balansının aktiv saldusu ölkənin olduğunu göstərir.

- ☐ debitor
- ☒ kreditor
- ☐ borclu
- ☐ indossant
- ☐ akseptant

254 Tədiyyə balansının aktiv saldusu dövlət tərəfindən üçün istifadə olunur.

- ☒ kapitalın investisiya məqsədi ilə xaricə çıxarılması

- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ rüsumların ləğv edilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi

255 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☒ ölkənin qızıl-valyuta ehtiyatlarının artırılması
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

256 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☒ xarici dövlətlərə kreditlər verilməsi üçün
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

257 Tədiyyə balansının aktiv saldosu dövlət tərəfindən üçün istifadə olunur.

- ☐ rüsumların ləğv edilməsi
- ☒ dövlət büdcəsinin kəsirinin azaldılması
- ☐ əhalinin rifah səviyyəsinin yüksəldilməsi
- ☐ Ölkənin xarici borcunun ödənilməsi
- ☐ vergiqoymanın bazasının genişləndirilməsi

258 Müxtəlif növ xarici iqtisadi əməliyyatlara diffensial valyuta kurslarının tətbiqi adlanır.

- ☐ İxrac tariflərinin çoxluğu
- ☒ Valyuta kurslarının çoxluğu
- ☐ Gömrük tariflərinin çoxluğu
- ☐ Vergi stavkalarının çoxluğu
- ☐ İdxal tariflərinin çoxluğu

259 Tədiyyə balansının defisitinin azaldılması üçün hansı maliyyə siyasəti tətbiq olunur?

- ☐ Əhalidən vergi toplamaqla
- ☒ Faizlərə olan vergilərin azaldılması
- ☐ İnvestisiya güzəştləri
- ☐ İxracatçılara faizsiz ssudaların verilməsi
- ☐ Vergi güzəştləri

260 Tədiyyə balansının defisitinin azaldılması üçün hansı maliyyə siyasəti tətbiq olunur?

- ☐ Əhalidən vergi toplamaqla
- ☒ Proteksionist-idxal rüsumlarının artırılması
- ☐ İnvestisiya güzəştləri
- ☐ İxracatçılara faizsiz ssudaların verilməsi
- ☐ Vergi güzəştləri

261 Tədiyyə balansının defisitinin azaldılması üçün hansı maliyyə siyasəti tətbiq olunur?

- ☐ Əhalidən vergi toplamaqla
- ☒ İxracatçılara büdcə subsidiyalarının verilməsi
- ☐ İnvestisiya güzəştləri
- ☐ İxracatçılara faizsiz ssudaların verilməsi

☐ Vergi güzəştləri

262 Tədiyyə balansının maddi tənzimlənməsi qismində çıxış edir.

- ☐ Əhalidən toplanan vergi
☒ Dövlətin bilavasitə xarici iqtisadi əlaqələrdə kapital ixracatçısı, kreditor, zəmin kimi iştirakı
☐ Ölkənin xarici borcu
☐ İqtisadiyyatda əməyin səmərəliliyinin artması
☐ əhalinin ölkə banklarındakı yığımları

263 Tədiyyə balansının maddi tənzimlənməsi qismində çıxış edir.

- ☐ Əhalidən toplanan vergi
☒ Dövlət büdcəsi
☐ Ölkənin xarici borcu
☐ İqtisadiyyatda əməyin səmərəliliyinin artması
☐ əhalinin ölkə banklarındakı yığımları

264 Tədiyyə balansının maliyyə tənzimlənməsi qismində çıxış edir.

- ☐ Əhalidən toplanan vergi
☒ Rəsmi qızıl-valyuta ehtiyatları
☐ Ölkənin xarici borcu
☐ İqtisadiyyatda əməyin səmərəliliyinin artması
☐ əhalinin ölkə banklarındakı yığımları

265 Digər bərabər şərtlərdə revalvasiya stimullaşdırır.

- ☐ İxracat
☒ İdxalat
☐ Defisit
☐ Profisit
☐ Vergilər

266 Digər bərabər şərtlərdə devalvasiya stimullaşdırır.

- ☐ Vergilər
☒ İxracat
☐ Defisit
☐ Profisit
☐ İdxalat

267 Millivalyutanın revalvasiyası ölkənin ixracatını.....

- ☐ Diskriminasiya edir
☐ Heç biri
☐ İnkişaf etdirmir.
☒ Gecikdirir.
☐ Artırır.

268 Milli valyutanın ölkənin ixracatını gecikdirir.

- ☐ Devalvasiyası
☒ Revalvasiyası
☐ Fiksasiyası
☐ Sərbəst üzməsi
☐ Urbanizasiyası

269 Milli valyutanın ölkənin ixracatını stimullaşdırır.

- ☐ Urbanizasiyası
- ☒ Devalvasiyası
- ☐ Revalvasiyası
- ☐ Sərbəst üzməsi
- ☐ Fiksasiyası

270 Tədiyyə balansı mənfi saldoda hesab olunur.

- ☐ Aktiv
- ☒ Passiv
- ☐ Gizli
- ☐ Balanslaşdırılmış
- ☐ Açıq

271 Millivalyutanın devalvasiyası ölkənin ixracatını.....

- ☐ Heç biri
- ☒ Stimullaşdırır.
- ☐ Diskriminasiya edir
- ☐ Çətinləşdirir.
- ☐ İnkişaf etdirmir.

272 Tədiyyə balansı müsbət saldoda hesab olunur.

- ☐ Passiv
- ☒ Aktiv
- ☐ Gizli
- ☐ Balanslaşdırılmış
- ☐ Açıq

273 Tədiyyə balansının əməliyyatlarının toplanmasının yekunu adlanır.

- ☐ Karqo
- ☒ Saldo
- ☐ Qalıq
- ☐ Kredit
- ☐ Debet

274 Ödənişlər ölkəyə faktiki daxilolmaları tədiyyə balansı passiv hesab olunur.

- ☐ Heç biri
- ☒ Üstəlayırsə
- ☐ Azaldırsa
- ☐ Çatışmamazlıq yaradırsa
- ☐ Gücləndirirsə

275 Ödənişlər ölkəyə faktiki daxilolmaları üstəlayırsə tədiyyə balansı hesab olunur.

- ☐ Açıq
- ☒ Passiv
- ☐ Balanslaşdırılmış
- ☐ Aktiv
- ☐ Gizli

276 Fövqəladə hal prosesi təsir edən amildir.

- ☐ İşsizliyin artmasına
- ☒ Ölkənin tədiyyə balansına
- ☐ Ölkənin enerji balansına

- ☐ Ölkənin ekosisteminə
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına

277 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Heç biri
- ☐ İşsizliyin artması
- ☐ İnvestisiya artımı
- ☒ Fövqəladə hal
- ☐ Bankların kredit ekspansiyası

278 İnflyasiya prosesi təsir edən amildir.

- ☒ Ölkənin tədiyyə balansına
- ☐ Ölkənin ekosisteminə
- ☐ İşsizliyin artmasına
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına
- ☐ Ölkənin enerji balansına

279 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Heç biri
- ☐ İşsizliyin artması
- ☐ İnvestisiya artımı
- ☒ İnflyasiya
- ☐ Bankların kredit ekspansiyası

280 Valyuta böhranı prosesi təsir edən amildir.

- ☐ İşsizliyin artmasına
- ☐ Ölkənin ekosisteminə
- ☐ Ölkənin enerji balansına
- ☒ Ölkənin tədiyyə balansına
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına

281 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Bankların kredit ekspansiyası
- ☐ İşsizliyin artması
- ☐ Heç biri
- ☐ İnvestisiya artımı
- ☒ Valyuta böhranı

282 Beynəlxalq ticarət şərtlərinin dəyişməsi prosesi təsir edən amildir.

- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına
- ☐ Ölkənin enerji balansına
- ☐ Ölkənin ekosisteminə
- ☒ Ölkənin tədiyyə balansına
- ☐ İşsizliyin artmasına

283 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ İnvestisiya artımı
- ☐ İşsizliyin artması
- ☐ Heç biri
- ☐ Bankların kredit ekspansiyası
- ☒ Beynəlxalq ticarət şərtlərinin dəyişməsi

284 Kapital hərəkətinin böyüməsi prosesi təsir edən amildir.

- ☐ Vergi sistemina
- ☐ Ölkənin ekosistemina
- ☐ Ölkənin enerji balansına
- ☒ Ölkənin tədiyyə balansına
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına

285 Tədiyyə balansına təsir edən amili göstərin.

- ☐ Heç biri
- ☐ İşsizliyin artması
- ☐ İnvestisiya artımı
- ☒ Kapital hərəkətinin miqyasının böyüməsi
- ☐ Bankların kredit ekspansiyası

286 İqtisadiyyatın hərbiləşdirilməsi prosesi təsir edən amildir.

- ☐ Ölkənin enerji balansına
- ☐ Ölkənin ekosistemina
- ☐ İqtisadiyyatda əmək məhsuldarlığına
- ☐ Vergi sistemina
- ☒ Ölkənin tədiyyə balansına

287 Xarici borclardan istifadə tədiyyə balansının balanslaşdırma metoduna aiddir.

- ☐ heç biri
- ☒ müvəqqəti
- ☐ ənənəvi
- ☐ Konservativ
- ☐ sonuncu

288 Tədiyyə balansının müvəqqəti balanslaşdırma metodu İstifadəsidir

- ☐ Rüşumların
- ☒ Xarici borcların
- ☐ Kommersiya banklarında fiziki şəxslərin depozitinin
- ☐ Bütçə gəlirləri
- ☐ Qızıl-valyuta ehtiyatlarının

289 Svop kreditlərindən istifadə tədiyyə balansının balanslaşdırma metoduna aiddir.

- ☐ heç biri
- ☒ müvəqqəti
- ☐ ənənəvi
- ☐ Konservativ
- ☐ sonuncu

290 istifadə tədiyyə balansının müvəqqəti balanslaşdırma metodlarındandır.

- ☐ Bütçə gəlirlərindən
- ☐ Vergilərdən
- ☐ Qızıl-valyuta ehtiyatlarından
- ☒ Svop kreditlərindən
- ☐ İstiqraz emissiyasından

291 Qızıl-valyuta ehtiyatlarının istifadəsi tədiyyə balansının balanslaşdırma metoduna aiddir.

- ☐ heç biri

- ☒ sonuncu
- ☐ ənənəvi
- ☐ Konservativ
- ☐ müvəqqəti

292 Tədiyyə balansının balanslaşdırılmasında sonuncu olan metodu göstərin.

- ☐ Heç biri
- ☒ Qızıl-valyuta ehtiyatının istifadəsi
- ☐ Kredit svoplarının istifadəsi
- ☐ Valyuta mənfəətinin təkrar istifadəsi
- ☐ BVF-nin ehtiyat kreditlərindən istifadə

293 Tədiyyə balansının balanslaşdırma metodlar qrupunu göstərin

- ☐ heç biri
- ☒ sonuncu
- ☐ ənənəvi
- ☐ Daimi
- ☐ silsilə

294 Tədiyyə balansının balanslaşdırma metodlar qrupunu göstərin

- ☐ heç biri
- ☒ Müvəqqəti
- ☐ ənənəvi
- ☐ Daimi
- ☐ silsilə

295 Ölkəyə faktiki daxilolmalar ödənişləri tədiyyə balansı aktiv hesab edilir.

- ☐ Heç zaman
- ☒ Üstələyirsə
- ☐ Sıfıra bərabər edirsə
- ☐ Azaldırsa
- ☐ Bağlayırsa

296 Ölkəyə faktiki daxilolmalar ödənişləri üstələyirsə tədiyyə balansı hesab edilir.

- ☐ Gizli
- ☐ Açıq
- ☐ Qanuni
- ☒ Aktiv
- ☐ Passiv

297 Portfel investisiyaları tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergilərlə əməliyyatlar
- ☒ Kapitalla əməliyyatlar
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Cari əməliyyatlarına
- ☐ Görünməz əməliyyatlarına

298 BVF-nin metodikasına görə kapitalla əməliyyatlar hesabına tədiyyə balansının maddəsi aid edilir.

- ☐ vergilər
- ☒ Portfel investisiyaları
- ☐ əmtəə idxalı

- ☐ Nou-hau hesablaşmaları
- ☐ köçürmələr

299 Birbaşa investisiyalar tədiyyə balansının Aiddir

- ☐ Vergi əməliyyatlarına
- ☒ Kapitalla əməliyyatlar
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına

300 BVF-nin metodikasına görə kapitalla əməliyyatlar hesabına tədiyyə balansının maddəsi aiddir.

- ☐ Rabitə
- ☐ əmtəə idxalı
- ☒ Birbaşa investisiyalar
- ☐ Tələb köçürmələri
- ☐ heç biri

301 BVF-nin metodikasına görə kapitalla əməliyyatlar hesabına tədiyyə balansının maddəsi aiddir.

- ☐ rüsumlar
- ☒ Kreditlər
- ☐ Görünməz əməliyyatlar
- ☐ Faizlər və dividendlər
- ☐ əmtəə ixracı

302 Səfirlik və nümayəndəliklərin saxlanılması tədiyyə balansının aiddir.

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına

303 Görünməz əməliyyatlara aid olan tədiyyə balansı maddəsini göstərin.

- ☐ əmtəə idxalı
- ☐ investisiyalar
- ☒ Səfirlik və nümayəndəliklərin saxlanılması
- ☐ kreditlər
- ☐ rüsumlar

304 Rabitə ödənişləri tədiyyə balansının hansı əməliyyatların aiddir?

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına

305 Görünməz əməliyyatlara tədiyyə balansının bu maddəsi aiddir:

- ☐ rüsumlar
- ☒ rabitə ödənişləri
- ☐ əmtəə ixracı
- ☐ Kreditlər
- ☐ investisiyalar

306 Birtərəfli köçürmələr tədiyyə balansının aiddir.

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Görünməz əməliyyatlara
- ☐ İdxal-ixrac əməliyyatlarına
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

307 Tədiyyə balansının hansı maddəsi görünməz əməliyyatlara aiddir?

- ☐ Rüşumlar
- ☒ Birtərəfli transfertlər
- ☐ Ssuda kapitalının ixracı
- ☐ Kreditlər
- ☐ Investisiyalar

308 Faizlər və dividendlər tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

309 Tədiyyə balansının görünməz əməliyyatlarına hansı maddə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Faizlər və dividendlər
- ☐ Kreditlər
- ☐ əmtəə idxalı
- ☐ Investisiyalar

310 Faizlər və dividendlər tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Görünməz əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Kapitalla əməliyyatlara

311 Tədiyyə balansının cari əməliyyatlar maddəsinə aiddir.

- ☐ vergilər
- ☒ Faizlər və dividendlər
- ☐ səhvlər və buraxılımlar
- ☐ kreditlər
- ☐ kapital hərəkəti

312 Görünməz əməliyyatlar tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

313 Tədiyyə balansının cari əməliyyatlar maddəsinə aiddir.

- ☐ vergilər

- ☒ Görünməz əməliyyatlar
- ☐ səhvlər və buraxılmalar
- ☐ kreditlər
- ☐ kapital hərəkəti

314 əmtəə ixracı tədiyyə balansının hansı maddəsinə aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Cari əməliyyatlara
- ☐ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitala əməliyyatlara

315 Tədiyyə balansının cari əməliyyatlar maddəsinə aiddir.

- ☐ vergilər
- ☒ əmtəə ixracı
- ☐ səhvlər və buraxılmalar
- ☐ kreditlər
- ☐ kapital hərəkəti

316 Hesablaşma balansı əks etdirən sənəddir.

- ☐ Vergilər və rüsumların nisbətini
- ☒ Ölkənin öhdəlik və tələbatının nisbətini
- ☐ İdxalat və ixracatın nisbətini
- ☐ Müəyyən dövr ərzində ölkəyə faktiki valyuta daxilolmaları və ödənişlərinin nisbətini
- ☐ Büdcənin gəlir və xərc nisbətini

317 Ölkənin öhdəlik və tələbat nisbətini əks etdirən sənəddir.

- ☐ Vergilər balansında
- ☒ Hesablaşma balansında
- ☐ Tədiyyə balansında
- ☐ Ticarət balansında
- ☐ Qiymətlərin xülasəsində

318 Tədiyyə balansı əks etdirən statistik sənəddir.

- ☐ Vergilər və rüsumların nisbətini
- ☒ Müəyyən dövr ərzində ölkəyə faktiki valyuta daxilolmaları və ödənişlərinin nisbətini
- ☐ Büdcənin gəlir və xərc nisbətini
- ☐ İdxalat və ixracatın nisbətini
- ☐ Ölkənin öhdəlik və tələbatının nisbətini

319 Müəyyən dövr ərzində ölkənin faktiki valyuta daxilolmaları və ödənişləri nisbəti əks olunur.

- ☐ Heç birində
- ☒ Tədiyyə balansında
- ☐ Qiymətlərin xülasəsində
- ☐ Ticarət balansında
- ☐ Hesablaşma balansnda

320 Birbaşa investisiyalardan gəlirlər aiddir.

- ☐ Maliyyə hesabına
- ☐ Kapital hərəkəti hesabına
- ☐ Kapital transfertlərinə
- ☐ Vergilər hesabına

☒ Cari əməliyyatlara

321 Portfel investisiyalardan gəlirlər aiddir.

- ☐ Vergilər hesabına
- ☒ Cari əməliyyatlara
- ☐ Kapital hərəkəti hesabına
- ☐ Kapital transfertlərinə
- ☐ Maliyyə hesabına

322 Bir tərəfli transfert ödəmələri əks olunur.

- ☐ Heç birində
- ☒ Cari əməliyyatlar balansı hesabında
- ☐ Maliyyə hesabında
- ☐ Beynəlxalq ehtiyatlarda
- ☐ Kapitalla maliyyə hərəkətləri

323 Cari əməliyyatlar hesabına daxil deyil.

- ☐ Heç biri
- ☒ Səhvlər və buraxılımlar
- ☐ Xidmətlər
- ☐ Investisiya gəlirləri
- ☐ əmtəələr

324 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil.
- ☒ Kapital və maliyyə alətləri hesabı üç hissədən ibarətdir.
- ☐ Çin və Yaponiya netto-ixracatçı hesab olunur.
- ☐ əgər cari əməliyyatların yekun göstəriciləri mənfidirsə, tədiyyə balansı defisit hesab edilir.
- ☐ ABŞ xarici maliyyə resurslarının netto-idxalçısı hesab edilir.

325 Doğru olmayanı göstərin

- ☐ Heç biri doğru deyil.
- ☒ Bank kapitalı beynəlxalq valyuta ehtiyatlarına aiddir.
- ☐ Qeyri-monetar qızıl cari əməliyyatlara aiddir
- ☐ Monetar qızıl ehtiyat aktivlərə aiddir.
- ☐ Investisiya gəlirləri cari əməliyyatlara aiddir.

326 İnvestisiya gəlirləri aiddir.

- ☐ vergilər hesabına
- ☒ Cari əməliyyatlar hesabına
- ☐ maliyyə hesabına
- ☐ Səhvlər və buraxılımlar maddəsinə
- ☐ kapital hərəkəti hesabına

327 Kapital hərəkəti hesabına aid deyil.

- ☐ Heç biri
- ☒ İnvestisiya gəlirləri
- ☐ Portfel investisiyaları
- ☐ Digər investisiyalar
- ☐ Birbaşa investisiyalar

328 Kapital hərəkəti və maliyyə resurslarına aiddir.

- ☐ heç biri
- ☒ cari ildə ödənilməyən bəzi öhdəliklərin, gələcəyə devr edilməsi
- ☐ bir tərəfli transfertlər
- ☐ əməyin ödənilməsi
- ☐ investisiya gəlirləri

329 Qızıl-valyuta ehtiyatları aiddir.

- ☐ Heç birinə
- ☐ Tədiyyə balansının sərbəst balanslaşdırma metodlarına
- ☐ Tədiyyə balansının görünməz balanslaşdırma metodlarına
- ☒ Tədiyyə balansının sonuncu balanslaşdırma metodlarına
- ☐ Tədiyyə balansının müvəqqəti balanslaşdırma metodlarına

330 Tədiyyə balansının tənzimlənməsinin sonuncu metoduna aiddir.

- ☐ Rüşumların qaldırılması
- ☒ Qızıl-valyuta ehtiyatları
- ☐ Xarici borclar
- ☐ Sahibkarlıq kapitalının idxalı
- ☐ Vergilərin azaldılması

331 Tədiyyə balansının müvəqqəti tənzimlənməsi metoduna aid deyil

- ☐ Rüşumların qaldırılması
- ☒ Qızıl-valyuta ehtiyatlarının istifadəsi
- ☐ Xarici borclar
- ☐ Sahibkarlıq kapitalının idxalı
- ☐ Vergilərin azaldılması

332 Maliyyənin qloballaşması təsir edən amildir.

- ☐ ölkənin vergi sistemində
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin bank sektorunun sabitliyinə
- ☐ əməyin səmərəliliyinə
- ☐ əhaliyə verilən istehlak kreditlərinə

333 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Heç biri
- ☒ Maliyyənin qloballaşması
- ☐ Maliyyə qələbəsi
- ☐ Maliyyənin mərkəzləşməsi
- ☐ Maliyyənin səmərəliliyi

334 Ölkənin xarici xərclərinin artması təsir edən amillərdir.

- ☐ ölkənin vergi sistemində
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin ekoloji sistemində
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin enerji balansına

335 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Ölkənin vergi sistemi
- ☒ Ölkənin xarici xərclərinin artmasıdır.
- ☐ İnvestisiyaların artması

- ☐ İşsizliyin artması
- ☐ Bankların kredit ekspansiyası

336 İqtisadiyyatın tsikllik dəyişməsi təsir edən amillərdir.

- ☐ ölkənin vergi sisteminə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin ekoloji sisteminə
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin enerji balansına

337 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Ölkənin vergi sistemi
- ☒ İqtisadiyyatın tsiklik dəyişməsidir
- ☐ İnvestisiyaların artması
- ☐ İşsizliyin artması
- ☐ Bankların kredit ekspansiyası

338 Ölkənin qeyri-bərabər inkişafı təsir edən amillərdir.

- ☐ ölkənin vergi sisteminə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin ekoloji sisteminə
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin enerji balansına

339 Tədiyyə balansına təsir edən amili göstərin

- ☐ Ölkənin vergi sistemi
- ☒ Ölkənin qeyri-bərabər inkişafı
- ☐ İnvestisiyaların artması
- ☐ İşsizliyin artması
- ☐ Bankların kredit ekspansiyası

340 Qloballaşma və beynəlmilləşmə təsir edən amillərdir.

- ☐ ölkənin vergi sisteminə
- ☒ ölkənin tədiyyə balansına
- ☐ ölkənin ekoloji sisteminə
- ☐ əməyin səmərəliliyinə
- ☐ ölkənin enerji balansına

341 Tədiyyə balansına təsir edən amillər.....dir

- ☐ İstehsalın təmərküzləşdirilməsi
- ☒ Qloballaşma və beynəlmilləşmə
- ☐ İxtisaslaşma və kooperasiya
- ☐ Kapitalın mərkəzləşdirilməsi
- ☐ İqtisadiyyatın regionallaşdırılması prosesi

342 BVF-nin ehtiyat kreditlərinin təkrar istifadəsi tədiyyə balansının metodudur.

- ☐ Mövsümi
- ☐ Sonuncu
- ☐ ənənəvi
- ☐ Sabit
- ☒ Müvəqqəti

343 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Dünya Bankı kreditləri
- ☒ BVF-nin ehtiyat kreditləri
- ☐ Büdcə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Qızıl-valyuta ehtiyatları

344 Valyuta daxilolmalarının təkrar istifadəsi tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ illik
- ☒ Müvəqqəti
- ☐ müasir
- ☐ əənəvi
- ☐ mövsümi

345 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Dünya Bankı kreditləri
- ☒ Valyuta daxilolmalarının təkrar istifadəsi
- ☐ Büdcə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Qızıl-valyuta ehtiyatları

346 Sahibkar kapitalının idxalı tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ illik
- ☒ Müvəqqəti
- ☐ müasir
- ☐ əənəvi
- ☐ mövsümi

347 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Dünya Bankı kreditləri
- ☒ Sahibkar kapitalının idxalı
- ☐ Büdcə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Qızıl-valyuta ehtiyatları

348 Xarici borclar tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ illik
- ☒ Müvəqqəti
- ☐ müasir
- ☐ əənəvi
- ☐ mövsümi

349 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Dünya Bankı kreditləri
- ☒ Xarici borclar
- ☐ Büdcə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Qızıl-valyuta ehtiyatları

350 Svop kreditləri tədiyyə balansının tənzimlənməsinin hansı metodudur?

- ☐ illik

- ☒ Müvəqqəti
- ☐ müasir
- ☐ ənənəvi
- ☐ mövsümi

351 tədiyyə balansının tənzimlənməsinin müvəqqəti metodudur.

- ☐ Dünya Bankı kreditləri
- ☒ Svop kreditləri
- ☐ Büdcə gəlirləri
- ☐ İstiqraz emissiyası
- ☐ Qızıl-valyuta ehtiyatları

352 Qızıl-valyuta ehtiyatlarının istifadəsi tədiyyə balansının tənzimlənməsi metodlarına aiddir.

- ☐ illik
- ☒ sonuncu
- ☐ müasir
- ☐ ənənəvi
- ☐ mövsümi

353 Tədiyyə balansının balanslaşdırma metodları olan sonuncu metodlara hansılar aiddir?

- ☐ Dünya Bankı kreditləri
- ☒ Qızıl-valyuta ehtiyatları
- ☐ Valyuta daxilolmalarının təkrar istifadəsi
- ☐ Svop kreditləri
- ☐ BVF kreditləri

354 Tədiyyə balansının balanslaşdırma metodları qrupunu göstərin.

- ☐ illik
- ☒ sonuncu
- ☐ müasir
- ☐ ənənəvi
- ☐ mövsümi

355 Tədiyyə balansının balanslaşdırma metodları qrupunu göstərin.

- ☒ Müvəqqəti
- ☐ ənənəvi
- ☐ illik
- ☐ mövsümi
- ☐ müasir

356 Faktiki daxilolmalar valyuta xərclərini tədiyyə balansı aktiv hesab edilir.

- ☐ Normaldırsa
- ☒ Çoxdursa
- ☐ Zəifdirsə
- ☐ Güclüdirsə
- ☐ Azdırsa

357 Faktiki daxilolmalar valyuta xərclərini çoxdursa tədiyyə balansı hesab edilir.

- ☐ passiv
- ☒ aktiv
- ☐ passiv
- ☐ Açıq

☐ normal

358 Porfel investisiyaları tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergi əməliyyatları
☒ Kapitala əməliyyatları
☐ Maliyyə əməliyyatları
☐ Cari əməliyyatlara
☐ Görünməz əməliyyatlarına

359 Kapitala əməliyyatlar tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ əmtəə idxalı
☒ Portfel investisiyaları
☐ nou-hau hesablaşmaları
☐ Təminat
☐ cari əməliyyatlar

360 Birbaşa investisiyalar tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergi əməliyyatları
☒ Kapitala əməliyyatları
☐ Maliyyə əməliyyatları
☐ Cari əməliyyatlara
☐ Görünməz əməliyyatlarına

361 BVF-nin metodikasına əsasən hansı əməliyyat kapital əməliyyatları hesabına aiddir?

- ☐ vergi əməliyyatları
☒ birbaşa investisiyalar
☐ faiz və dividendlər
☐ əmtəə ixracı
☐ görünməz əməliyyatlar

362 Kreditlər tədiyyə balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergi əməliyyatları
☒ Kapitala əməliyyatları
☐ Maliyyə əməliyyatları
☐ Cari əməliyyatlara
☐ Görünməz əməliyyatlarına

363 BVF-nin metodikasına əsasən hansı əməliyyat kapital əməliyyatları hesabına aiddir?

- ☐ vergi əməliyyatları
☒ kreditlər
☐ faiz və dividendlər
☐ əmtəə ixracı
☐ görünməz əməliyyatlar

364 Səfirlik və nümayəndəliklərin saxlanması xərcləri hansı əməliyyatlara aiddir?

- ☐ Vergi əməliyyatlarına
☒ Görünməz əməliyyatlara
☐ Maliyyə əməliyyatlarına
☐ Kapital hərəkətinə
☐ İdxal-ixrac əməliyyatlarına

365 Tədiyyə balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ Vergilər
- ☒ Səfirlik və nümayəndəliklərin saxlanılması xərcləri
- ☐ əmtəə idxalı
- ☐ Kreditlər
- ☐ investisiyalar

366 Rabitə xidmətləri hansı əməliyyatlara aiddir?

- ☐ Vergi əməliyyatlarına
- ☒ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapital hərəkətinə
- ☐ İdxal-ixrac əməliyyatlarına

367 Tədiyyə balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ hamısı
- ☒ Rabitə xidmətləri
- ☐ kreditlər
- ☐ əmtəə ixracı
- ☐ investisiyalar

368 Şəxsi pul köçürmələri tədiyyə balansının hansı bölməsinə aiddir?

- ☐ Vergi ödəmələrinə
- ☒ Görünməz əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ İdxalat-ixracat əməliyyatlarına
- ☐ Kapital hərəkətinə

369 Ticarət balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ Vergi borcları
- ☒ Şəxsi pul köçürmələri
- ☐ Investisiyalar
- ☐ Kreditlər
- ☐ Kapital borcunun ixracı

370 Faizlər və dividendlər ticarət balansının hansı əməliyyatlarına aiddir?

- ☐ Vergilərlə əməliyyatlara
- ☒ Görünməz əməliyyatlarına
- ☐ Kapital hərəkətinə
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlar

371 Ticarət balansının görünməz əməliyyatlarına aiddir.

- ☐ heç biri
- ☒ faizlər və dividendlər
- ☐ əmtəə idxalı
- ☐ Investisiyalar
- ☐ kreditlər

372 Faizlər və dividendlər hansı əməliyyatlara aiddir?

- ☐ Hamısı
- ☒ Cari əməliyyatlara
- ☐ İdxal və ixrac əməliyyatlarına

- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Kapitalla əməliyyatlara

373 Ticarət balansının cari əməliyyatlarına aiddir.

- ☐ Hamısı
- ☒ Faizlər və dividendlər
- ☐ Maliyyə alətləri ilə əməliyyatlar
- ☐ Cari hesablar və depozitlər
- ☐ Kapital hərəkəti

374 Görünməz əməliyyatlar ticarət balansının hansı bölməsinə aiddir?

- ☐ Gömrük rüsumu əməliyyatları
- ☒ Cari əməliyyatlar
- ☐ Maliyyə əməliyyatları
- ☐ Kapitalla əməliyyatlar
- ☐ İdxal-ixrac əməliyyatları

375 Ticarət balansının cari əməliyyatlar bölməsinə aiddir?

- ☐ Vergi əməliyyatları
- ☒ Görünməz əməliyyatlar
- ☐ Kapital hərəkəti
- ☐ Kreditlər
- ☐ Maliyyə alətləri ilə əməliyyatlar

376 Ömtəə idxalı ticarət balansının hansı bölməsinə aiddir?

- ☐ Heç birinə
- ☒ Cari əməliyyatlara
- ☐ Maliyyə əməliyyatlarına
- ☐ Görünməz əməliyyatlara
- ☐ Kapital əməliyyatlarına

377 Ticarət balansının cari əməliyyatlar hesabına aiddir.

- ☐ kapital hərəkəti
- ☐ Kreditlər
- ☒ ömtəə idxalı
- ☐ vergi ödəmələri
- ☐ portfel investisiyaları

378 Hesablaşma balansı

- ☐ Müəyyən müddət ərzində valyuta daxil olmaları və ödənişlərini əks etdirən sənəddir.
- ☐ Vergi və rüsum ödəmələrini əks etdirən sənəddir
- ☐ İdxal və ixracı əks etdirən sənəddir
- ☐ Büdcə gəlir və xərclərinin nisbətini əks etdirən sənəddir
- ☒ Tələb və öhdəlikləri əks etdirən sənəd

379 Tələb və öhdəlikləri əks etdirən sənəd

- ☒ Hesablaşma balansı
- ☐ Ümumi smeta
- ☐ Ticarət balansı
- ☐ Vergi balansı
- ☐ Ticarət balansı

380 Ticarət balansı

- ☒ Müəyyən müddət ərzində valyuta daxil olmaları və ödənişlərini əks etdirən sənəddir.
- ☐ İdxal və ixracı əks etdirən sənəddir
- ☐ Büdcə gəlir və xərclərinin nisbətini əks etdirən sənəddir
- ☐ Tələb və öhdəlikləri əks etdirən sənəddir.
- ☐ Vergi ödəmələrini əks etdirən sənəddir

381 Müəyyən dövr ərzində valyuta daxil olmaları və valyuta ödənişlərini əks etdirən sənəd necə adlanır?

- ☐ Ticarət balansı
- ☐ Vergi balansı
- ☐ Ümumi smeta
- ☒ Ticarət balansı
- ☐ Hesablaşma balansı

382 BVF-nin iştirakçı ölkələri tədiyyə balansının defisitini örtmək üçün hansı həcmdə kredit götürə bilərlər?

- ☐ Açıq kredit xətti səviyyəsində
- ☐ Heç götürə bilməzlər
- ☐ Müəyyən olunmuş limit səviyyəsində
- ☒ Ehtiyat mövqə səviyyəsində
- ☐ Limitsiz

383 MHS-də əmtəə və xidmətlərlə əməliyyatlara aiddir.

- ☐ Kredit əməliyyatları
- ☐ Hamısı aiddir.
- ☐ Əmək haqqı ödənişləri
- ☒ İxracat və idxalat
- ☐ Sosial sığorta ödənişləri

384 MHS-də əmtəə və xidmətlərlə əməliyyatlara aiddir.

- ☐ Maliyyə əməliyyatları
- ☐ Bölüşdürmə əməliyyatları
- ☐ Hamısı aiddir.
- ☐ Vergi əməliyyatları
- ☒ İstehsalat

385 Milli Hesablar Sistemində bölüşdürmə əməliyyatlarına aiddir.

- ☐ əmtəə və xidmətlərlə əməliyyatlar
- ☐ hamısı aiddir.
- ☒ əmək haqqı ödənişləri
- ☐ Maliyyə əməliyyatları
- ☐ Kredit əməliyyatları

386 Doğru olmayanı göstərin.

- ☐ Bir tərəfli transfert ödəmələri kapitalla maliyyə əməliyyatları balansında əks olunmur.
- ☐ Xarici ölkələrə hərbi yardım kapital hərəkətinə aiddir.
- ☐ Heç biri doğru deyil.
- ☐ İdxalat və ixracat arasındakı fərq ticarət balansının saldosunu verir
- ☒ Əcnəbi fəhlələrin və mütəxəssislərin əmək haqqısı cari əməliyyatlara aiddir.

387 Bir tərəfli transfert ödəmələri əks olunur.

- ☐ Heç birində

- ☐ Beynəlxalq ehtiyatlar hərəkətində
- ☐ Kapital hərəkəti hesabında
- ☒ Cari əməliyyatlarda
- ☐ Maliyyə hesablarında

388 ABŞ Türkiyəyə reaktiv təyyarə satır və bu məqsədlə həmin məbləğə Türkiyə bankında depozit açır. Bu sövdələşmə ABŞ tədiyyə balansında necə əks olunacaqdır?

- ☐ Hamısı doğrudur.
- ☐ Sıfır saldonun yaranmasına səbəb olacaqdır
- ☐ Heç cür əks olunmur
- ☐ Mənfi saldonun yaranmasına səbəb olacaqdır
- ☒ Müsbət saldonun yaranmasına səbəb olacaqdır

389 Düzgün olmayanı göstərin

- ☐ Qeyri-monetar qızıl cari əməliyyatlar hesabına aiddir.
- ☐ Heç biri düz deyil.
- ☐ Ölkənin tədiyyə balansının defisitinin artması, Mərkəzi Bankın valyuta ehtiyatlarını azaldır
- ☒ Rəsmi valyuta ehtiyatlarının artması ölkənin tədiyyə balansında “+” işarəsi olaraq əks olunur.
- ☐ Tədiyyə balansının cari əməliyyatlar hesabına, ölkə xaricində aktivlərin dəyişməsi daxil deyil.

390 Aşağıdakılardan hansı beynəlxalq ehtiyatların tərkibinə daxildir?

- ☐ Gömrük rüsumları
- ☒ BVF-nin ehtiyat mövqeyi
- ☐ Beynəlxalq nəqliyyat xidmətləri
- ☐ Dividentlər üzrə ödənişlər
- ☐ Patentlərin devr edilməsi

391 Hansı əməliyyat Azərbaycanın kapital hərəkəti hesabının azalmasına səbəb olur?

- ☐ Azərbaycan vətəndaşı yeni Toyota alır.
- ☐ Azərbaycan yeni Boeing 707 təyyarəsi alır.
- ☐ Azərbaycanlılar Fransada Luvr muzeyini ziyarət edirlər
- ☐ Hamısı doğrudur.
- ☒ Azərbaycan vətəndaşı ABŞ xəzinədarlığının istiqrazını alır.

392 Doğru olmayanı göstərin

- ☐ Tədiyyə balansının hesablarının cəmi sıfıra bərabər olmalıdır.
- ☐ Heç biri doğru deyil
- ☐ Tədiyyə balansının saldosu hər zaman sıfıra bərabər
- ☒ Xalis ixracatın həcmnin artması ilə ölkənin gəlirləri azalır
- ☐ Əgər daxilolmalar ödənişləri üstələyirsə saldo aktivdir

393 Əgər Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi artmışdırsa, digər bərabər şərtlərdə olduğunu bildirmək mümkündür.

- ☐ Tədiyyə balansının saldosu sıfıra bərabər
- ☒ Tədiyyə balansının saldosunun müsbət
- ☐ Tədiyyə balansının saldosu hər zaman sıfıra bərabər
- ☐ Tədiyyə balansının saldosunun mənfi
- ☐ Heç biri doğru deyil

394 Əgər Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi azalmışdırsa, digər bərabər şərtlərdə olduğunu bildirmək mümkündür.

- ☐ Tədiyyə balansının saldosu sıfıra bərabər

- ☒ Tədiyyə balansında deficit
- ☐ Hamısı doğrudur.
- ☐ Tədiyyə balansında profit
- ☐ Tədiyyə balansının taraz vəziyyətində

395 Əgər ölkənin tədiyyə balansının saldosu sıfıra bərabədirsə

- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 1000 dəfə çoxalmışdır.
- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 100 dəfə çoxalmışdır.
- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 100 dəfə azalmışdır.
- ☒ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi artmamışdır
- ☐ Mərkəzi Bankın rəsmi ehtiyatlarının həcmi 10 dəfə çoxalmışdır.

396 Doğru olmayanı seçin: Tədiyyə balansının cari əməliyyatlar hesabının tərkibinə daxildir.

- ☐ vergilərin azaldılması
- ☒ Ölkənin xarici aktivlərində dəyişmələr
- ☐ Cari transfertlər
- ☐ Investisiyadan gəlirlər
- ☐ əmtəə idxalı

397 Doğru olmayanı göstərin.

- ☐ Heç biri
- ☒ Qeyri-monetar qızıl beynəlxalq ehtiyatlara daxildir.
- ☐ Xidmətlər görünməz əməliyyatlara aiddir.
- ☐ SDR beynəlxalq ehtiyatlara aiddir
- ☐ Monetar qızıl beynəlxalq ehtiyatların tərkibinə aiddir

398 qeyri-monetar qızıl tərkibinə aiddir.

- ☐ Heç birinə
- ☒ Cari əməliyyatlara
- ☐ Ehtiyat aktivlərə
- ☐ Görünməz əməliyyatlara
- ☐ Qeyri-istehsal aktivlərinə

399 Monetar qızıl aiddir.

- ☐ Heç birinə
- ☒ Beynəlxalq ehtiyatlara
- ☐ Bank investisiyalarına
- ☐ Portfel investisiyalarına
- ☐ Birbaşa investisiyalara

400 SDR aiddir.

- ☐ Heç birinə
- ☒ Beynəlxalq ehtiyatlara
- ☐ Birbaşa investisiyalara aiddir.
- ☐ Portfel investisiyalarına aiddir.
- ☐ Bank investisiyalarına

401 Əgər birbaşa investisiyalar xaricdə mülkiyyət alışı nəzərdə tutursa o zaman:

- ☐ Həm borc öhdəliyi yaradır, həm də yaratmır
- ☒ Borc öhdəliyi yaratmır
- ☐ Qismən borc öhdəliyi yaradır
- ☐ Heç bir mənə kəsb etmir

- ☐ Borc öhdəliyi yaradır.

402 Doğru olanı seçin

- ☐ Bütün cavablar doğrudur.
- ☒ Birbaşa investisiyalar mülkiyyət alışını nəzərdə tutursa, borc öhdəliyi yaratmır
- ☐ Birbaşa investisiyaların ən böyük idxal və ixracatçısı İrandır.
- ☐ Birbaşa investisiyalar hətta mülkiyyət alışını nəzərdə tutursa, borc öhdəliyi yaradır.
- ☐ Gəlirlərin təkrar investisiyası birbaşa investisiyalara aid deyil.

403 Doğru olmayanı seçin

- ☐ Heç biri doğru deyil
- ☒ Xarici səhmlərin alqı-satqısı “digər investisiyalara” aiddir
- ☐ Xaricdə təsərrüfat obyektlərinin alınması “birbaşa investisiyalara” aiddir.
- ☐ Beynəlxalq kreditör əməliyyatları “digər investisiyalara” aiddir
- ☐ Xarici səhmlərin alqı-satqısı “portfel investisiyalarına” aiddir

404 Beynəlxalq borc və kreditlər Aiddir

- ☐ Hamısına
- ☒ Digər investisiyalara
- ☐ Birbaşa investisiyalara
- ☐ Portfel investisiyalarına
- ☐ Cari investisiyalara

405 Digər investisiyalara aiddir:

- ☐ Gömrük rüsumları
- ☒ Beynəlxalq və borc kreditləri
- ☐ Xaricdə torpaq sahələrinin alınması
- ☐ Xarici səhmlərin alqı-satqı əməliyyatları
- ☐ İntellektual mülkiyyət hüququnun ötürülməsi

406 beynəlxalq kredit əməliyyatları əsasən aiddir.

- ☐ Beynəlxalq ehtiyatlara
- ☐ Portfel investisiyalarına
- ☒ Digər investisiyalara
- ☐ Birbaşa investisiyalara
- ☐ Heç birinə

407 maliyyə bazarlarında gəlir məqsədi ilə xarici səhmlərin və borc alətlərinin alqı-satqısı aiddir.

- ☐ Birbaşa investisiyalara
- ☒ Portfel investisiyalarına
- ☐ Tələb olunan investisiyalara
- ☐ Bank investisiyalarına
- ☐ Ölkənin beynəlxalq ehtiyatlarına

408 Portfel investisiyaları və digərləri, həmçinin bank kapitalının hərəkəti aiddir.

- ☐ Heç birinə
- ☒ Maliyyə alətləri hesabına
- ☐ Cari hesablara
- ☐ Ölkənin beynəlxalq ehtiyatlarına
- ☐ “Səhvlər və buraxılımlar” hesabına

409 Doğru olmayanı göstərin

- ☐ Heç biri doğru deyil
- ☒ Xarici səhmlərin və borc alətlərinin alqı-satqısı cari əməliyyatlara aiddir.
- ☐ portfel investisiyaları və digərləri maliyyə alətləri hesabına aiddir
- ☐ əgər ixracat idxalatdan çoxdursa, ticarət balansının saldosu müsbətdir
- ☐ xaricdə təsərrüfat obyektlərinin alınması portfel investisiyalarına aiddir.

410 Faydalı qazıntı yataqları Aiddir

- ☐ gəlirlərə
- ☐ sığorta xidmətlərinə
- ☐ cari transfertlərə
- ☒ Qeyri-istehsal aktivlərinə
- ☐ istehsal aktivlərinə

411 Kapital hərəkəti hesabına aiddir:

- ☐ Heç biri
- ☒ Fransıza
- ☐ Bank investisiyalarından gəlirlər
- ☐ Cari transfertlər
- ☐ Birbaşa investisiyalardan gəlirlər

412 Torpaq sahələrinin alınması aiddir.

- ☐ Xidmətlərə
- ☒ Qeyri-istehsal aktivlərinə
- ☐ Gəlirlərə
- ☐ Cari transfertlərə
- ☐ İstehsal aktivlərinə

413 Cari transfertlərə aid deyil:

- ☐ Valyuta ehtiyatlarının artırılması
- ☒ Xarici dövlətlərə hərbi yardım
- ☐ Beynəlxalq təşkilatların üzvlük haqqlarının ödənilməsi
- ☐ Digər ölkələrə humanitar yardım
- ☐ Xarici işçi və mütəxəssislərin əmək haqqısı

414 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ Portfel investisiyalarından gələn gəlirlər kapital hərəkətinə aiddir
- ☐ Birbaşa investisiyalar kaapital hərəkəti hesabına aiddir
- ☐ Sığorta cari hesablara aiddir
- ☐ Qeyri monetar qızıl cari əməliyyatlar hesabına aiddir

415 Humanitar yardımın göstərilməsi nəyə aiddir?

- ☐ nəqliyyat xidmətlərinə
- ☒ cari transfertlərə
- ☐ kapital hərəkətinə
- ☐ əmtəə ixracına
- ☐ birbaşa investisiyalara

416 Cari transfertlərə aiddir:

- ☐ Valyuta ehtiyatlarının artırılması
- ☐ Nəqliyyat xidmətlərinin göstərilməsi
- ☐ Birbaşa investisiyalar

- ☒ Humanitar yardım
- ☐ Bank investisiyaları

417 Xidmətlər bölməsinə daxildir:

- ☐ İdxal əməliyyatları
- ☒ Xaricdə hərbi xərclər, xarici dövlətlərə hərbi yardım
- ☐ Hökumətin kapital əməliyyatları
- ☐ Digər bank investisiyaları
- ☐ Birbaşa investisiyalar

418 Ticarət balansının saldosu.....

- ☐ kapital idxalının artmasıdır
- ☒ ixracat və idxalat arasındakı fərkdir
- ☐ əmtəə və kapital arasındakı fərkdir
- ☐ Birbaşa və portfel investisiyaları arasındakı fərkdir
- ☐ valyuta ehtiyatlarının dəyişməsidir

419 Bankın passiv əməliyyatıdır:

- ☐ «Loro» hesablarının yaradılması
- ☒ qiymətli kağızların satın alınması
- ☐ məcburi ehtiyatların yaradılması
- ☐ xüsusi kapitalın yaradılması
- ☐ «Nastro» hesablarının yaradılması

420 Aktivlərin keyfiyyəti müəyyən olunur:

- ☐ hamısına görə
- ☒ gəlirlilik səviyyəsinə görə
- ☐ likvidlik dərəcəsinə görə
- ☐ risk dərəcəsinə görə
- ☐ müddətililiyinə görə

421 Aktiv əməliyyatların məqsədidir:

- ☐ nizamlandırıcı orqanların göstərişlərini yerinə yetirmək
- ☒ mənfəət əldə etmək
- ☐ maliyyələşməyə ehtiyacı olan müəssisələrin kreditləşdirilməsi
- ☐ yeni əmanətçilərin cəlb edilməsi
- ☐ müxtlif səviyyəli büdcələrlə hesablaşmaq

422 Hesablaşma ödəniş əməliyyatlarının aparılması məqsədi ilə banklar arasında qurulur:

- ☒ müxbir münasibətlər
- ☐ dostluq münasibətləri
- ☐ doğru cavab yoxdur
- ☐ komission münasibətlər
- ☐ kredit münasibətlər

423 Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

- ☐ Vergilər Nazirliyi
- ☒ Mərkəzi Bankın İdarə heyəti
- ☐ Milli Məclis
- ☐ Maliyyə Nazirliyi
- ☐ səhmdarların ümumi yığıncağı

424 ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ☐ Nağd pulla
- ☒ səhm və istiqrazla
- ☐ akkreditivlə
- ☐ çeklə
- ☐ ödəniş tapşırığı ilə

425 Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- ☐ kredit öhdəlikləri
- ☒ debitor və kreditor borcları göstəriciləri
- ☐ hesablaşmaların rentabelliği
- ☐ hesablardakı vəsaitlərin dövriyyəsi
- ☐ hesablaşmaların mənfəətliliyi

426 Nağdsız hesablaşma ... əks etdirir:

- ☐ hesablaşmaların müntəzəmliyi
- ☒ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ☐ ödəyici və pul alan arasında məlumat mübadiləsini
- ☐ pul öhdəliklərini
- ☐ kredit öhdəliklərini

427 Bank likvidliyinin idarə olunma metodudur:

- ☐ qeyri bank xidmətlərinin genişləndirilməsi
- ☒ aktivlərin yerdəyişməsi
- ☐ hesablaşmaların müntəzəmliyi
- ☐ müddətilik prinsipinə riayət edilməsi
- ☐ kassa intizamına riayət edilməsi

428 Bank passivlərinin idarə edilməsidir:

- ☐ kommersiya banklarının mənfəət və itkiləri hesabatını
- ☒ bankın depozit əməliyyatlarının genişləndirilməsi
- ☐ müştəri şəbəkəsinin genişləndirilməsi
- ☐ kreditləşmənin məhdudlaşdırılması
- ☐ qeyri bank xidmətlərinin genişləndirilməsi

429 Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir:

- ☐ milli gəlir cədvəlini
- ☒ ölkənin tədiyyə balansını
- ☐ kommersiya banklarının mənfəət və itkiləri hesabatını
- ☐ kassa dövriyyələri proqnozunu
- ☐ ölkənin valyuta balansını

430 Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasını ... həyata keçirir:

- ☐ bank olmayan kredit təşkilatları
- ☒ Mərkəzi Bank
- ☐ kommersiya bankları və Mərkəzi Bank
- ☐ kommersiya bankları
- ☐ kommersiya bankları və təşkilatlar

431 Bankın resurslarına daxildir

- ☐ Vergilər

- ☒ Cəlb olunmuş vəsaitlər
- ☐ Yayındırılmış vəsaitlər
- ☐ Hesablaşmalar
- ☐ Hesablaşmalarda olan vəsaitlər

432 Mərkəzi Bankın uçot dərəcəsideməkdir

- ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- ☒ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- ☐ kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- ☐ qiymətli kağızların girovu zamanı
- ☐ kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması

433 Portfel investisiyasıdır:

- ☐ fiziki şəxslərin əmanət qoyuluşudur
- ☒ gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- ☐ maliyyə aktivlərinə vəsait qoyuluşu
- ☐ maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- ☐ müəssisələrin nizamnamə kapitalına qoyuluşları

434 İnvestisiya resursudur:

- ☐ hüquqi şəxslərin əmanətləri
- ☒ investisiyalaşma obyektlərinə qoyuluşlar etmək üçün cəlb edilmiş maliyyə aktivlərinin bütün növləri
- ☐ investisiyalaşmaya cəlb olunan ayrı ayrı maliyyə aktivlərinin növləri
- ☐ investiyalaşma üçün cəlb edilən maliyyə passivləri
- ☐ yalnız əhəlinin əmanətləri

435 Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

- ☐ beş pilləli
- ☒ iki pilləli
- ☐ üç pilləli
- ☐ beş pilləli
- ☐ dörd pilləli

436 Dövlət büdcəsi kəsirinin örtülməsinə ssuda vermə qərarını verməs mərkəzi bankın ... müstəqilliyinin nəticəsidir:

- ☐ beynəlxalq
- ☒ iqtisadi
- ☐ siyasi
- ☐ hüquqi
- ☐ sosial

437 Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır:

- ☐ ölkənin kommersiya bankı
- ☒ dövlətin xəzinədarı
- ☐ trast əməliyyatlarını aparmaq
- ☐ ölkənin lizinq mərkəzi
- ☐ təşkilatların kreditörü

438 Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır:

- ☐ 2012-ci ildən
- ☒ 2009-cu ildən
- ☐ 2011-ci ildən

- ☐ 2007-ci ildən
- ☐ 2008-ci ildən

439 Nizamnamə kapitalının formalaşması baxımından mərkəzi banklar ... bölünür:

- ☐ qapalı və milli
- ☒ dövlət, səhmdar və qarışıq
- ☐ milli və beynəlxalq
- ☐ universal və ixtisaslaşmış
- ☐ emissiya, depozit, kommersiya

440 Mərkəzi Bankın açıq bazardakı əməliyyatları ... fəaliyyəti ilə əlaqədardır:

- ☐ inhisarçılıq
- ☒ möhkəm faizli qiymətli kağızların alınib satılması
- ☐ əhalini kreditləşdirmək
- ☐ kommersiya banklarına ssuda vermək
- ☐ kommersiya banklarının hesablarının aparılması

441 Mərkəzi Bankın kommersiya banklarına verdiyi ssudalar üzrə faiz dərəcələri ... dərəcəsi adlanır:

- ☐ vergi
- ☐ lombard
- ☐ depozit
- ☒ uçot
- ☐ inhisar

442 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☒ Cari tədiyyə balansının saldosu ticarət balansının saldosunun həcmi ilə müəyyən edilir
- ☐ Tədiyyə balansı cədvəlinin tərtib edilməsinin əsasında nisbilik prinsipi durur.
- ☐ Aktivlərin satışı kapital çıxışıdır
- ☐ əmtəə və xidmət ixracı debet əməliyyatları bölməsinə qeyd olunur.

443 Doğru olmayanı göstərin.

- ☐ Heç biri doğru deyil
- ☒ Cari tədiyyə balansının saldosu ölkənin beynəlxalq ehtiyatlarının həcmi ilə müəyyən edilir
- ☐ Tədiyyə balansının tərtib olunmasının əsasında ikiqat qeydiyyat prinsipi durur.
- ☐ İxracat kredit əməliyyatları bölməsinə aiddir.
- ☐ əmtəə idxalı debet əməliyyatları bölməsinə aiddir.

444 Doğru olmayanı göstərin

- ☒ Kapital axını debet bölməsində göstərilir.
- ☐ Kapital axını kredit üzrə göstərilir
- ☐ Heç biri doğru deyil
- ☐ əmtəə və xidmət ixracı kredit əməliyyatları bölməsində göstərilir
- ☐ əmtəə və xidmət idxalı debet əməliyyatları bölməsində göstərilir

445 Kapital idxalı üzrə göstərilir.

- ☐ Heç biri doğru deyil
- ☒ Kredit(+)
- ☐ Kredit(-)
- ☐ Debet (+)
- ☐ Birtərəfli (-)

446 Doğru olanını seçin:

- ☐ Hamısı doğrudur.
- ☒ əmtəə və xidmət ixracı valyuta daxilolmaları olaraq kredit əməliyyatları bölməsində qeyd olunur
- ☐ əmtəə və kapital ixracı ödənişlər olaraq debet əməliyyatları bölməsində qeyd olunur
- ☐ əmtəə və xidmət idxalı kapital hərəkəti hesabına qeyd edilir
- ☐ əmtəə və xidmət idxalı valyuta daxilolmaları olaraq kredit əməliyyatları bölməsində göstərilir

447 İxracat hansı əməliyyatlara aiddir?

- ☐ iki tərəfli
- ☒ Kredit
- ☐ Kapital hərəkəti
- ☐ Debet
- ☐ Bir tərəfli

448 Kapital hərəkəti hesabının saldosu əks etdirir.

- ☐ vergi və rüsumlar arasındakı fərq
- ☒ Xaricə aktivlərin satılması və aktivlərin alınması arasında fərq
- ☐ Xaricə aktivlərin satışı və xaricdə aktivlərin alınmasının cəmi
- ☐ İxrac və idxal arasında fərq
- ☐ əmtəə və aktivlərin satışı arasındakı fərq

449 Milli Hesablar Sisteminin yaradılmasına görə bu alimə Nobel mükafatı verilmişdir:

- ☐ Fransua Mitteran
- ☒ Riçard Stoun
- ☐ Şeron Stoun
- ☐ Fransua Kene
- ☐ Con Meynard Keynes

450 Milli Hesablar Sistemi.....

- ☐ Bütün cavablar doğrudur.
- ☒ İctimai məhsulun, milli gəlirin və digər makro iqtisadi dəyişənlərin ölçülməsində tətbiq edilən makroiqtisadi göstəricilər sistemidir
- ☐ İctimai məhsulun, milli gəlirin və digər mikro iqtisadi dəyişənlərin ölçülməsində tətbiq edilən mikroiqtisadi göstəricilər sistemidir
- ☐ Sistemə idarə olunmayan vəziyyətdir
- ☐ Sistemin qeyri-bərabər vəziyyətdir.

451 Səhm istiqrazlardan nə ilə fərqlənir?

- ☐ Səhmər daha bahalıdır.
- ☒ İstiqrazlar az risklidir
- ☐ Səhmlər az risklidir
- ☐ İkisi də eynidir
- ☐ Heç nə ilə fərqlənmir

452 Dəyəri 10 manat olan kitabın təkrar alqı-satqısı zamanı nə baş verəcəkdir?

- ☐ ÜDM 1 manat azalacaq
- ☒ ÜDM-yə heç təsir göstərməyəcəkdir
- ☐ ÜDM 10 manat artacaq
- ☐ ÜDM 1 manat artacaq
- ☐ ÜDM 10 manat azalacaq

453 Fərz edək ki, siz həkimin müayinəsindən keçmək üçün 50 manat ödəmisiniz. O zaman milli gəlirdə nə baş verəcəkdir.

- ☐ Milli gəlirdə heç nə baş verməyəcək
- ☒ Milli gəlir 50 manat artacaq
- ☐ Milli gəlir 50 manat azalacaq
- ☐ Milli gəlir 50 dəfə artacaq
- ☐ Milli gəlir 50 dəfə azalacaq

454 Milli Hesablar Sisteminin hər hesabı sütundan ibarətdir.

- ☐ beş
- ☒ İki
- ☐ üç
- ☐ bir
- ☐ dörd

455 Azərbaycanda Milli Hesablar Sistemi ildən tətbiq edilir.

- ☐ 1994.0
- ☒ 1992.0
- ☐ 1990.0
- ☐ 1993.0
- ☐ 1991.0

456 Milli Hesablar Sistemi unifikasiya edilmiş sistemidir.

- ☐ Avropa İnkişaf Bankının
- ☒ BMT-nin
- ☐ Dünya Bankının
- ☐ BVF-nin
- ☐ MDB-nin

457 Milli Hesablar Sistemində kredit əməliyyatları hansı əməliyyatlar qrupuna aiddir?

- ☐ əmtəə və xidmət əməliyyatlarına
- ☐ borc əməliyyatlarına
- ☐ bölüşdürmə əməliyyatlarına
- ☒ maliyyə əməliyyatlarına
- ☐ Kredit əməliyyatlarına

458 Milli Hesablar Sistemində sosial sığorta ödənişləri hansı əməliyyatlar qrupuna aiddir?

- ☐ vergi əməliyyatlarına
- ☒ bölüşdürmə əməliyyatlarına
- ☐ əmtəə və xidmət əməliyyatlarına
- ☐ Kredit əməliyyatlarına
- ☐ maliyyə əməliyyatlarına

459 Milli Hesablar Sistemində istehsal hansı əməliyyatlar qrupuna aiddir?

- ☐ vergi əməliyyatlarına
- ☒ əmtəə və xidmət əməliyyatlarına
- ☐ bölüşdürmə əməliyyatlarına
- ☐ Kredit əməliyyatlarına
- ☐ maliyyə əməliyyatlarına

460 Bazarda həyata keçirilən əməliyyatlar Milli Hesablar Sistemində qrupa ayrılır.

- ☐ Altı
- ☒ Dörd
- ☐ İki

- ☐ Beş
☐ Üç

461 Birləşmiş Millətlər Təşkilatının müasir Milli Hesablar Sistemində Daxildir

- ☐ 150 standart hesab
☒ 500-dən artıq standart hesab
☐ 100 standart hesab
☐ 300 standart hesab
☐ 200 standart hesab

462 Milli Hesablar Sistemi iki sütundan: ibarət cədvəldir.

- ☐ Hamısı doğrudur.
☒ Resurslar və onların istifadəsi
☐ İlk və ikinci gəlirlərin bölünməsi
☐ Gəlirin yaranması və gəlirin xərclənməsi
☐ Gəlirin yaranması və xərclərin istifadəsi

463 Milli Hesablar Sistemində əməliyyatların qeydiyyatı prinsipi hansıdır?

- ☐ Beş qat rabitə sistemi
☐ Avtomatik qeydiyyat sistemi
☐ Le-Şatleye sistemi
☒ İki qat qeydiyyat sistemi
☐ Üç qat rabitə sistemi

464 Milli Hesablar Sistemini ilk dəfə bu ölkələr tətbiq etmişdir

- ☐ Türkiyə, Finlandiya, Rusiya, Qazaxıstan və Azərbaycan
☒ İngiltərə, Almaniya, Hollandiya, Fransa və ABŞ
☐ İngiltərə, Almaniya, Hollandiya, Fransa və İran
☐ İngiltərə, Almaniya, Türkiyə, Rusiya və ABŞ
☐ İngiltərə, Afrika ölkələri, Hollandiya, Fransa və ABŞ

465 Ölkənin tədiyyə balansının defisitinin artması:

- ☐ Profisit yaradır
☒ Mərkəzi Bankın valyuta ehtiyatlarını azaldır
☐ Ölkədə pul kütləsinin həcmi artırır
☐ Mərkəzi Bankın valyuta ehtiyatlarını artırır
☐ Ölkədə pul kütləsinin həcminə təsir göstərmir

466 Digər investisiyalar maddəsinə hansı əməliyyatlar daxildir?

- ☐ Daşınmaz əmlakın alınması
☐ Xarici səhmlərin alqı-satqısı
☐ Xarici səhmlərin və bank öhdəliklərinin alqı-satqısı
☐ Vergilər və rüsumlar
☒ Beynəlxalq borc və kreditlər, xarici ticarət kreditləri, həmçinin bankların öhdəlikləri

467 Fransıza tədiyyə balansının hansı bölməsinə aiddir?

- ☐ Heç birinə
☒ Kapital hərəkəti hesabına
☐ Cari transfertlərə
☐ Xidmətlərə
☐ Qızıl-valyuta ehtiyatlarına

468 Aşağıdakılardan hansı doğru deyil?

- ☐ Heç biri doğru deyil
- ☒ Ölkənin rəsmi valyuta ehtiyatlarının azalması tədiyyə balansında “-” işarəsi ilə göstərilir, çünki bu əməliyyat idxal xarakterlidir.
- ☐ Əgər Azərbaycan vətəndaşı yeni “Toyota” avtomobili alırsa, o zaman Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar bölməsi azalma, Yaponiyanın eyni adlı hesabında artım göstərəcəkdir.
- ☐ Tədiyyə balansının defisiti zamanı bir qayda olaraq ölkənin rəsmi valyuta ehtiyatları azalır, onun ticarət partnyorlarının valyuta ehtiyatları artır
- ☐ Əgər ölkə cari hesablar üzrə müsbət saldo göstərsə, bu dünya ölkələri qarşısında öhdəliklərin azalmasını göstərir.

469 Doğru cavabı göstərin:

- ☐ Hamısı doğrudur.
- ☒ Tədiyyə balansının bölmələri qarşılıqlı əlaqədədir.
- ☐ Tədiyyə balansının bölmələri bir-biri ilə əlaqəli deyil
- ☐ Rəsmi beynəlxalq ehtiyatlar hesabı ilə və maliyyə alətləri və kapital hesabı qarşılıqlı əlaqədədir.
- ☐ Yalnız cari əməliyyatlar və rəsmi beynəlxalq ehtiyatlar hesabı əlaqəlidir.

470 Xarici ölkələrə hərbi yardım, xaricdə hərbi xərclər bölməsində yer alır.

- ☐ Digər investisiyalar
- ☐ Birbaşa investisiyalar
- ☒ Xidmətlər
- ☐ Digər sektor və hökumətin kapital əməliyyatları
- ☐ Rüsumlar

471 Cari əməliyyatlara daxil deyildir:

- ☐ mükafatlar
- ☒ Monetar qızıl
- ☐ xidmətlər
- ☐ əmtəə
- ☐ əməyin ödənilməsi

472 Cari əməliyyatlar..... ibarətdir.

- ☐ Vergilərdən
- ☒ əmtəə, xidmət, investisiya gəlirləri, əməyin ödənilməsindən və cari transfertlərdən
- ☐ əmtəə, xidmət, investisiya gəlirləri, əməyin ödənilməsindən
- ☐ əmtəə, investisiya gəlirləri, əməyin ödənilməsindən və cari transfertlərdən
- ☐ əmtəə, xidmət, investisiya gəlirləri, əməyin ödənilməsindən , cari transfertlərdən və hökumətin kapital əməliyyatlarından

473 Tədiyyə balansı...

- ☐ Hamısı doğrudur.
- ☒ Ölkənin müəyyən dövr ərzində ödənişlərini əks etdirən sənəddir.
- ☐ Ölkənin müəyyən dövr ərzində həyata keçirdiyi daxili iqtisadi fəaliyyətini əks etdirən sənəddir.
- ☐ Ölkənin müəyyən dövr ərzində həyata keçirdiyi xarici iqtisadi fəaliyyətini əks etdirən sənəddir.
- ☐ Ölkədən müəyyən dövr ərzində əmtəə və kapitalın çıxmasını əks etdirən sənəddir.

474 tədiyyə balansının cari əməliyyatlar və kapital hərəkəti əməliyyatlarının qeyri-tarazlıq vəziyyəti nə ilə tənzimlənir?

- ☐ cari transfertlərlə
- ☒ Rəsmi ehtiyatların dəyişməsi ilə
- ☐ əmtəə və xidmətlərin idxalı ilə
- ☐ əmtəə və xidmətlərin ixracı ilə
- ☐ cari transfertlərlə

475 hansı sövdələşmə kapital və maliyyə alətləri hesabında əks olunur?

- ☐ Heç biri əks olunmur
- ☒ Patentlərin ötürülməsi
- ☐ SDR ehtiyatlarının dəyişməsi
- ☐ Xarici ölkələrə nəqliyyat xidmətlərinin göstərilməsi
- ☐ Divident və faiz ödənişlərini əks etdirir

476 Hansı sövdələşmələr kapital və maliyyə əməliyyatları balansına əks olunmur?

- ☐ Heç biri əks olunmur
- ☒ Birtərəfli transfert ödənişləri
- ☐ Ölkənin xarici aktivlərində dəyişikliklər
- ☐ Birbaşa investisiyalar
- ☐ Portfel investisiyaları

477 Doğru olanı göstərin:

- ☐ Hamısı doğrudur
- ☒ Mühəsibat nöqtəyi-nəzərindən tədiyyə balansı hər zaman tarazlıq vəziyyətindədir.
- ☐ Mühəsibat nöqtəyi-nəzərindən tədiyyə balansı hər zaman qeyri-tarazlıq vəziyyətindədir.
- ☐ Əgər daxilolmalar ödənişləri üstələyirsə saldo passivdir
- ☐ Əgər daxilolmalar ödənişləri üstələyirsə saldo aktivdir

478 Aşağıdakılardan hansı cari əməliyyatlar balansını səciyyələndirmir?

- ☐ Heç biri
- ☒ Rəsmi ehtiyatlardakı dəyişiklikləri əks etdirir
- ☐ Ticarət balansı üzrə xarici iqtisadi əməliyyatların yekununu göstərir
- ☐ Divident və faizlər üzrə ödənişləri əks etdirir.
- ☐ Dövlət və özəl vəsaitlərin köçürülməsi daxildir

479 Ölkənin Cari əməliyyatlar balansının müsbət saldosu artır, əgər:

- ☒ Ölkənin gəmi nəqliyyatı şirkətləri qeyri-rezidentlərdən yüklərin daşınması üçün iri həcmli sifariş qəbul edir.
- ☐ Milli investorlar tərəfindən xarici şirkətlərin səhmlərinin alınması həcmi artır
- ☐ Heç biri doğru deyil
- ☐ Ölkə neft əvəzinə eyni dərəcədə hərbi texnikanı əldə edir
- ☐ İdxal edilən əmtəələrin həcmi artır

480 Əgər xalis ixracat müsbətdirsə, aşağıdakılardan hansı doğru deyil?

- ☐ Heç biri doğru deyil
- ☒ Tədiyyə balansının cari hesabında defisit mövcuddur
- ☐ Bu ixracatın idxalatı üstələdiyi mənasına gəlir
- ☐ Tədiyyə balansının cari hesabında profisit mövcuddur
- ☐ Tədiyyə balansının kapital hərəkəti hesabında defisit mümkündür.

481 Aşağıdakı sövdələşmələrdən hansı ABŞ-ın tədiyyə balansına müsbət saldo yaratmasına kömək edir?

- ☐ Heç biri
- ☒ ABŞ Türkiyə banklarında depozit açmaqla bu ölkəyə dəyəri 100 milyon ABŞ Dolları olan reaktiv təyyarə satır
- ☐ ABŞ Səudiyyə Ərəbistanından 100 milyon ABŞ Dolları miqdarında cari ildə bu ölkədən neft alması məqsədi ilə uzunmüddətli kredit alır.
- ☐ ABŞ Yunanıstana Nyu-York bankında bank depoziti şəklində 100 milyon ABŞ dolları miqdarında yardım edir.
- ☐ ABŞ "Qırmızı Xaç" Cəmiyyətinə 100 milyon ABŞ Dolları miqdarında yardım edir.

482 Hansı hallarda ölkənin gəlirləri artır?

- ☐ Vergilər azaldıqda

- ☒ Xalis ixracatın həcmi artıqda
- ☐ İxracatın həcmi azaldıqda
- ☐ Xalis ixracatın həcmi azaldıqda
- ☐ İxracatın həcmi artıqda

483 Azərbaycan yol patrul xidmətinin əməkdaşları üçün BMW markalı avtomobillər almışdır. Bu sövdələşmə Azərbaycanın tədiyyə balansında necə əks olunacaqdır?

- ☐ Heç cür təsir göstərmir.
- ☒ Cari əməliyyatlar hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması

484 Fərz edək ki, Rusiya Azərbaycana energetika avadanlığı satmışdır. Bu sövdələşmə Rusiyanın tədiyyə balansında necə əks olunacaqdır:

- ☐ Dövlət büdcəsi artacaqdır.
- ☒ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması
- ☐ Cari əməliyyatlar hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının artması

485 Aşağıdakılardan hansı doğru deyil?

- ☐ Heç biri doğru deyil
- ☒ Cari əməliyyatlar saldosunun i və kapital hərəkətinin cəmi xalis ixracatın dəyərinə bərabərdir
- ☐ Əgər ixracat idxalatı üstələyirsə o zaman cari əməliyyatlar hesabında müsbət saldo müşahidə edilir
- ☐ Cari əməliyyatlar hesabının əmtəələr maddəsinə qeyri monetar qızıl daxildir
- ☐ Tədiyyə balansının cari hesabının saldosu xalis ixracatın dəyərinə bərabərdir

486 Tədiyyə balansı:

- ☐ Heç biri ilə əlaqəli deyil
- ☒ Tədiyyə balansına ticarət balansı daxildir
- ☐ Valyuta-kredit əməliyyatlarının gəlir və xərcləri daxil deyildir
- ☐ Banklararası valyuta bazarı ilə əlaqəli deyil
- ☐ Ticarət balansının əsas hissəsini təşkil edir

487 Tədiyyə balansının cari əməliyyatlar hesabına aşağıdakılardan hansı istisna olmaqla digərləri daxildir?

- ☐ Heç biri istisna deyil
- ☒ Ölkənin xaricdəki aktivlərindəki dəyişmələr
- ☐ xalis cari transfertlər
- ☐ əmtəə idxalı
- ☐ investisiyalardan xalis gəlirlər

488 Müəyyən dövr ərzində ölkə xaricində həyata keçirilən ödənişlərlə və ölkəyə bütün valyuta daxilolmaları arasında nisbət necə adlanır:

- ☐ Heç biri
- ☒ Tədiyyə balansı
- ☐ Ticarət balansı
- ☐ Cari əməliyyatlar balansı
- ☐ Kapital hərəkəti balansı

489 Əgər bir ölkədə idxalatın həcmi ixracatın həcmindən artıqdırsa o zaman:

- ☐ Heç nə göstərməyəcəkdir.

- ☒ Cari əməliyyatlar üzrə balans mənfi saldo göstərəcəkdir
- ☐ Bu ölkənin xalis xarici aktivləri artacaqdır.
- ☐ Bu illik tədiyyə balansına təsir göstərməyəcəkdir
- ☐ Cari əməliyyatlar üzrə balans müsbət saldo göstərəcəkdir

490 Aşağıdakılardan hansı cari əməliyyatların tərkibinə daxildir?

- ☐ investisiyalar
- ☒ Qeyri-monetar qızıl
- ☐ Xarici valyuta
- ☐ Qiymətli kağızlar
- ☐ Monetar qızıl

491 İstehsal olunmayan aktivlərə aiddir:

- ☐ vergilər və rüsumlar
- ☒ Torpaq sahələrinin, faydalı qazıntı yataqlarının alınması, intellektual mülkiyyətin dövr edilməsi
- ☐ Xidmətlər, investisiya gəlirləri
- ☐ Torpaq sahələrin, intellektual mülkiyyətin dövr edilməsi
- ☐ əmtəə və xidmətlər

492 Hansı əməliyyatlar “görünməz” əməliyyatlara aiddir?

- ☐ Əmtəələr, xidmətlər, investisiyalardan gəlirlər hərəkətindən, bir tərəfli köçürmələr
- ☐ Vergilər və rüsumlar
- ☐ Əmtəələr, xidmətlər, birtərəfli köçürmələr
- ☒ Xidmətlər, investisiya gəlirlərinin hərəkəti, bir tərəfli köçürmələr
- ☐ Xidmətlər, investisiya gəlirlərinin hərəkəti, bir tərəfli köçürmələr və hökumətin kapital əməliyyatları

493 Əcnəbi fəhlələrin və mütəxəssislərin əmək haqqısı aiddir.

- ☐ Heç birinə
- ☒ Cari transfertlərə
- ☐ Kapital hərəkətinə
- ☐ “Səhvlər və buraxılımlar” maddəsinə
- ☐ Digər sektorların kapitalı əməliyyatlarına

494 Birbaşa investisiyalara aiddir:

- ☐ Heç biri aid deyil.
- ☒ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması
- ☐ Əsasən kredit əməliyyatlarıdır
- ☐ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması, gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları
- ☐ Gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları

495 Portfel investisiyalarına aiddir:

- ☐ Hamısı aiddir.
- ☒ Gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları
- ☐ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması, həmçinin gəlir əldə edilməsi məqsədi ilə maliyyə bazarlarına xarici səhmlərin və borc alətlərinin alqı-satqı əməliyyatları
- ☐ Nəzarətini təmin etməklə xaricdə təsərrüfat obyektlərinin və ya mülkiyyət payının alınması
- ☐ Əsasən kredit əməliyyatlarıdır

496 Maliyyə alətləri hesabı üzrə əməliyyatlara daxildir;

- ☐ Heç biri daxil deyildir.
- ☒ Portfel investisiyaları, həmçinin bank kapitalının hərəkəti
- ☐ Portfel investisiyaları, bank investisiyaları və cari transfertlər

- ☐ Portfel investisiyaları, həmçinin bank kapitalı və xidmətləri hərəkəti
- ☐ Portfel investisiyaları, həmçinin bank investisiyaları və investisiya gəlirləri

497 tədiyyə balansının son tarazlaşdırılması hansı əməliyyatlar hesabına baş verir?

- ☐ Bütün əməliyyatlar hesabına
- ☒ Ehtiyat aktivlər hesabına
- ☐ “Səhvlər və buraxılmalar” hesabına
- ☐ Cari Transfert və xidmətlər
- ☐ Cari transfertlər və “Səhvlər və buraxılmalar” hesabı

498 Birbaşa investisiyalar borc öhdəliyi yaratmır, əgər

- ☐ mülkiyyət satılırsa
- ☐ rüsumlar ödənmirsə
- ☐ əmtəə və xidmətlər satılırsa
- ☒ mülkiyyət alınırsa
- ☐ əmtəə və xidmətlər satın alınırsa

499 Azərbaycan vətəndaşı ABŞ xəzinədarlığının istiqrazını satın alır. Bu sövdələşmə Azərbaycanın tədiyyə balansında necə əks olunacaqdır.

- ☐ Heç cür əks olunmur.
- ☒ Kapital hərəkəti hesabının azalması
- ☐ Kapital hərəkəti hesabının artması
- ☐ Cari əməliyyatlar hesabının artması
- ☐ Cari əməliyyatlar hesabının azalması

500 Beynəlxalq kapital ixracı nə deməkdir?

- ☒ Beynəlxalq səviyyədə bir ölkənin əlindəki fondlarını digər bir ölkənin pul və kapital bazarların yatırılması
- ☐ Beynəlxalq valyuta kursların fərqiindən əmələ gələn gəlir
- ☐ Beynəlxalq qrantların hüquqi şəxslərə verilməsi
- ☐ Beynəlxalq təsisatların maliyyə ehtiyatlarının fond bazarına yatırılması

501 Valyuta kurslarının dəyişməsinə təsir göstərən əsas iqtisadi göstəricilər hansılardır?

- ☐ Bank əməliyyatları sistemi, Valyuta əməliyyatları sistemi və s.
- ☒ Cari əməliyyatlar, xarici ticarət balansına aid statistik göstəricilər, Mərkəzi bankların qızıl – valyuta ehtiyatlarının həcmi, dövlət büdcəsinə aid göstəricilər, xarici borc və faiz ödəmələri, pul miqdarındakı dəyişmələr, beynəlxalq qrupların ölkə iqtisadiyyatına dəyişmələrinə notları və s.
- ☐ Valyuta əməliyyatları sistemi, xarici borc və faiz ödəmələri, pul miqdarındakı dəyişmələr, beynəlxalq qrupların ölkə iqtisadiyyatına dəyişmələrinə notları və s.
- ☐ Bank əməliyyatları sistemi, Valyuta əməliyyatları sistemi, Mərkəzi bankların qızıl – valyuta ehtiyatlarının həcmi və s.

502 Valyuta qiymətlərinə nə deyilir?

- ☐ Kurs dəyişmələri
- ☐ Valyuta tənzimləməsi
- ☐ Maliyyə tənzimləməsi problemi
- ☒ Valyuta məzənnələri və valyuta kursları

503 Dövlətin xarici xərclərinin artması təsir göstərən amillərdəndir:

- ☐ milli valyutanın döüərliliyinə
- ☐ işsizliyin artmasına
- ☒ ölkənin tədiyyə balansına
- ☐ investisiyaların artması

504 Tədiyə balansına təsir edən amil:

- ☒ iqtisadiyyatın qloballaşması və beynəlmilləşməsi
- ☐ ixtisaslaşma və kooperasiya prosesi
- ☐ kapitalın mərkəzləşməsi və təmərgüzləşməsi prosesi
- ☐ iqtisadiyyatın regionlaşması prosesi

505 Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

- ☐ aralıq
- ☐ müasir
- ☒ müvəqqəti
- ☐ ənənəvi

506 Ölkənin faktiki valyuta daxilolmaları onun valyuta ödənişlərindən olduqda tədiyə balansı aktivdir:

- ☐ zəif
- ☐ güclü
- ☐ kiçik
- ☒ artıq

507 Ölkənin faktiki valyuta daxilolmaları onun valyuta ödənişlərindən artıq olduqda tədiyə balansı:

- ☐ aşkardır
- ☐ passivdir
- ☐ gizlidir
- ☒ aktivdir

508 Portfel investisiyalar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ cari əməliyyatlara
- ☐ «görünməz» əməliyyatlara
- ☐ maliyyə əməliyyatlarına
- ☒ kapital ilə əməliyyatlara

509 Birbaşa investisiyalar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ cari əməliyyatlara
- ☒ kapital ilə əməliyyatlara
- ☐ maliyyə əməliyyatlarına
- ☐ «görünməz» əməliyyatlara

510 Faizlər və dividendlər tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ kapital ilə əməliyyatlara
- ☐ cari əməliyyatlara
- ☐ maliyyə əməliyyatlarına
- ☒ ixrac-idxal əməliyyatlarına

511 «Görünməz» əməliyyatlar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ kapital ilə əməliyyatlara
- ☒ cari əməliyyatlara
- ☐ maliyyə əməliyyatlarına
- ☐ ixrac-idxal əməliyyatlarına

512 Tədiyə balansının cari əməliyyatlarına aiddir:

- ☐ portfel investisiyalar

- ☒ əmtəə ixracı
- ☐ kreditlər
- ☐ kapitalın hərəkəti

513 Əmtəə ixracı tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- ☐ maliyyə əməliyyatları
- ☒ cari əməliyyatlar
- ☐ kapital ilə əməliyyatlar
- ☐ «görünməz» əməliyyatlar

514 Tədiyyə axını nə vaxt meydana gəlir?

- ☐ Valyuta alqı – satqısında
- ☒ Ölkədən xaricə və ya xaricdən ölkəyə baş verən iqtisadi əməliyyatlarda
- ☐ Elmi – texniki əməkdaşlıqda
- ☐ İnflyasiya zamanı

515 BrettonVuds valyuta sistemi rəsmən nə vaxt formalaşmışdır?

- ☒ 1944cü il beynəlxalq konfransında;
- ☐ 1922ci il beynəlxalq konfransında.
- ☐ 1976cı il beynəlxalq konfransında;

516 Qızılkülçə standartı rəsmən nə vaxt formalaşmışdır?

- ☒ 1867ci ildə Paris beynəlxalq konfransında;
- ☐ 1922ci ildə Genuya beynəlxalq konfransında.
- ☐ 1976cı ildə Yamayka beynəlxalq konfransında;

517 Valyuta məzənnəsi – bu:

- ☒ milli valyutanın ABŞ dollarına olan nisbətidir;
- ☐ milli valyutanın SDRə olan nisbətidir.
- ☐ hər hansı bir valyutanın alınması üçün verilən digər valyutanın sayı;

518 Üzən valyuta kursu – bu:

- ☒ valyuta bazarında tələb və təklifdən asılı olaraq dəyişən valyuta məzənnəsidir;
- ☐ BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir.
- ☐ müəyyən valyutanın ehtiyat valyutaya nisbətidir;

519 Beynəlxalq valyuta sistemi – bu:

- ☒ beynəlxalq valyuta münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması;
- ☐ beynəlxalq maliyyəkredit münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması
- ☐ beynəlxalq hesablaşmaödəniş münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması;

520 Milli valyuta sistemi – bu:

- ☒ pul sisteminin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi;
- ☐ bank sisteminin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi.
- ☐ iqtisadi sistemin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi;

521 İqtisadi nöqteyi nəzərdən valyuta sistemi – bu:

- ☒ təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsinə əsasən tarixən formalaşmış məcmu valyutaiqtisadi əlaqələr.
- ☐ təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsinə əsasən tarixən formalaşmış məcmu hüquqi əlaqələr;
- ☐ təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsinə əsasən tarixən formalaşmış məcmu pul əlaqələri;

522 Valyuta münasibələri

- ☒ ictimai təkrar istehsal prosesi münasibətlərində ilkindir;
- ☐ ictimai təkrar istehsal prosesi münasibətlərində ikincidir, lakin ona əks təsir göstərir.
- ☐ ictimai təkrar istehsal prosesi münasibətlərində ikincidir;

523 Valyuta münasibətlərinin yaranması başlanmışdır:

- ☐ kapitalizmdə.
- ☒ feodalizmdə;
- ☐ bütən icma quruluşunda;
- ☐ quldarlıq dövründə;

524 Birja bazarı hansı cəhətləri ilə xarakterizə olunur?

- ☒ nisbətən yüksək gəlirli hesab olunur;
- ☐ valyutanın ən ucuz mənbəyi hesab olunur və mütləq (tam) likvidliyə malikdir;
- ☐ heç bir cəhəti yoxdur.

525 Təşkilati səviyyəyə görə hansı valyuta bazarları mövcuddur?

- ☒ təşkil olunmamış və zəif təşkil olunmuş.
- ☐ banklararası və birjadaxili;
- ☐ birja və qeyribirja;

526 Valyuta məzənnələrinin növlərinə görə hansı valyuta bazarları mövcuddur?

- ☐ düzgün cavab yoxdur.
- ☐ bir və iki rejimli;
- ☒ heç bir rejimli;

527 Valyuta məhdudiyyətlərinə görə hansı valyuta bazarları mövcuddur?

- ☒ açıq və qapalı;
- ☐ tam və qeyritam
- ☐ sərbəst və qeyrisərbəst;

528 Beynəlxalq valyuta bazarına nələr daxildir?

- ☒ ABŞ, Avropa və Asiyanın valyuta bazarları.
- ☐ dünyanın bütün ölkələrinin valyuta bazarları;
- ☐ dünyanın bütün aparıcı ölkələrinin valyuta bazarları;

529 Valyuta bazarı – bu:

- ☒ maliyyə bazarının əsas hissəsidir.
- ☐ kapital bazarının əsas hissəsidir;
- ☐ fond bazarının əsas hissəsidir;

530 Valyuta ehtiyatlarının artırılması üçün verilən kreditlər hansı məqsədə xidmət edir:

- ☐ Bütçə defisitinin azalmasına
- ☒ Valyuta kursun kəskin artıbazalmasının aradan qaldırılmasına
- ☐ İnflyasiyanın artırılmasına
- ☐ milli gəlirin artırılmasına

531 Valyutada məzənnə siyasət hansı funksiyaları yerinə yetirir?

- ☐ Xarici valyuta olan tələb və təklif əsasında realizə edir
- ☒ Milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasında vasitəçilik edir

- ☐ Ölkənin dünya bazarında məzənnə siyasətinə təsir edir
- ☐ Məhdud olan malın qiymətinin aşağı tutur

532 Valyuta siyasəti nədir?

- ☒ Valyuta nəzarəti, valyuta bazarının optimal strukturu, xarici burların idarə olunması, tədiyyə balansının tarazlığı, diskont siyasət, valyuta böhranına qarşı alınacaq tədbirlər, xarici borcların idarə olunması, kapitalın çıxışına məsuliyyət, valyuta nəzarəti və s.
- ☐ Elmi texnologiyalara qoyulan valyuta bazasıdır
- ☐ Ölkənin daxili və xarici iqtisadi problemlərinin həllinə yönəldilən, valyuta tənzimləməsidir
- ☐ Ölkənin daxili siyasətinin əsasına yönəldilən valyuta tənzimləməsidir

533 Ölkənin ehtiyat aktivlərini izah edin

- ☐ Xarici ölkədən əldə etdiyi valyuta gəlirləridir
- ☒ Zəruri halda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☐ Mərkəzi bankların valyuta bazasıdır
- ☐ Kapitalın hərəkət hesabıdır

534 Kapitalın və maliyyənin hərəkət hesabı necə izah olunur?

- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər kimi
- ☒ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları kimi
- ☐ Birbaşa xarici sərmayə investisiyaları ilə xarici istiqraz vəərəqləri və cəhim sənədlərinin alqı – satqısı üznmüddətli sərmayə əməliyyatları kimi
- ☐ Xarici ticarətin maliyyələşməsi istiqamətində beynəlxalq kapital maliyyə hərəkəti kimi

535 Cari əməliyyatlar balansında yer alan əməliyyatlar hansılardır?

- ☐ Mal ticarəti, valyuta əməliyyatları, elmim texniki əməkdaşlıq
- ☒ Mal ticarəti, beynəlxalq xidmətlər sahəsindəki xidmətlər, qarşılıqsız yardımlar
- ☐ Elmi texniki əməkdaşlıq, valyuta əməliyyatları, beynəlxalq xidmətlər
- ☐ Beynəlxalq xidmətlər, elmi texniki əməkdaşlıq

536 Cari əməliyyatlar hesabı nəyə deyilir?

- ☐ Cari əməliyyatlar hesabı beynəlxalq xidmətlər sahəsindəki ticarətdir
- ☒ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlarının əhəmiyyətli bir qrupu olmaqla ölkənin ümumi məhsullarının bir hissəsini meydana gətirir
- ☐ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları, tədiyyə balansının sərmayə balansı bölməsinə deyilir
- ☐ Ehtiyat aktivlərinin zahiri hallarda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
- ☐ Ümumi debet və kredit sərmayə balansı

537 Tədiyyə balansının strukturu əsas hesab qrupları hansılardır?

- ☐ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlar sistemi, cari əməliyyatlar sistemi, xarici ticarət əməliyyatları
- ☒ Cari əməliyyatlar hesabı, kapital hərəkəti hesabı, ehtiyat aktivlər hesabı
- ☐ Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar, tədiyyə balansının ümumi saldosu
- ☐ Kapitalın maliyyənin hərəkət hesabı, Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar

538 Tədiyyə balansı nə deməkdir?

- ☐ Ölkəyə daxil olan valyuta ödənişlərinin nisbətidir
- ☒ Verilmiş ölkənin bir rüb və ya bir il ərzində digər dövlətlərə faktiki ödənişlərinin və başqa ölkələrdən daxil olan ödənişlərin nisbətidir
- ☐ Başqa ölkələrdən daxil olan valyutanın kreditlə əks olunması prosesidir
- ☐ Beynəlxalq iqtisadi əməliyyatlar sistemi anlayışıdır

539 Azərbaycanda valyuta siyasətinin əsas vəzifələri hansılardır?

- ☐ Beynəlxalq iqtisadi əlaqələrin qurulması prosesində istifadə edilir
- ☒ Manatın real bazar dəyərinin təminatı, dollarlaşma meylinin zəifləməsi, qızıl – valyuta rezervlərindən səmərəli istifadə və real valyuta məzənnəsinin istifadəsi üçün səmərəli alətlərdən istifadə prosesində istifadə edilir
- ☐ Cari əməliyyatlar hesabının təşkil olunmasında istifadə edilir
- ☐ Mərkəzi bankın valyuta ehtiyatlarının artırılması prosesində istifadə edilir

540 Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur?

- ☐ Avro və pul vahidlərinin nisbətidir
- ☐ Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir
- ☐ Blkənin tədiyyə balansının nisbətidir
- ☒ Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir

541 Beynəlxalq iqtisadi əməliyyatlarda hansı pul vahidlərindən istifadə olunur?

- ☐ Qızıl, dollar
- ☒ Amerika dolları, sterlinq, Avro və qızıl
- ☐ Dollar, sterlinq
- ☐ Avro və qızıl

542 Beynəlxalq iqtisadi əməliyyatlarında tədiyyə balansının funksiyası:

- ☐ Ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ Mərkəzi bankların valyuta bazarına müdaxiləsi anlayışların çərçivəsində qiymətləndirilir
- ☐ Ölkənin istehsaldan əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
- ☒ Ölkənin istehsaldan əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
- ☒ Beynəlxalq maliyyə, birbaşa sərmayə investisiyaları, beynəlxalq işçi miqrasiyasları, texnologiya hərəkətləri və s. anlayışların çərçivəsində qiymətləndirilir

543 Beynəlxalq iqtisadi əməliyyatların müxtəlifliyi hansı sənədlərdə öz əksini tapır?

- ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
- ☐ Ölkəyə daxil olan valyuta ödənişlərində öz əksini tapır
- ☒ Hesablama və tədiyyə balansında öz əksini tapır
- ☐ Kredit və debet hissələrin nisbəti öz əksini tapır

544 Valyuta siyasətinin istiqamətləri neçə yerə bölünür?

- ☒ 15.0
- ☐ 10.0
- ☐ 19.0
- ☐ 20.0

545 Mərkəzi banklar rəsmi ehdiatlarının əhəmiyyətli hissəsini nədə saxlayırlar?

- ☐ Beynəlxalq valyutalara əsaslanaraq saxlayırlar
- ☐ Dollar şəklində saxlayırlar
- ☐ Təbii sərvətlər şəklində saxlayırlar
- ☒ Qızıl saxlayırlar

546 Mərkəzi banklar rəsmi ehdiatlarının əhəmiyyətli hissəsini nədə saxlayırlar?

- ☐ Beynəlxalq valyutalara əsaslanaraq saxlayırlar
- ☐ Dollar şəklində saxlayırlar
- ☐ Təbii sərvətlər şəklində saxlayırlar
- ☒ Qızıl saxlayırlar

547 Qızılın beynəlxalq valyuta hesablaşma əməliyyatlarından sıxışdırılıb çıxarılması səbəbi nədir?

- ☐ Rəsmi qızıl ehtiyatı yüksək likvidlik məhsul olmasıdır
- ☒ Son on il illik ərzində qızıl ehtiyatı yavaş – yavaş azalmasıdır
- ☐ Mərkəzi banklar rəsmi həyatlarını qızılla saxlamırlardır
- ☐ Beynəlxalq rəsmi ehtiyatlar qeyri – qızıl mənbələrinə üstünlük verirlər

548 Beynəlxalq likvidlik nədir

- ☐ Beynəlxalq əlaqələr prosesidi
- ☐ Beynəlxalq bank əməliyyatları prosesidir
- ☒ Ölkələrin malik olduqları xarici ehtiyatların cəmidir
- ☐ Beynəlxalq əlaqələr sistemidir

549 Cari əməliyyatlar qrupunda yer alan ikinci qrup əməliyyatlar hansılardır?

- ☐ Banklar arası rəqabət
- ☐ Elmi texniki əməkdaşlıq
- ☒ Beynəlxalq xidmətlər sahəsindəki ticarət
- ☐ Mal ixracı

550 Xarici ticarət balansı necə təhlil edilir?

- ☐ Bu termin tədiyyə balasına aiddir
- ☐ Milli bankın göstəricisi olaraq qeyd edilir
- ☐ Valyuta axınının göstəricisi olaraq göstərilir
- ☒ İqtisadiyyatda uzun müddətli struktur dəyişikliyinə və ya rəqabət gücünün göstəricisi olaraq qeyd olunur

551 Xarici ticarət balansı hansı əməliyyata deyilir?

- ☐ Tədiyyə balansının ümumi strukturuna deyilir
- ☒ Mal ixracatı ilə idxalının meydana gətirdiyi fərqə deyilir
- ☐ Belə bir əməliyyat yoxdur
- ☐ Ümumi Daxili Məhsullar Bazarındakı fərqə deyilir

552 Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansını necə qruplaşdırırlar?

- ☐ Beynəlxalq – iqtisadi əlaqələrinə görə qruplaşdırılırlar
- ☐ Necə alınarsa o cür qruplaşdırırlar
- ☒ Bir birlərinə olan bənzərliklərinə və iqtisadi təsirlərinə görə qruplaşdırılırlar
- ☐ Mal ixracı prosesinə görə qruplaşdırılırlar

553 Mal ticarəti hansı əməliyyatlar sisteminə daxildir?

- ☐ Tədiyyə balansının ümumi saldosuna daxildir
- ☐ Kapitalın və malın hərəkət hesabında daxildir
- ☐ Valyuta əməliyyatları sisteminə daxildir
- ☒ Cari əməliyyatlar hesabı sisteminə daxildir

554 Ölkəyə daxil olan valyuta ödənişləri nə vasitəsi ilə əks olunur?

- ☐ Avro və qəzəl kimi pul vahidlərində əks olunur
- ☐ Xarici valyuta ödənişləri ilə əks olunur
- ☒ Tədiyyə balansının kreditində əks olunur
- ☐ Məhsul və xidmətlərin ixracı ilə əks olunur

555 Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmi necə adlanır?

- ☐ Daxili amillər
- ☐ Sosial – iqtisadi göstəricilər
- ☒ Beynəlxalq likvidlik

- ☐ Xarici amillər

556 Valyuta məzənnəsinə hansı amillər təsir edir?

- ☐ Daxili bazarın sabitliyi amillər təsir edir
☒ Daxili və xarici qiymət səviyyəsi (SGP nəzəriyyəsi), xarici ticarət balansına aid göstəricilər, ixracat artımı, və s amillər təsir edir
☐ Xarici ticarət balans, daxili sosial – iqtisadi göstərici amillər təsir edir
☐ Beynəlxalq iqtisadi əlaqələr amillər təsir edir

557 Valyuta siyasətinin istiqamətləri hansılardır?

- ☐ İqtisadi – inzibati, diskont siyasət, kapitalın çıxardılmasına məhdudiyyət və s
☐ Tədiyyə balansının tarazlığı, ölkənin strateji potensialının inkişafı və s
☒ Valyuta nəzarəti, xarici borcların idarə olunması, diskont siyasət və s
☐ Maliyyə nəzarəti, dövlətin informasiya – məlumat xarakterli fəaliyyəti və s

558 Aşağıdakılardan hansı beynəlxalq ehtiyatları əks etdirir?

- ☐ Vergilər və rüsumlar
☒ Xüsusi borc alma hüququ
☐ Xarici dövlətlərə nəqliyyat xidmətləri
☐ Patentlərin ötürülməsi
☐ Faiz və dividendlər üzrə ödənişlər

559 Xidmətlər balansına daxil deyil.

- ☐ Vergilər və rüsumlar
☒ qarşılıqsız yardımın göstərilməsi
☐ Nəqliyyat xidmətləri
☐ Sığorta
☐ beynəlxalq turizm

560 1971-ci ildən bu günədək ABŞ-ın tədiyyə balansının xroniki defisiti nə ilə izah edilir?

- ☐ ABŞ dövlət qiymətli kağızların qiymətinin düşməsi ilə
☒ Onların bazarına aktiv şəkildə beynəlxalq rəqiblərin daxil olması səbəbi ilə
☐ Ölkənin dünya təsərrüfat mövqeyinin zəif olması səbəbi ilə
☐ BVF ABŞ-ın tədiyyə balans defisitinin bağlanması üçün kreditlərin verməməsi ilə
☐ Qızıl-valyuta ehtiyatlarının çatıbmamazlığı səbəbi ilə

561 İxracatla idxalat arasındakı fərq göstərir.

- ☐ Heç biri
☒ Ticarət balansının saldosunu göstərir
☐ Kapital və maliyyə alətləri hesabının saldosunu göstərir
☐ Portfel və birbaşa investisiyalar arasındakı fərqi göstərir.
☐ Ehtiyat aktivlərin saldosunu göstərir.

562 Doğru olanı göstərin.

- ☐ Heç biri doğru deyil
☒ əgər azərbaycanlılar Luvr muzeyini ziyarət edirlərsə, o zaman biletdə olan ödəniş Fransanın ixracatı hesab olunur
☐ əgər daxilolmalar ödənişlərdən çoxdursa, saldo passivdir
☐ Xalis ixracat həmi artıqda ölkənin gəlirləri azalacaqdır
☐ əgər ixracat idxalatla müqayisədə azalırsa, o zaman bu ölkənin tədiyyə balansının profisiti azalacaqdır

563 A.ağıdakılardan hansı doğru deyil?

- ☐ Mühəsibat nöqtəyi-nəzərindən tədiyyə balansı hər zaman tarazlıq vəziyyətində olur.

- ☒ əgər ölkənin tədiyyə balansı defisitdirsə, o zaman onun ehtiyat qismində olan xarici valyutada aktivləri artacaqdır.
- ☐ əgər azərbaycanlı yeni "Lexus" avtomobili alırsa bizim tədiyyə balansının cari əməliyyatları azalır, Yaponiyada artır
- ☐ əgər ingilislər "Qız qalası"nı ziyarət edirlərsə, onların aldıkları bilet Azərbaycanın ixracatıdır.
- ☐ əgər ölkənin idxalatı ixracatla müqayisədə azalırsa o zaman bu ölkənin tədiyyə balansı profisiti azalacaqdır.

564 Doğru olmayanı göstərin

- ☐ Saldo istənilən halda müsbətdir
- ☒ Əgər ödənişlər daxilolmalardan çoxdursa o zaman saldo-müsbətdir
- ☐ tədiyyə balansı hesabının cəmi sıfıra bərabər olmalıdır.
- ☐ əgər daxilolmalar ödənişlərdən çoxdursa o zaman saldo aktivdir
- ☐ Mühəsibat nöqtəyi-nəzərindən tədiyyə balansı hər zaman tarazlıq vəziyyətində olur.

565 Əgər cari əməliyyatlar hesabının göstəricilərinin yekunu mənfidirsə, o zaman tədiyyə balansı hesab olunur.

- ☐ Disbalans
- ☐ Ehtiyat
- ☒ defisit
- ☐ Aktiv
- ☐ Yarımçıq

566 Tədiyyə balansının vəziyyətinin məqsədyönlü təhlili və qiymətləndirilməsi üçün onu bölmək lazımdır.

- ☐ vergilərə və rüsumlara
- ☒ əsas və balanslaşdırılmış maddələrə
- ☐ yalnız əsas maddələrə
- ☐ yalnız balanslaşdırılmış maddələrə
- ☐ tədiyyə balansının maddələri prinsipial olaraq bölünür

567 Hansı ölkə xarici maliyyə resurslarının netto-idxalatçısı hesab olunur?

- ☐ Türkiyə
- ☒ ABŞ
- ☐ Çin
- ☐ ABŞ və Çin
- ☐ Yaponiya

568 Tədiyyə balansı statistik məlumatlara əsasən nin universal metodikasına əsasən hazırlanır.

- ☐ Dünya Bankının
- ☒ Beynəlxalq Valyuta Fondunun
- ☐ Hökumətin
- ☐ Maliyyə nazirliyinin
- ☐ Mərkəzi bankın

569 Hansı ölkələr kapitalın netto-ixracatçısı hesab olunur?

- ☐ ABŞ
- ☐ ABŞ və Yaponiya
- ☒ Çin və Yaponiya
- ☐ ABŞ və Çin
- ☐ Azərbaycan və Türkiyə

570 Cari ildə ödənilməyən və və gələcək ilə dövr edilən öhdəlik tədiyyə balansının hansı bölməsinə qeyd olunur?

- ☐ Beynəlxalq öhdəliklər bölməsinə
- ☒ Kapital hərəkəti və maliyyə resursları hərəkəti bölməsinə
- ☐ Rəsmi beynəlxalq ehtiyatlar bölməsinə
- ☐ Ehtiyat mövqeyə
- ☐ Cari transfərlər

571 Ümumi əmtəə ixracatının dəyəri, ümumi idxalatın dəyərindən çox olan ölkə necə adlanır?

- ☐ Heç bir cavab doğru deyil
- ☒ Netto-ixracatçı
- ☐ Netto-idxalatçı
- ☐ Brutto-idxalatçı
- ☐ Brutto-ixracatçı

572 Tədiyyə balansı hansı müddətə tərtib olunur?

- ☐ Bir həftəlik
- ☒ Bir aylıq, rüblük, yarım illik və rüblük
- ☐ Yalnız yarım illik
- ☐ Yalnız rüblük
- ☐ Yalnız bir aylıq

573 kapital və maliyyə alətləri hesabı hansı bölmələrə ayrılır:

- ☐ heç biri
- ☒ Bir hissəsi dövlət kreditləri və bəzi xüsusi qiymətlilərin hərəkətini, ikinci hissəsi müxtəlif növ investisiyaları əhatə edir
- ☐ Kapital və maliyyə alətləri hesabı bir hissədən ibarətdir
- ☐ Bir hissəsi birbaşa investisiyaları, digər hissəsi portfel investisiyalarını əhatə edir
- ☐ Bir hissəsi dövlət kreditlərinin hərəkətini, digər hissəsi isə xüsusi qiymətlilərin hərəkətini əks etdirir

574 Tədiyyə balansının vəziyyətini xarakterizə edən əsas iki bölmələr bunlardır;

- ☐ Kapital hərəkəti hesabının artması
- ☒ Cari əməliyyatlar hesabı və kapital və maliyyə alətləri hesabı
- ☐ Cari əməliyyatlar hesabı və rəsmi beynəlxalq ehtiyatlar
- ☐ Cari əməliyyatlar hesabı və cari əməliyyatlar balansı
- ☐ kapital və maliyyə alətləri hesabı və kapital və maliyyə alətləri balansı

575 Azərbaycanın ABŞ-dan Boeing 777 təyyarəsini aldığını fərz edək. Bu sövdələşmənin ABŞ-ın tədiyyə balansında kimi əks olunacaqdır

- ☐ heç biri
- ☐ Kapital hərəkəti hesabının artması
- ☐ Cari əməliyyatlar hesabının azalması
- ☒ Cari əməliyyatlar hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması

576 cari əməliyyatların göstəriciləri necə balanslaşdırılır?

- ☐ Heç balanslaşmır
- ☐ Cari əməliyyatların yekun göstəriciləri, yalnız kapital hesabının yekunu ilə balanslaşdırılır
- ☒ Cari əməliyyatların yekun göstəriciləri, kapitalın və rəsmi beynəlxalq ehtiyatlar hesabının dəyişməsinin yekunu ilə balanslaşdırılır
- ☐ Cari əməliyyatların yekun göstəriciləri, rəsmi beynəlxalq ehtiyatlar hesabının dəyişməsinin yekunu ilə balanslaşdırılır.
- ☐ yalnız kapital hesabının artması hesabına balanslaşdırılır

577 Əgər cari əməliyyatların son göstəriciləri müsbət olarsa o zaman tədiyyə balansı hesab olunur.

- ☐ Heç biri
- ☐ Passiv
- ☐ Disbalans
- ☒ Aktiv
- ☐ Defisit

578 Hansı hesabın yekunu tədiyyə balansının son səciyyələndirilməsinə xidmət edir?

- ☐ Xarici hesablar
- ☐ Kapital hərəkəti və maliyyə alətləri hesabı
- ☐ Rəsmi beynəlxalq ehtiyatları
- ☒ Cari əməliyyatlar hesabı
- ☐ Cari hesablar və rəsmi hesablar hesabı

579 Tədiyyə balansının Cari əməliyyatlar hesabında aşağıdakılardan hansı istisnadır?

- ☒ Ölkənin xarici aktivlərində dəyişmə
- ☐ əmtəə idxalı
- ☐ Xalis cari transferlər
- ☐ bank kreditləri
- ☐ investisiyalardan xalis gəlir

580 Əgər Mərkəzi Bankın rəsmi ehtiyatları ehtiyatları dəyişmişsə bu:

- ☒ Ölkənin tədiyyə balansının saldosu sıfıra bərabərdir
- ☐ Ticarət balansının saldosu hər zaman sıfıra bərabərdir
- ☐ Kapital hərəkət hesabının saldosu hər zaman sıfıra bərabərdir
- ☐ Heç biri doğru deyil
- ☐ Cari hesabların saldosu hər zaman sıfıra bərabərdir

581 Azərbaycan vətəndaşının ABŞ Xəzinədarlığının istiqrazını aldığı fərz etsək bu sövdələşmənin ABŞ-ın tədiyyə balansında necə əks olunacaqdır?

- ☐ Cari hesabların artması
- ☐ Faiz dərəcələri artacaq
- ☐ Cari hesabların azalması
- ☒ Kapital hərəkəti hesabının artması
- ☐ Kapital hərəkəti hesabının azalması

582 Cari və kapital hərəkəti hesablarının balanslaşdırılması əməliyyatı budur:

- ☐ Kapital hərəkəti hesabı və cari əməliyyat hesabı cəmdə sıfıra bərabərdir
- ☐ Kapital hərəkəti hesabı və cari əməliyyat hesabı cəmdə xalis ixracata bərabərdir
- ☐ Heç biri deyil
- ☐ Kapital hərəkəti hesabı artıqca, cari əməliyyatlar hesabı da həmçinin artır
- ☒ Kapital hərəkəti hesabı və cari əməliyyat hesabı dövlət büdcəsini balanslaşdırır

583 Birtərəfli köçürmələr və ya cari transferlər aiddir.

- ☐ Portfel əməliyyatlarına
- ☐ Digər əməliyyatlara
- ☐ Vergi qoyma əməliyyatlarına
- ☐ Birbaşa əməliyyatlara
- ☒ Cari əməliyyatlara

584 Beynəlxalq ehtiyatların tərkibinə daxildir.

- ☐ Heç biri daxil deyil
- ☐ SDR, monetar qızıl və qeyri-monetar qızıl, xarici valyuta, qiymətli kağızlar

- ☐ SDR, monetar qızıl və qeyri-monetar qızıl, xarici valyuta, qiymətli kağızlar, BVF-də ehtiyat mövqe
- ☐ SDR, qeyri-monetar qızıl, xarici valyuta, səhmlər, BVF-də ehtiyat mövqe
- ☒ SDR, monetar qızıl, xarici valyuta, qiymətli kağızlar, BVF-də ehtiyat mövqe

585 Ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə nə daxil deyildir?

- ☐ SDR
- ☐ Heç biri daxil deyil.
- ☐ Xarici valyuta
- ☐ Qiymətli kağızlar
- ☒ Qeyri-monetar qızıl

586 Tədiyyə balansının təsnifatlaşdırılmasının bölmə və maddələrə ayrılması fundamental elmi tədqiqatlarının nəticəsidir.

- ☐ Heç biri
- ☐ Bir çox ölkələrin alimləri və Dünya Bankının mütəxəssislərinin
- ☐ Mərkəzi Bankların əməkdaşlarının
- ☒ Bir çox ölkələrin alimləri və Beynəlxalq Valyuta Fondu mütəxəssislərinin
- ☐ Statistika idarələrinin əməkdaşlarının

587 Kapital və maliyyə alətləri hesabı neçə hissədən ibarətdir

- ☐ 1 hissədən
- ☐ 5 hissədən
- ☐ 4 hissədən
- ☒ 2 hissədən
- ☐ 3 hissədən

588 Rusiya Azərbaycana qırıcı təyyarələr satır. Rusiyanın tədiyyə balansında bu sövdələşmə belə göstəriləcək:

- ☐ İxracat üzrə kredit və qısamüddətli kapital axını maddəsi üzrə debet
- ☐ İxracat üzrə kredit və uzunmüddətli kapital axını maddəsi üzrə debet
- ☒ İxracat üzrə kredit və idxalat üzrə debet
- ☐ Heç biri doğru deyil
- ☐ İxracat üzrə kredit və ehtiyat aktivlə maddəsi üzrə debet

589 Aşağıdakılardan hansı xalis ixracatın qısamüddətli artımına səbəb olmur?

- ☐ Milli valyutanın kursunun aşağı düşməsi
- ☐ Ölkədə veriqoyma səviyyəsinin azalması
- ☐ Xarici ticarət partnyorları tərəfindən tarif baryerinin səviyyəsinin aşağı salınması
- ☐ İqtisadi stimullaşdırma siyasətinin yürüdülməsi
- ☒ Xarici valyutanın kursunun aşağı düşməsi

590 Bunlardan hansı Azərbaycanın tədiyyə balansının debetində qeydə alınacaqdır?

- ☐ Rusiya şirkəti azərbaycanlı səhmdarına dividend ödəmişdir
- ☐ Heç biri doğru deyil
- ☐ Rusiya tərəfi rus şirkətində müqavilə əsasında işləyən azərbaycan ekipajına əmək haqqı ödəyir
- ☒ Türk inşaatçılar əmək haqqılarının bir hissəsini Türkiyədə yaşayan qohumlarına göndərirlər
- ☐ Renault şirkəti avadanlıq alaraq Gəncə maşınqayırma zavodunda ortaqlıq istehsalı başlayır

591 Milli valyutanın zəifləməsi və kursunun aşağı düşməsi nəyi əks etdirir:

- ☐ Tədiyyə balansının müsbət ticarət saldosunu
- ☐ Ölkədə veriqoyma səviyyəsinin artmasını
- ☐ Tədiyyə balansının müsbət saldosunu

- ☒ Tədiyyə balansının mənfi ticarət saldosunu
- ☐ Ölkədə veriqoyma səviyyəsinin azalmasını

592 Əgər hökumət tədiyyə balansının defisitini azaldılmasını istəyirsə:

- ☐ Qızıl valyuta ehtiyatlarını artırmalıdır
- ☐ Valyuta almalıdır
- ☒ Qızıl valyuta ehtiyatlarını azaltmalıdır
- ☐ İxracatı stimullaşdırmalıdır.
- ☐ Hamısını etməlidir.

593 Yapon ieninin real bahalaşması nəyi göstərir?

- ☐ Yaponiyanın xarici iqtisadi əlaqələri zəifləmişdir
- ☐ Yaponiyanın tədiyyə balansına heç bir təsiri yoxdur
- ☐ Yaponiyada əmək xərcləri nisbətən bahalaşmışdır
- ☒ Yapon malları dünya bazarında bahalaşmışdır
- ☐ Dünya bazarında yapon mallarının rəqabət qabiliyyəti artmışdır.

594 Aşağıdakılardan hansı cavab doğrudur?

- ☐ Rusiya korporasiyasının beynəlxalq maliyyə bazarlarında səhmlərinin satışı Rusiyadan kapital axınını göstərir
- ☐ əmtəə ixracı tədiyyə balansının debetində əks olunur ("-" işarə olunur) və bu səbəbdən ölkədən əmtəə çıxışı baş verir
- ☐ tədiyyə balansında defisiti azaltmaqla hökumət ölkənin qızıl-valyuta ehtiyatlarını artırmış olur
- ☐ Heç biri doğru deyil
- ☒ Tədiyyə balansının cari əməliyyatlarının defisiti ənənəvi olaraq xarici borc və və kreditləri hesabına bağlanır

595 Bunlardan hansı qızıl-valyuta ehtiyatlarının artırılması əməliyyatıdır?

- ☐ Heç biri doğru deyil
- ☒ Debet əməliyyatıdır və "-" işarəsi ilə göstərilir
- ☐ Kredit əməliyyatıdır və "-" işarəsi ilə göstərilir
- ☐ Kredit əməliyyatıdır və "+" işarəsi ilə göstərilir
- ☐ Debet əməliyyatıdır və "+" işarəsi ilə göstərilir

596 Aşağıdakılardan hansı kapital bazarında səhm satışı əməliyyatı olaraq tanınır?

- ☐ Heç biri doğru deyil
- ☒ Kapitalın hərəkəti hesabında kredit əməliyyatı
- ☐ Cari əməliyyat hesabında kredit əməliyyatı
- ☐ Cari əməliyyat hesabında debet əməliyyatı
- ☐ Kapitalın hərəkəti hesabında debet əməliyyatı

597 Xarici ticarət balansı nəyə deyilir?

- ☐ Mal ixracatıdır
- ☒ Mal ixracı ilə mal idxalının meydana gətirdiyi fərqdır
- ☐ Mal idxalatıdır
- ☐ Xarici ticarət balansıdır

598 Debet əməliyyatları nədir?

- ☐ Ölkəyə valyuta girişini təşkil edirdir
- ☒ Valyuta çıxışındır
- ☐ Ölkəyə gələn xarici turistlərin xərcləridir
- ☐ İdxal əməliyyatlarıdır

599 Kredit əməliyyatları nədir?

- ☐ Ölkənin beynəlxalq – iqtisadi əməliyyatlarının əsas siyasi simasıdır
- ☒ Kredit əməliyyatları ölkəyə valyuta girişini təşkil edir
- ☐ Bank əməliyyatları hesab olunur
- ☐ Uzunmüddətli verilən borcdur

600 Ölkənin xarici aləmdə etdiyi əməliyyatlar hansı xarakterli olur?

- ☐ Beynəlxalq Bank əməliyyatları xarakterli olur
- ☒ Kredit və ya debet xarakterli olur
- ☐ Xarici investisiyalar xarakterli olur
- ☐ Maliyyə və birbaşa sərmayə xarakterli olur

601 konvertasiyası təqdirində rezidentlər üçün valyuta məhdudiyyətləri təyin olunur.

- ☐ Banklararası
- ☒ Xarici
- ☐ Azad
- ☐ Daxili

602 valyutao ölkənin valyutasıdır ki, valyuta məhdudiyyətləri fəaliyyət göstərir.

- ☐ Bağlı
- ☒ Hissəli konvertasiyalı
- ☐ Qeyri konvertasiyalı
- ☐ Azad konvertasiyalı

603 konvertasiyası təqdirində qeyrirezidentlər üçün məhdudiyyətlər təyin olunur.

- ☐ Azad
- ☐ Banklararası
- ☐ Xarici
- ☒ Daxili

604valyutası heç bir məhdud olmadan başqa valyutaya dəyişir.

- ☐ Fiksləşdirilmiş
- ☒ Üzən
- ☐ Qapalı
- ☐ Klirinq

605 Milli pul vahidi hansı təqdirdə milli valyutaya çevrilir.

- ☐ Onun azad konvertasiyası təqdirdə
- ☒ Onun beynəlxalq iqtisadi münasibətlərində istifadəsi təqdirdə
- ☐ Onun hissəli konvertasiyası təqdirdə
- ☐ Onun qeyri konvertasiyası təqdirdə

606 Valyuta sistemivalyuta münasibətlərinin təşkilat formasıdır, tərəfindən tənzimlənir.

- ☐ Bank adət və ənənələri ilə
- ☒ Milli qanunvericilik və dövlətarası razılaşmalar
- ☐ Yalnız Beynəlxalq Valyuta fondu
- ☐ Yalnız dövlətarası razılaşmalar

607 Beynəlxalq valyuta münasibətləridünya təsərrüfatında ictimai münasibətlər birliyinin və.....fəaliyyətinin nəticəsində yaranan əlaqələndir.

- ☐ Qiymətli kağızların
- ☒ Milli pul vahidlərinin

- ☐ Əlvan metalların
- ☐ Qızılın

608 Hansı valyuta kursunda valyuta kursunun oynamasına imkan verilmir

- ☐ bazar
- ☒ qeydə alınan
- ☐ üzən
- ☐ oynayan

609 Dünyanın I valyuta sistemi..... standart üzərində yaradılmışdır

- ☐ bazar
- ☒ qızıl sikkə
- ☐ qızıl deviz
- ☐ gümüş

610valyutanın konvertasiyası zamanı qeyrirezident şəxslər üçün məhdudiyyətlər qoyulur

- ☐ banklararası
- ☒ daxili
- ☐ azad
- ☐ xarici

611 Üçüncü dünya valyuta sistemi Qızıl Deviz Standartı əsasında qurulmuşdur və iki rezerv valyutasının fəaliyyəti var idi – amerika dollarının və

- ☐ İsveçrə frankının
- ☐ Alman markasının
- ☐ Yaponiya yeni
- ☒ İngilis sterlinq funtu

612 Milli valyutanın kursu adətən tədiyyə balansında yüksəlir.

- ☐ Balanslaşdırılmış
- ☒ Aktiv
- ☐ Passiv
- ☐ Defisit

613 Halhazırda valyutaların kurs nisbətlərinin dəyər əsası növbəti cavablardan biridir:

- ☐ Tədiyyə balansının vəziyyəti
- ☒ Valyutaların alınma bacarığı
- ☐ Milli faiz dərəcələrinin səviyyəsi
- ☐ Valyutanın qızıl təminatı

614 Avropa valyuta sistemi əvvəlcədən əsasında qurulmuşdur.

- ☐ Qızıl metal standartları
- ☒ EKYÜ standartları
- ☐ SDP standartları
- ☐ Qızıl sikkə standartları

615 İkinci dünya valyuta sistemi standartı əsasında qurulmuşdur.

- ☐ Gümüş
- ☒ Qızıl devizli
- ☐ Qızıl külçə
- ☐ Qızıl sikkə

616 Birbaşa valyuta kotirovkası nədir:

- ☒ kotirovka, hansında ki, xarici valyutanın vahidinin kursu milli valyutada ifadə edilir
- ☐ kotirovka, hansında ki, milli valyutanın vahidinin kursu xarici valyutada ifadə edilir
- ☐ rəsmi valyuta kotirovkası

617 Valyuta kotirovkası nədir:

- ☐ valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası
- ☒ valyutalar mübadiləsinin nisbətlərinin təyini
- ☐ bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
- ☐ valyutaların nisbəti

618 Valyuta kursu rejimi nədir:

- ☐ valyuta kursunun təyin olunması
- ☒ valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası
- ☐ valyutaların nisbəti
- ☐ bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti

619 Üzən valyuta kursu rejiminin xüsusiyyətləri:

- ☒ kurs kommersiya bankları tərəfindən müəyyən edilir – valyuta bazarının operatorları tərəfindən
- ☐ kurs Mərkəzi Bank tərəfindən müəyyən edilir
- ☐ kurs valyutaya olan tələb və təklifdən asılı deyil
- ☐ kurs valyutaya olan tələb və təklifin təsiri altında dəyişir

620 Valyuta intervensiyası nədir:

- ☐ Mərkəzi Bank tərəfindən xarici valyutanın satılması
- ☒ Mərkəzi Bank tərəfindən xarici valyutanın alınması
- ☐ Mərkəzi Bank tərəfindən qiymətli kağızların alınması
- ☐ Mərkəzi Bank tərəfindən qiymətli kağızların satılması

621 Valyuta kursuna nə bilavasitə təsir göstərir:

- ☐ valyutaya olan tələb və təklif
- ☒ tədiyyə balansı saldosu
- ☐ inflyasiya tempi
- ☐ büdcə kəsiri
- ☐ faiz dərəcələrinin səviyyəsi və qiymətli kağızların gəlirliliyi

622 Valyutanın alıcılıq qabiliyyəti pariteti nədir:

- ☐ valyutanın alıcılıq qabiliyyəti
- ☒ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti
- ☐ valyutaların nisbəti
- ☐ valyutaların qızıl məzmununa görə nisbəti

623 Qızıl pariteti nədir:

- ☐ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti
- ☐ pul vahidinin rəsmi qızıl məzmunu
- ☐ valyutaların nisbəti
- ☒ valyutaların metal məzmununa görə nisbəti

624 Valyuta kursu nədir:

- ☐ valyutaların qızıl məzmununa görə nisbəti
- ☐ milli pul vahidinin dəyəri

- ☒ bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti (və ya beynəlxalq pul vahidində)
- ☐ pul vahidinin alıcılıq qabiliyyəti
- ☐ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti

625 Avronun emitenti kimdir:

- ☒ Avropa Mərkəzi Bankı
- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf bankı
- ☐ Beynəlxalq Valyuta Fondu

626 SDR emitenti kimdir:

- ☐ Avropa Mərkəzi Bankı
- ☒ Beynəlxalq Valyuta Fondu
- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf bankı

627 Xarici valyuta dönərliliyi bunlardan biridir:

- ☒ qeyrerezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi
- ☐ rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi

628 Daxili valyuta dönərliliyi bunlardan biridir:

- ☐ qeyrerezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi
- ☒ rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi

629 Valyutanın dönərliliyi asılıdır:

- ☒ valyuta məhdudiyyətlərinin növündən və sayından
- ☐ valyuta kursunun rejimindən

630 Tam konversiya oluna bilən hansı valyutadır?

- ☒ ölkənin valyutası, hansında ki, valyuta məhdudiyyətlərinin bütün növləri yoxdur
- ☐ ölkənin valyutası hansında ki, cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər yoxdur
- ☐ ölkənin valyutası, hansında ki, kapitalların hərəkətiylə bağlı beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər yoxdur

631 Beynəlxalq pul vahidi olan SDR hansı formada buraxılır:

- ☐ nağd və nağdsız formada
- ☐ yalnız nağd formada
- ☒ yalnız nağdsız formada

632 Milli valyuta hansı formada buraxılır ?

- ☐ yalnız nağd formada
- ☐ yalnız nağdsız formada
- ☒ nağd və nağdsız formada

633 Beynəlxalq pul vahidi dedikdə hansı valyuta növü başa düşülür ?

- ☐ avro
- ☐ ABŞ dolları
- ☐ alman markası
- ☒ SDR

634 Beynəlxalq pul vahidinin emitenti kimdir?

- ☐ mərkəzi bank və kommersiya banklar
- ☒ beynəlxalq maliyyəkredit təşkilatları

635 Milli valyutanın emitenti kimdir?

- ☐ milli kommersiya bankları
- ☐ beynəlxalq valyutakredit təşkilatları
- ☒ ölkənin Mərkəzi bankı

636 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☒ Milli valyutanın əcnəbilərə forvard satışının məhdudlaşdırılması
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Hamısı doğrudur
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması

637 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ Məcburi depozit sxemlərinin tətbiqi
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

638 Doğru olanı göstərin.

- ☐ Hamısı doğrudur.
- ☐ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılmasının mövsümi metodudur
- ☐ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılmasının sonuncu metodudur
- ☒ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur
- ☐ Valyuta məhdudiyyəti tədiyyə balansının tarazlaşdırılması metodu deyil

639 Aşağıdakılardan hansı istisna olmaqla valyuta məhdudiyyətinə neqativ təsir edir?

- ☐ Dünya valyuta bazarını bölür
- ☐ Dünya təsərrüfatının birliyini pozur
- ☐ Hamısı neqativ təsir edir.
- ☐ Xarici ticarətin sərbəst inkişafnamane olur
- ☒ Tədiyyə balansının tənzimlənməsinə səbəb olur

640 Doğru olmayanı göstərin. Azərbaycan manatı valyutadır.

- ☐ Tam dönərli valyuta
- ☐ Dönərli olmayan
- ☐ Qapalı
- ☒ Qismən dönərli valyuta
- ☐ Açıq

641 Valyutaların sərbəst dönərliliyi ölkələrdə tətbiq edilmişdir.

- ☐ Cari əməliyyatlar üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş
- ☐ Dünyada sərbəst dönərli valyuta yoxdur.
- ☐ Bütün
- ☐ Beynəlxalq valyuta ehtiyatları üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş
- ☒ Beynəlxalq maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş

642 1974-cü ildə-da ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.

- ☐ Çin
- ☐ Azərbaycan
- ☐ Böyük Britaniya

- ☒ ABŞ
☐ Yaponiya

643 Doğru olanı göstərin.

- ☐ 1974-cü ildə Çində ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
☐ 1974-cü ildə Avropa Birliyində ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
☐ 1974-cü ildə Yaponiyada ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
☒ 1974-cü ildə ABŞ-da ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.
☐ 1974-cü ildə Böyük Britaniyada ilk dəfə kapitalın çıxarılmasına nəzarət qadağan edilmişdir.

644 İlk dəfə kapital çıxışına nəzarətin ləğv edilməsi ABŞ-da ildə olmuşdur.

- ☐ 1945.0
☐ 2000.0
☐ 1990.0
☐ 1985.0
☒ 1974.0

645 Valyuta məhdudiyyətlərinin qadağan edilməsi və valyuta dönərliliyinin tətbiqi problemləri xaric aşağıdakılardır.

- ☐ hamısı
☐ Tədiyyə balansının cari və maliyyə əməliyyatları
☐ Valyuta mübadiləsinin tətbiqinin tempi və anının seçimi
☒ Valyuta mübadiləsinin tətbiqinin vaxtının və yerinin seçimi
☐ Rezidentlər və qeyri-rezidentlər

646 Valyuta münasibətləri tarixində dönərli valyutaya keçidin modeli məlumdur.

- ☒ İki
☐ Beş
☐ Bir
☐ Üç
☐ Dörd

647 Valyuta dönərliliyinə ilkin keçid modelinə aiddir:

- ☐ Heç biri
☐ Şok terapiyası
☐ Şok və gərgin
☒ Şok və tədricən valyuta dönərliliyinə keçid
☐ Valyuta dönərliliyinə keçidin dinamik modeli

648 Valyuta dönərliliyinə şok keçid modelinə aid ölkələr:

- ☐ İtaliya və İspaniya
☐ Türkiyə və Yaponiya
☐ Rusiya və Şərqi Avropa ölkələri
☐ Qərbi Avropa və Yaponiya
☒ Rusiya, Türkiyə və Şərqi Avropa ölkələri

649 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid ölkələr:

- ☐ İtaliya və İspaniya
☐ Rusiya və Şərqi Avropa ölkələri
☐ Rusiya, Türkiyə və Şərqi Avropa ölkələri
☒ Qərbi Avropa və Yaponiya
☐ Türkiyə və Yaponiya

650 Valyuta dönərliliyinə şok keçid modelinə aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ Xarici valyutaya olan tələbin artması
- ☐ Qızıl valyuta ehtiyatlarının azalması
- ☒ Ölkədə sosial-siyasi vəziyyətin normalaşdırılması
- ☐ Milli valyutanın kursunun düşməsi

651 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ İnflyasiyanın saxlanılması
- ☒ Rəsmi valyuta ehtiyatlarının azalması
- ☐ Tədiyyə balansının kəsirinin azaldılması
- ☐ İqtisadiyyatın sabitləşdirilməsi

652 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid deyil.

- ☒ Milli valyutanın kursunun aşağı düşməsi
- ☐ Heç biri aid deyil
- ☐ Tədiyyə balansının kəsirinin azalması
- ☐ Dövlət büdcəsinin kəsirinin azaldılması
- ☐ İnflyasiyanın saxlanılması

653 Valyuta dönərliliyinə tədricən keçid modelinə aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ Rəsmi qızıl valyuta ehtiyatlarının artması
- ☐ Ölkənin xarici borcunun tənzimlənməsi
- ☐ Tədiyyə balansının kəsirinin azalması
- ☒ Xarici valyutaya tələbin artması

654 Beynəlxalq maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş ölkələrdə tətbiq edilmişdir.

- ☐ Valyutanın qismən dönərliliyi
- ☐ Valyutanın maliyyə dönərliliyi
- ☐ Hamısı
- ☐ Valyutanın qapalı dönərliliyi
- ☒ Valyutanın sərbəst dönərliliyi

655 Doğru olmayanı göstərin. Sərbəst dönərlili valyuta, üzrə valyuta məhdudiyyətlərini qadağan etmiş ölkələrdə tətbiq edilmişdir.

- ☐ Heç biri doğru deyil.
- ☐ Beynəlxalq qızıl ehtiyatlar
- ☐ Beynəlxalq valyuta ehtiyatları
- ☒ Beynəlxalq maliyyə əməliyyatları
- ☐ Cari əməliyyatlar

656 Doğru olmayanı göstərin. Tədiyyə balansının cari əməliyyatlarında bu valyuta məhdudiyyəti tətbiq olunur.

- ☐ Əmtəələrin milli valyuta ilə ixracının qadağan edilməsi
- ☐ İdxal və ixrac üzrə ödənişlərin müddətinin tənzimlənməsi
- ☐ Heç biri doğru deyil.
- ☐ Bəzi əmtəələrin idxalının xarici valyuta ilə ödənişinin qadağan edilməsi
- ☒ Milli və xarici valyutanın, qızıl, qiymətli kağızların çıxarılmasının limitləşdirilməsi

657 Doğru olmayanı göstərin.

- ☐ BVF-nin əsasnaməsinin 8-ci maddəsinə əsasən iştirakçı ölkələr sərbəst dövrəli valyutanın tətbiqi və bütün beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini götürmüşlər.
- ☐ Heç biri doğru deyil.
- ☒ Tətbiq edilməsindən asılı olaraq iki əsas valyuta məhdudiyyəti vardır: maliyyə əməliyyatları və beynəlxalq qızıl-valyuta ehtiyatları hərəkəti üzrə
- ☐ Valyuta məhdudiyyəti xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsini nəzərdə tutur. İlk dəfə valyuta məhdudiyyətləri birinci dünya müharibəsi vaxtı tətbiq edilmişdir.

658 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Milli və xarici valyutanın, qızılın, qiymətli kağızların çıxarılmasının limitləşdirilməsi
- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

659 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Milli bankların xarici valyuta ilə beynəlxalq borcların verilməsində iştirakının məhdudlaşdırılması
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

660 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması

661 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Xarici borcun tam və ya hissə-hissə ödənilməsinin dayandırılması
- ☐ əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

662 Passiv tədiyyə balansında tətbiq edilən valyuta məhdudiyyətləri formalarını göstərin

- ☐ hamısı düzdür
- ☐ Qeyri-rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Valyuta borclarının milli valyuta ilə mübadilə edilməsi
- ☒ Maliyyə bazarlarının fəaliyyətinə nəzarət-müvafiq orqanın icazəsi ilə
- ☐ əcnəbilərin müddətli əmanətlərinə milli valyuta ilə faizlərin ödənilməsinə qadağa

663 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☒ Bankın Mərkəzi Bankda yeni beynəlxalq öhdəliklərinin faizsiz hesabda yerləşdirilməsi
- ☐ Hamısı doğrudur

664 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☒ Qeyri rezidentlərə milli qiymətli kağızların satışının qadağan edilməsi
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

665 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ Milli valyutanın mərkəzi bankda borclarla mübadilə edilməsi
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

666 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ əcnəbilərin milli valyutada olan əmanətlərinə faizlərin verilməsinin dayandırılması

667 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Hamısı doğrudur
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☒ Qeyri rezidentlər üçün milli valyutada mənfəətin faiz dərəcəsinin tətbiqi (12%-dən 40%-ə dək)
- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi

668 Aktiv tədiyyə balansında maliyyə əməliyyatları üzrə valyuta məhdudiyyətlərinin formalarını göstərin

- ☐ Milli və xarici valyutanın çıxarılmasının limitləşdirilməsi
- ☐ Hamısı doğrudur
- ☒ Valyutanın ölkəyə daxil edilməsinin məhdudlaşdırılması
- ☐ Rezidentlərə məxsus xarici qiymətli kağızların məcburi alınması
- ☐ Milli bankların xarici valyutada beynəlxalq borcların verilməsinin məhdudlaşdırılması